

AZƏRBAYCAN UĞRUNDА!



# HƏRBİ BİLİK

HƏRBİ ELMİ - NƏZƏRİ, PUBLİSİSTİK JURNAL



№ 5

2016

## TANK BÖLMƏLƏRİ DÖYÜŞ VƏRDİŞLƏRİNİ TƏKMİLLƏŞDİRİR



2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir. Məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlilik və relyefi çətin keçilən ərazi də surülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazi də təbii və səni maneələri dəf etməklə surülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.



AZƏRBAYCAN UĞRUNDU !

# HƏRBİ BİLİK

HƏRBİ ELMİ-NƏZƏRİ, PUBLİSİSTİK JURNAL

№ 5 (143) SENTYABR-OKTYABR 2016-CI İL

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFIƏ NAZIRLIYININ ORQANI

Jurnalın əsası 1 sentyabr 1922-ci ildə qoyulmuşdur.  
1993-cü ilin yanvarından yenidən nəşr edilir.

## BAŞ REDAKTOR

Polkovnik-leytenant Zakir HÜSEYNOV

## BAŞ REDAKTOR MÜAVİNİ, MƏSUL İCRAÇI

Polkovnik-leytenant İsmayıil ABDULLAYEV

## REDAKSİYA KOLLEGİYASI

E.CƏFƏROV, N.OSMANOV, E.ORUCOV, Z.HÜSEYNOV, İ.MAZANOV,  
M.HƏMİDOV, Ə.ƏFƏNDİYEV, H.PİRİYEV, R.ƏLİYEV, M.EMİNOV

## MÜNDƏRİCAT

### ▼ TARİXƏ BAXIŞ

Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında hərbi-siyasi əlaqələr (1918-1920)	
Z.Abdullayev .....	3
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Qırmızı Qrdunun kütləvi zorakılıq və özbaşınalıqları	
K.İsmayılov .....	11

### ▼ DÖYÜŞ HAZIRLIĞI

Düşmənə atəşlə zərərvurma: yeniliklər, istiqamətlər	
Y.Kərimov .....	27
Döyüslərdə əl tüstü qumbaraları və şəşkalarla aerosol örtüklərinin tətbiqi	
X.Məmmədov .....	34
Motoatıcı manqa hücumda .....	44
Məsaflədən minalama	
İ.Məhərrəmov .....	50
İdarəetmə məntəqələri və onların rəbitə qoşşaqları	
A.Həsənov, C.Məmmədov .....	62

## ▼ HƏRBİ NƏZƏRİYYƏ

Mərkəzləşdirilmiş məlumat-idarəetmə sistemi F. Aşumov, B. Gözəlov .....	71
Hərbi Hava Qüvvələri hissələrinin (birliklərinin) əməliyyat imkanları F.Qulamov .....	77
Stasionar nəzarət məntəqələri üçün yer seçiminin optimallaşdırılması Y. Dursunov, V. Mehdiyev .....	84

## ▼ SİLAH VƏ TEXNİKA

İqlim silahları V. Mustafayev .....	92
--	----

Redaksiyaya daxil olmuş əlyazmalar, fotolar, illüstrasiyalar geri qaytarılmır. Müəllif hərbi elmi-nəzəri və tarixi faktlara görə məsuliyyət daşıyır. Jurnalda verilmiş materiallardan istifadə zamanı “Hərbi bilik” jurnalına istinad edilməlidir.

“Hərbi bilik” jurnalı elmi tədqiqatların əsas müddəalarının nəşr edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.



## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASI ARASINDA HƏRBİ-SİYASI ƏLAQƏLƏR (1918-1920)

Polkovnik-leytenant Zülfüqar ABDULLAYEV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – ehtiyatda olan general-leytenant Yaşar AYDƏMİRÖV*

**Açar sözlər:** Azərbaycan, Gürcüstan, hərbi əməkdaşlıq, hərbi istehkam  
**Ключевые слова:** Азербайджан, Грузия, военное сотрудничество, военное укрепление

**Keywords:** Azerbaijan, Georgia, military cooperation, military fortification

**e-mail:** Zulfuqar110011@gmail.com

*1917-ci ilin payızında Rusiyada bolşevik inqilabı baş verdikdən sonra Cənubi Qafqazda yeni siyasi vəzivət yarandı. Oktyabrın 31-də Bakı Fəhlə və Hərbi Deputatları Soveti şəhərdə hakimiyyəti ələ keçirdi. Noyabrın 15-də isə Cənubi Qafqazın digər hissəsinin idarəciliyini öz üzərinə götürən Zaqqafqaziya Komissarlığı yarandı.*

Zaqafqaziya Komissarlığının hakimiyyəti illərində Cənubi Qafqazda hərbi cəhətdən mürəkkəb vəzivət yaranmışdı. Bir tərəfdən *hərbi nazir T.Q. Georgadze* başda olmaqla komissarlığın silahlı qüvvələri yaradılır, digər tərəfdən isə süqut etmiş çar *Rusiyasının Qafqazdakı ordusunun baş komandanı general Lebedinski* və onun qərargahı öz fəaliyyətini davam etdirirdi. Zaqqafqaziya Komissarlığındakı azərbaycanlı nümayəndələrin tələbi ilə Qafqaz ordusunun yüksək çinli nümayəndələri komissarlığın təmsilçiləri ilə əvəz olunmuşdu. Gürçü *general K.I. Kvinitadze* isə Zaqqafqaziya Komissarlığı ordusunun baş komandanı seçilmişdi. [1.192]

1918-1920-ci illərdə Azərbaycan və Gürcüstan arasında mövcud olmuş hərbi-siyasi əlaqələr ümumən müsbət istiqamətdə inkişaf etsə də, müəyyən ziddiyətlər də olmamış deyildi. Bəzi ziddiyətli məqamlar hələ 1918-ci ilin yazında meydana gəlmişdi. Məlumdur ki, qeyd olunan dövrə Cənubi Qafqaz iki qüvvənin hakimiyyəti altında idi. Bakı və onun ətrafında erməni-daşnak *S. Şaumyan*



## TARİXƏ BAXIŞ

yanın rəhbərlik etdiyi Bakı Sovetinin, regionun digər ərazilərində isə Zaqafqaziya Komissarlığının hakimiyyəti mövcud idi.

Zaqafqaziya Komissarlığının azərbaycanlı nümayəndələri Bakını bolşevik-dəsnaklardan azad etmək üçün komissarlığın hərbi qüvvələrini göndərməyi tələb etsələr də müsbət cavab almamış, gürcü və erməni nümayəndələr Türkiyə təhlükəsinin mövcudluğunu bəhanə edərək Bakıya qoşun göndərməkdən imtina etmişdilər. General Kvinitadze bu haqda qeyd edirdi: “1918-ci ilin yazı idi. Gürcülər Zaqafqaziya hökumətinin ərazisini azad etmək üçün Bakıya hərəkət etmək gücündə deyildilər; xüsusən ona görə ki, türklərə qarşı keşikdə durmaq, Axalkalaki cəbhəsində və Qaqra istiqamətində “Könüllülər ordusu”na qarşı hərbi əməliyyatlar aparmaq lazımlı idi...” Gürcülərin bəhanələrinə M.Ə.Rəsulzadə belə reaksiya vermişdi: “Azərbaycanlı Seym əzasının yüksək səda ilə bağırıb-çığırması Tiflis hökumətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə lüzumunca təsir eləmədi. Gürcüstan daxilində bolşevizmi min şiddət və qəhrərlərə basdırıran bu əfəndilər Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər...” [1.194-195] Bütün bunlar Zaqafqaziya Komissarlığı daxilində ziddiyətlərin mövcudluğunu göstərirdi.

1918-ci il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan müstəqilliklərini elan etdilər və aralarındaki münasibətləri dövlətlərərəsə səviyyəyə qaldırdılar. İlk vaxtlarda qarşılıqlı münasibətlərdə ərazi mübahisələri ilə əlaqədar ziddiyətli məqamlar meydana gəlmişdi. Bu mübahisələrin əsasında **“Zaqatala problemi”** adlandırılan məsələ dururdu. Problemin mahiyyəti tarixi Azərbaycan torpaqlarının bir hissəsinə – Zaqatala mahalına Gürcüstan tərəfindən irəli sürünlən iddiyalardan ibarət idi. Qeyd etmək lazımdır ki, XIX əsrin ilk onillikləri ərzində Cənubi Qafqazı işgal edən çar Rusiyası burada etnik və tarixi reallıqları nəzərə almadan inzibati-ərazi bölgüsü həyata keçirmişdi. Bunun da nəticəsində Azərbaycanın şimal-qərb torpaqlarının bir hissəsi əvvəlcə Gürcüstan-İmeretiya quberniyasının, sonra isə Tiflis quberniyasının tərkibinə qatılmışdı. Rusiya imperiyasının süqtundan sonra meydana gələn Gürcüstan Respublikası da həmin əraziləri öz nəzarəti altına keçirməyə çalışırdı.

“Zaqatala problemi”nin əhatə etdiyi ərazilər iki hissədən ibarət idi. Birinci hissə, Sığnaq qəzasının (indiki Laqodexi rayonu) şimal-şərqində rusların “Çiaur meşə məntəqəsi” adlandırdıqları, 1917-ci ildə Qabaqcıl kənd cəmiyyətinə məxsus olmuş təqribən 4500 desyatın (5000 hektar) torpaq sahəsindən, ikinci hissənin əhatə etdiyi ərazi isə, Sığnaq qəzasının şərq və cənub şərqindəki Şirək düzünün Alazanyanı vadisində 18554 desyatın (20261 hektar) torpaq sahəsindən ibarət idi. Bu torpaqlar Zaqatala və Qax rayonlarının 21 kəndinin – *Qandax, Mosul, Yengian, Əliabad, Varxiyan, Kiçik Lahic, Zəyəm, Tasmalı, Lələli, Kəndirqala, Padar, Kürdəmir, Kəpənəkçi, Muxax, Saribaş, Sabunçu, Çardaxlı, Almalı, Qorağan, Kötiklü və Muğanlı* – istifadəsində olmuşdu. [2. 66]

## TARİXƏ BAXIŞ



Azərbaycan və Gürcüstan arasında olan ərazi mübahisələri silahlı qarşışdurma səviyyəsinə çatmamış, danışıqlar vasitəsilə nizama salınmışdı. Hər iki tərəfin hərbi-siyasi xarakterli bir çox məsələlərdə strateji maraqlarının üst-üstə düşməsi problemin dinc vasitələrlə həllini qəcılma z edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikası ilə hərbi əməkdaşlığını şərtləndirən amillərdən biri də rus generalı *Denikinin* "Könüllülər ordusu"nun hər iki respublika üçün şimaldan törətdiyi təhlükə ilə bağlı idi. Qeyd olunan ordu 1917-ci ilin noyabrında Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra yeni hakimiyyəti qəbul etməyən, bolşeviklərə qarşı mübarizə aparan rus hərbçilərindən təşkil olunmuşdu. Rusiya imperiyasını bərpa etmək istiqamətində fəaliyyət göstərən Denikin ordusu Azərbaycan və Gürcüstan üçün də təhlükə yaradırdı.

1919-cu ildə Bakıdakı Britaniya hərbi missiyası Denikinlə sıx əlaqə saxlayır, hətta ingilis komandanlığı yanında denikinçilərin nümayəndəliyi də fəaliyyət göstərirdi. İngilislər "Könüllülər ordusu" vasitəsilə bolşevizmin Cənubi Qafqazda yayılmasının qarşısını almağa, regiondakı iqtisadi və siyasi maraqlarını qorumağa çalışırdılar.

Britaniya hərbçiləri və diplomatları Azərbaycan Xalq Cümhuriyyəti ilə Denikinin "Könüllülər ordusu" arasında əlaqə yaratmağa, bolşeviklərə qarşı onların hərbi-siyasi alyansını təşkil etməyə çalışırdılar. 1919-cu il iyunun 7-də Kubanda Azərbaycan hökumətinin nümayəndəsi *C.Rüstəmbəyov*, general *Denikin* və Yekaterinadordakı ingilis hərbi missiyasının rəhbəri general *Briqqs* arasında üçtərəfli görüş təşkil olunmuşdu. Görüşdə generallar *Denikin* və *Briqqs* Azərbaycan Xalq Cümhuriyyəti ilə "Könüllülər ordusu" arasında diplomatik nümayəndəliklərin mübadiləsi təklifi ilə çıxış etmişdilər, lakin Rusiyadakı vətəndaş müharibəsinə münasibətdə neytral mövqə tutmağa üstünlük verən Azərbaycan tərəfi bu təklifi müsbət cavablaşdırıbmış, əvəzində *Denikinin* nəzarətində olan ərazilərlə Azərbaycan Xalq Cümhuriyyəti arasında mövcud olan demarkasiya xəttini pozmamağı, Dağıstandakı denikinçiləri geri çəkməyi təklif etmişdi. Üçtərəfli görüş zamanı *Denikin* Azərbaycana təcavüz etmək niyyətində olmadığını bəyan etmişdi, lakin bu, səmimi bir bəyanat deyildi, çünki iyunun əvvəllərində, yəni üçtərəfli görüşdən əvvəl "Könüllülər ordusu"nun Bakıdakı Britaniya komandanlığı yanındakı nümayəndəsi bildirmişdi ki, təmsil etdiyi qüvvələrin komandanlığı Azərbaycanı Rusyanın tərkib hissəsi kimi qəbul edir, Azərbaycanın müstəqilliyini isə Rusiyada əvvəlki ali hakimiyyətin bərpa olunmasına qədər tanır. [3.55-56]

Şimalda *Denikinin* "Könüllülər ordusu"nun törətdiyi təhlükə qarşısında 1919-cu il iyunun 16-da Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Respublikası arasında qarşılıqlı müdafiə haqqında saziş imzalandı. Sazişi Azərbaycan tərəfdən *Xarici İşlər naziri Məmməd Yusif Cəfərov*, Hərbi nazir *Səməd bəy*



## TARİXƏ BAXIŞ

*Mehmandarov, Baş ərkani-hərb (qərargah) rəisi general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfdən Xarici İslər naziri Y.P.Gegeçkori, Hərbi nazir N.Ramışvili, Hərbi nazirin müavini general-major Gedevanov və general Odişelidze üç il müddətinə imzalamışdır. [4. 142-143] On maddədən ibarət olan bu saziş tərəflərdən birinin və ya hər ikisinin müstəqilliyini və ya ərazi bütövlüyünü təhdid edən hər hansı hücuma qarşı birgə çıxış etməyi nəzərdə tuturdu. Bundan başqa, hər hansı qonşu dövlət müharibə şəraitində sərhəd mübahisələrini silah gücünə həll etmək məqsədilə tərəflərdən birinə və ya hər ikisinə hücum edərdi, onda həmin dövlət vuruşan tərəf kimi qəbul edilirdi, yəni ona qarşı birgə mübarizə aparılmalı idi. Müdafiə xarakteri daşıyan bu sazişin tərəfləri hər iki dövlətin müstəqilliyinin və suverenliyinin qorunmasına yönəldilən diplomatik danışıqlar aparmağı, müharibə şəraitində separat sülh bağlamamağı, qarşılıqlı razılıq olmadan digər dövlətlərlə hərbi konvensiya imzalamamağı öhdələrinə götürmüştülər. 1919-cu il iyunun 27-də saziş Azərbaycan parlamenti tərəfindən ratifikasiya olundu. [5. 22-24]*

Qeyd olunan sənədə əlavə olaraq, Azərbaycan və Gürcüstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanmışdı. Bu razılaşmaya müvafiq olaraq Gürcüstan hərbi-texniki, silah-sursat təminatı, hərbi kadr hazırlığı baxımından Azərbaycana yardım etmişdi. Qonşu respublikadan gətirilmiş texnika və silahlar əsasən Azərbaycanın şimal sərhədlərinin möhkəmləndirilməsində istifadə olunurdu. [5. 24] Gürcüstandan hərbi texnika, silah, ərzaq alınması general-major Murad Gəray Tlexasin rəhbərlik etdiyi xüsusi komissiya tərəfdən həyata keçirilirdi. Komissiya Gürcüstandan 12 ədəd dağ topu və onlar üçün 10 qutu mərmi, 8 ədəd yüngül top və onlar üçün 16 qutu mərmi, 3000 ədəd tüfəng, top və tüfənglər üçün çoxlu sayıda ehtiyat hissələri, 4 min pud qənd, 12 885 manat dəyərində dərman və tibb ləvazimati, topoqrafiya əşyaları almışdı. Bundan başqa, gürcüstanlı hərbi mütəxəssislər şimal sərhədlərinin, Abşeron və Bakının müdafiə sistemlərinin yaradılmasına cəlb edilmişdilər. [4. 143]

Azərbaycan və Gürcüstan öz aralarındaki hərbi əməkdaşlığı genişləndirərək, 1920-ci il yanvar ayının 20-də müştərək Hərbi Şura təsis etmişdilər. Bu Şuranın səlahiyyətlərinə hər iki ölkə üçün ehtimal olunan düşmənləri müəyyənləşdirmək, hərbi əməliyyatlar rayonunu öyrənmək, müdafiə planı hazırlanmaq, hər iki ölkənin hərbi qüvvələrinin döyük hazırlığı vəziyyətini nəzarət altında saxlamaq, onların yerləşdirilməsi planını hazırlamaq daxil idi. Şuranın tərkibi hər tərəfdən iki nəfər olmaqla, dörd nəfərdən ibarət idi. Üzvlərdən biri, hökumətlərin qarşılıqlı razılığı əsasında Şuraya sədrlik edirdi. Qeyd olunan strukturda Azərbaycanı Ə.Şixlinski və M.Sulkeviç, Gürcüstanı isə N.Odoşelidze və K.Kutateladze təmsil edirdilər. [5.24-25]

Nəzərə almaq lazımdır ki, tədqiq olunan dövrdə Gürcüstan hərbi-texniki baxımdan Azərbaycandan daha yaxşı vəziyyətdə idi. Belə vəziyyət, şübhəsiz ki,

## TARİXƏ BAXIŞ



səbəbsiz deyildi. Cənubi Qafqaz Rusiya imperiyasının tərkibində olduğu dövrə imperiyanın cənub-qərb sərhədlərində, çar Rusiyasının tarixi rəqibi olan Osmanlı imperiyasının qonşuluğunda yerləşən Gürcüstanda kifayət qədər qoşun, silah-sursat saxlanılmış, hərbi obyektlər tikilmişdi və çarızmin süqtundan sonra silah-sursat və hərbi tikililər gürcülərin ixtiyarına keçmişdi. Rus ordusunda gürcü hərbçilərin sayı da azərbaycanlıların sayından çox idi. Ümumiyyətlə, çar hökuməti müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi işdən maksimum uzaq tutmağa çalışırdı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalasdırılmasında kadr problemini ortaya çıxarmışdı.

Şübhəsiz ki, cümhuriyyətin hərbi quruculuq sahəsində üzləşdiyi problemlərin aradan qaldırılmasında Türkiyə ilə əməkdaşlıq əsas yer tuturdu. Bununla yanaşı, Gürcüstan ilə hərbi əlaqələrin qurulması da nəticə etibarı ilə müsbət hadisə idi. Tədqiq olunan dövrə Gürcüstanın, həmçinin Ermənistanın hərbi cəhətdən daha əlverişli vəziyyətdə olmalarını *Səməd bəy Mehmandarov* da qeyd edirdi. O, Hərbi Nazirliyin smetası ilə bağlı 1919-cu il aprelin 2-də yazdığı izahat vərəqində göstərirdi ki, Qars və Batum artilleriya, silah-sursat və ərzaqla bol təmin olunmuş güclü qalalardır. Aleksandropol və Tiflisdə artilleriya sexlərinin anbarları, arsenallar, Tiflisdə, Kutaisidə, Batumda, Aleksandropolda, İrəvanda, Qarsda, Sarıqamışda çoxsaylı kazarmalar, lazaretlər, intendant və artilleriya anbarları vardır. Strateji şosse və dəmir yolları Sarıqamışa qədər çatdırılmışdır. Azərbaycan Respublikası bütün bunlardan məhrumdur. Gürcüstana xüsusilə zəngin irs qalmışdı, burada Qori, Duşət kimi qəza şəhərləri belə gözəl kazarmala malikdir. Azərbaycanda olan azsaylı hərbi obyektlər isə anarxiya və döyüşlərdən böyük ziyan çəkmışdilər. *Səməd bəy Mehmandarov* onu da əlavə edirdi ki, ordu yaratmaq üçün Azərbaycan qonşuları ilə müqayisədə daha çox pul xərcləməlidir. [6. 89]

Azərbaycanda hərbi hissələrin formalasdırmasında, müdafiə istehkamları və qurğularının tikintisində gürcü mütəxəssislər iştirak etmiş, Gürcüstanın hərbi məktəblərində Azərbaycan ordusu üçün kadr hazırlığı həyata keçirilmişdi. 1920-ci ilin aprelində 8-ci Ağdaş piyada polkunun yaradılması gürcü *kapitan Vaçnadzenin* rəhbərliyi altında həyata keçirilmişdi. [6. 292] Xaçmaz-Bakı-Ələt rayonunun möhkəmləndirilməsində Gürcüstan ordusu Baş Qərargahının zabiti, polkovnik *Natsvalov* və gürcü hərbi mühəndisi polkovnik *Takayşvili* də iştirak etmişdilər. [6. 335]

Azərbaycan ordusunda ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq üçün Gürcüstan hərbi məktəblərinin imkanlarından da istifadə olunurdu. 1919-cu il-də aviasiya kurslarında təhsil almaq üçün 6 zabit, radiotelegraf kurslarında təhsil almaq üçün isə 4 zabit və 10 əsgər Tiflisə göndərilmişdi. Bununla yanaşı, Gürcüstan Hərbi Nazirliyinin attestasiyasından keçmiş peşəkar gürcü zabitlər Azərbaycan ordusunda təsərrüfat hissələrinin rəisi, batalyon, batareya və rota



## TARİXƏ BAXIŞ

komandiri və piyada qoşunlarda kiçik zabit vəzifələrini tutmaq üçün dəvət olunurdular. [6. 335]

1920-ci ilin yazında Denikin ordusunu məğlub edən bolşeviklər Şimali Qafqazı ələ keçirmiş və Cənubi Qafqaz üçün təhlükə yaratmağa başlamışdılar. Gözlənilən bolşevik təhlükəsi Azərbaycan-Gürcüstan hərbi əlaqələrini daha da intensivləşdirmişdi. Qeyd olunan ilin aprel ayının 20-sində Gürcüstanın Müdafiə naziri general Kvinitadzenin Bakıya gəlişi də təhlükənin ciddiliyindən xəbər verirdi.

Gürcü nazir Bakıda azərbaycanlı həmkarı S. Mehmandarov və onun müavini Ə. Şixlinski ilə görüşdükdən sonra Samur çayı boyunca yerləşən müdafiə istehkamlarının vəziyyəti ilə tanış olmaq üçün Azərbaycanın şimalına getmiş və burada işlərin heç də qənaətbəxş olmadığını bildirmişdi. “*Samur istehkamları yarımqıq idi və iş demək olar ki, aparılmırı. İstehkam xətti dağdan dənizə qədər 15-20 verst uzunluğunda idi və üzərində körpü olan Samur çayı boyunca uzanır. Bu körpü, əlbəttə, azərbaycanlıların əlində olmalı idi. Ancaq ora gələrək öyrəndim ki, o, bolşeviklərin əlindədir. Beləliklə, körpünü öz əllərində saxlamaqla, bolşeviklər istənilən an çayı tam maneəsiz keçə və qəflətən Azərbaycan ordularına hücum edə bilərdilər*”. [1. 197]

Şübhəsiz ki, Azərbaycanın şimal sərhədlərinin zəif müdafiə olunması barədə general Kvinitadzenin fikirlərini tam inkar etmək mümkün deyildir, lakin bu, Azərbaycan Xalq Cümhuriyyətinin biganəliyi ilə deyil, bir sıra obyektiv səbəblərlə bağlı idi. Bir tərəfdən, bolşeviklərlə əlaqədə olan erməni daşnakları Azərbaycanın qərb zonasını, xüsusilə də Qarabağ bölgəsini mühəribə meydanına çevirmiş, azərbaycanlılara qarşı zorakılıq halları, qırğınlar törətməyə başlamışdır. Buna görə də Azərbaycan ordusunun əsas hissəsi Qarabağa göndərilmişdi. Digər tərəfdən, Azərbaycanın özündə son dərəcə fəallaşan xaçpərəst əhali və bolşeviklərə yaxın olan siyasi qüvvələr respublikanın sovet Rusiyası tərəfindən işgalına yardım göstərməyə hazır idilər.

Azərbaycanı şimaldan müdafiə etmək üçün hərbi qüvvələrin çatışmamasını general Kvinitadze də qeyd edirdi: “*Samur istehkamları cəmi bir batalyonla qorunur. Qalan Azərbaycan qoşunları dövlətin cənubunda idi və ermənilərlə mühəribə aparırdı*”. [1. 197]

Bütün görülən tədbirlərə baxmayaraq, ya Azərbaycanın, ya da Gürcüstanın müstəqilliyini qoruyub saxlamaq mümkün olmadı. 1920-ci il aprelin 26-27-də bolşevik Rusiyasının hərbi qüvvələri, daxildəki tərəfdarlarının yardımı ilə Bakını işgal etdi və Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyuldu. General Kvinitadze Azərbaycanın Rusiya tərəfindən işgalına münasibət bildirərək yazılırdı ki, “*yalnız kökləri bu torpaqla bağlı olmayanlar Rusiyaya*

# TARİXƏ BAXIŞ



*can atırdılar*”. [1. 198] Azərbaycanın sovetləşməsindən az sonra, 1921-ci ildə Gürcüstan da eyni tale ilə üzləşdi.

## NƏTİCƏ

Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası yarandıqları andan bir-biri ilə qarşılıqlı əlaqələr qurmuşdular. Hər iki respublikanın əvvəlcə Denikinin “Könüllülər ordusu”, sonradan isə Rusiya bolşeviklərinin yaratdıqları təhlükə ilə üz-üzə qalmaları onlar arasında hərbi əməkdaşlığın genişləndirilməsini şərtləndirirdi. 1919-cu ilin iyun ayında Azərbaycanla Gürcüstan arasında əvvəlcə qarşılıqlı müdafiə sazişi, bunun ardınca isə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalandı. Tərəflər ordu quruculuğu, müdafiə istehkamlarının tikintisi və hərbi təhsil sahələrində əməkdaşlıq etmişlər. Bu əməkdaşlıq Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər davam etmişdi.

## ƏDƏBİYYAT

1. Şahmuradov A. 1917-1920-ci illər Azərbaycan tarixi məsələləri general Kvinitadzenin xatırələrində. Azərbaycan: XX əsrən XXI əsrə (“XX əsin və ikinci minilliyin tarixi” mövzusunda elmi-praktik konfransın materialları). Bakı, “Diplomat” nəşriyyatı, 2002
2. Rəhmanzadə Ş. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında (1917-1930). Bakı, “Aspoliqraf” nəşriyyatı, 2008
3. Müstafovəzadə P.C. Две Республики. Азербайджано-Российские отношения в 1918-1922 г. Москва, 2006
4. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. İki cilddə, I cild. Bakı, “Lider” nəşriyyatı, 2004
5. Süleymanov M. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. İki cilddə, II cild. Tehran, “Firuzan” nəşriyyatı, 2014
6. Азербайджанская Демократическая Республика (1918-1920). Армия. (Документы и материалы). Баку, изд. “Азербайджан”, 1998, 440 с. Электронный ресурс: <http://axc.preslib.az/ebooks/pdf/65.pdf>

## РЕЗЮМЕ

**ВОЕННО-ПОЛИТИЧЕСКИЕ ОТНОШЕНИЯ МЕЖДУ АЗЕРБАЙДЖАНСКОЙ  
ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКОЙ И ДЕМОКРАТИЧЕСКОЙ  
РЕСПУБЛИКОЙ ГРУЗИИ (1918-1920)**  
**З.АБДУЛЛАЕВ**

С момента своего возникновения, Азербайджанская Демократическая



## TARİXƏ BAXIŞ

Республика и Демократическая Республика Грузия установили друг с другом взаимные связи. Сначала “Добровольческая армия” Деникина, затем российские большевики создавали опасность для обоих государств, и этим было обусловлено расширение военного сотрудничества между ними. В июне 1919 года между Азербайджаном и Грузией были подписаны сначала соглашение о взаимной обороне, а вслед за этим соглашение о военно-техническом сотрудничестве. Стороны развивали сотрудничество в таких сферах, как строительство армии, создание оборонительных укреплений и военное образование. Это сотрудничество продолжалось до оккупации Азербайджана большевистской Россией.

### SUMMARY

#### MILITARY AND POLITICAL RELATIONS BETWEEN THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC AND THE DEMOCRATIC REPUBLIC OF GEORGIA (1918-1920)

Z. ABDULLAYEV

Since its inception, the Azerbaijan Democratic Republic and the Democratic Republic of Georgia have established with each other reciprocal links. At first Denikin's Volunteer Army, then the Russian Bolsheviks created a danger to both countries, and this was due to the expansion of military cooperation between them. In June 1919, Azerbaijan and Georgia signed first agreement on mutual defense, and after that an agreement on military-technical cooperation. The Parties shall develop cooperation in areas such as the construction of the army, the establishment of fortifications, military education. This collaboration lasted until the occupation of Azerbaijan by Bolshevik Russia.



## AZƏRBAYCANDA SOVET HAKİMİYYƏTİNİN İLK İLLƏRİNDE QIRMIZI ORDUNUN KÜTLƏVI ZORAKILIQ VƏ ÖZBAŞINALIQLARI

(ŞƏKİ BÖLGƏSİNİN MATERİALLARI ƏSASINDA)

Kamran İSMAYILOV – tarix üzrə fəlsəfə doktoru



İsmayılov Kamran Novruz oğlu 1963-cü il iyun ayının 4 də Naxçıvan MR-in Ordubad rayonunda anadan olmuşdur. Belarus Dövlət Universitetinin tarix fakültəsini (1989), AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasını (1999) bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. Azərbaycan tarixi və beynəlxalq münasibətlərə dair bir neçə monoqrafiya və məqalənin müəllifidir. A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir. Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının hərbi diplomatiya kursunun baş müəllimidir.

**Açar sözlər:** Azərbaycanın Şəki regionu, Sovet hakimiyyətinin qurulması, Qırmızı Ordu, zoraklıqlar, repressiyalar.

**Ключевые слова:** Шекинский регион Азербайджана, установление Советской власти, Красная Армия, бесчинства, репрессии.

**Keywords:** Sheki region of Azerbaijan, the establishment of Soviet power, the Red Army, revellings, repression.

1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərində Rusiyada gedən vətəndaş müharibəsində bolşeviklər üstünlüyü ələ keçirməyə müvəffəq oldular. Cənub istiqamətində Denikinin qoşunlarına həllədici zərbələr vuran Qırmızı Ordu hissələri 1920-ci il yanvarın 8-də Rostovu ələ keçirdikdən sonra qısa müddət ərzində bütün Şimali Qafqazı zəbt edərək həmin ilin aprelində Azərbaycanın şimal sərhədlərinə çıxdılar. Müstəqil Azərbaycanın varlığı üçün real təhlükə yarandı. Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda və Zəngəzurda erməni quldur dəstələrinə qarşı hərbi əməliyyatlar aparması ölkənin şimal sərhədlərini demək olar ki, müdafiəsiz qoymuşdu.

Azərbaycanın daxilində də bolşevik qüvvələrinin fəallaşması, qanuni hökmətə qarşı üsyana hazırlasmaları Sovet Rusyasının işgalçılıq planlarının gerçəkləşməsi üçün münbit şərait yaradırdı. Bakıdakı antiazərbaycan qüvvələrinə Şimali Qafqaz və Türküstən cəbhələrindən külli miqdarda silah-sursat, pul göndərilirdi. Azərbaycan qəzalarında da, xüsusən Gəncə, Lənkəran, Qazax, Gədəbəy və Zaqtalada bolşevikpərəst qüvvələr canlanmışdır. Lakin digər qəzalarдан fərqli olaraq Nuxa şəhərində və qəzada bolşevik partiyasının fəallığı hiss olunmurdu. Buna görə də Bakıdan buraya xüsusi komissarlar göndərilərək bolşevik özəklərinin yaradılmasına səy göstərilirdi. Nuxaya “Hümmət” təşkilatının tapşırığı ilə 1919-cu ildə Müzəffər Nərimanov, 1920-ci ilin əvvəllerində



## TARİXƏ BAXIŞ

isə *Abid Əfəndiyev* göndərilmişdi. Onlara qəzada kommunist özəkləri yaratmaq və bu özəklərə yeni üzvlər cəlb etmək tapşırılmışdı. [10. 193] Nuxada komunistlər qüvvələrin olmadığını Azərbaycan sovet tarixşünaslığı da təsdiq edir. [29.268]

Qafqaz cəbhəsinin komandanı *Tuxaçevskinin* Azərbaycanın işgalinə başlanılması haqqında XI Ordu komandanlığına və Volqa-Xəzər donanmasına verdiyi 23 aprel 1920-ci il tarixli əmrində təkcə Bakı şəhəri deyil, bütün Azərbaycan qəzalarının ələ keçirilməsi zəruriliyi qeyd olunurdu. [15. 310]

Azərbaycanı işgal edəcək XI Qırmızı Ordunun tərkibinə 20, 28 və 32-ci atıcı diviziylər, əlahiddə birləşmiş diviziya (2 atıcı və 1 süvari briqadası ilə) və 2-ci süvari korpusu daxil idi. Süvari korpusu 2 süvari diviziyası və 1 süvari briqadasından [7-ci və əlahiddə süvari diviziyaları, Taman süvari briqadası] ibarət idi. XI Ordu hissələrinə 5 zirehli qatar kömək edirdi. [29. 268]

Azərbaycanın qərb bölgələrinin işgalı süvari korpusuna tapşırılmışdı. Plana uyğun olaraq korpusun bir dəstəsi Quba və Qusarı işgal etdikdən sonra Nuxa istiqamətinə göndərilməli idi. Aprelin 30-da Şamaxı-Ağsu rayonu işgal edildikdən sonra süvari dəstələrinin bir hissəsi Nuxa-Zaqatala, digər hissəsi isə Ağsu-Qaraməryəm-Göyçay-Ağdaş-Yevlax istiqamətində hərəkət etməklə Kür çayı üzərindəki dəmiryolu körpüsünü ələ keçirərək Bakının Gəncə ilə əlaqəsini kəsməli idi. [17. 271]

Azərbaycan hökuməti hələ iqtidarda olarkən, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə XI Qırmızı Ordu hissələri sərhədi keçmiş və aprelin 28-i səhər saat 5-də artıq Bakıda idilər. Elə həmin gün Azərbaycan Cümhuriyyətinin Parlamenti hərbi müdaxilə səbəbindən hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsi haqqında qərar qəbul etməli oldu. Bununla da Azərbaycanın müstəqilliyinə son qoymuldu. Lakin ölkənin bütün ərazisinin tam nəzarətə götürülməsi bir neçə gün çəkdi. 2-ci süvari korpusunun tərkibinə daxil edilmiş 7-ci süvari diviziyanın hissələri Şamaxı-Göyçay-Nuxa yolu ilə irəliləyərək mayın 5-də Nuxa şəhərini tutdular. Mayın 10-da isə diviziyanın ön hissələri Balakən rayonunda Gürcüstan sərhədinə çıxdılar. 7-ci diviziyanın yerinə Yevlaxdan Nuxaya əlahiddə diviziyanın hissələri gətirildi. [28. 24]

XI Qırmızı Ordunun atıcı diviziyası zirehli qatarlarla əvvəlcə Kürdəmiri və Yevlaxı, mayın 1-də isə Gəncəni ələ keçirdi. Mayın 5-də bolşevik hərbi qüvvələri Qazax rayonunda Gürcüstan sərhədinə çatmışdır. [29.271] Beləliklə, may ayının ortalarında bütün Gəncə quberniyasının ərazisi (Zəngəzur qəzası istisna olmaqla) işgalçı ordunun əlinə keçdi.

Qırmızı Ordunun əsas zərbə hissəsi hesab edilən 2-ci süvari korpusunun başda *Vodopyanov* olmaqla komanda heyəti və qərargahı Nuxa şəhərinin baş hissəsində – Qaladakı kazarmalarda yerləşmişdir. Hələ may ayının 2-də XI Qırmızı Ordunun komandanı *Levandovskinin* 193 №-li əmri ilə Zaqatala, Ağdaş və Nu-

## TARİXƏ BAXIŞ



xa qəzasında yerləşən Azərbaycan ordu hissələri 2-ci süvari korpusunun komandiri *Vodopyanova* təbe etdirilmişdi. [23.14] Həmin əmrdə Qazax, Gəncə, Cavanşir, Şuşa, Cəbrayıl qəzalarındakı Azərbaycan ordusunun hissələri 32-ci diviziyanın komandanlığına, Cavad, Lənkəran, Bakıdakı hissələri 28-ci diviziyyaya, Şamaxı, Quba və Göyçaydakı hissələri isə 20-ci diviziyyaya verilmişdi. Azərbaycan İnqilab Komitəsi 7 may 1920-ci il tarixli dekreti ilə XI Ordu komandanlığının bu əmrini təsdiq edərək Azərbaycan ordusunu operativ, inzibati, təşkilati və təchizat cəhətdən XI Ordu komandanlığına və Xəzər Dəniz Donanması komandanlığına təbe etdi. [23. 3-4; 16]

1920-ci il mayın sonlarında Gəncədə baş vermiş üsyanla əlaqədar süvari korpusun əsas hissələri oraya göndərilmiş, 7-ci diviziyanın polklarına Zaqatala və Nuxanı nəzarətdə saxlamaq əmri verilmişdi. Nuxa şəhər və qəzasında diviziyanın 2 polku yerləşdirilmişdi. Gəncə üsyanının bu rayonlara da yayılacağından ehtiyat edən işgalçı ordu komandanlığı həmin polklara hazır vəziyyətdə olmalarını və “yerli bəyləri və xanları” tərk-silah etmələrini tapşırılmışdı. [23.55.65]

Bolşeviklər Bakıda hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə keçdiyini elan etsələr də, qəzalarda hakimiyyət keçidi dərhal baş vermədi. Düzdür, elə aprelin 28-də *S. Ağamalioğlu* telefonla bütün qəzalara Bakıda inqilabi çevriliş baş verdiyini, burada Sovet hakimiyyətinin qurulduğunu bildirmişdi. Yerlərdə bu məlumatı alan kommunist təşkilatları dərhal hərəkətə keçmişdilər.

AK (b) P-nin Gəncə təşkilatı elə həmin gün inqilab komitəsi yaratmış, komitə adından Gəncə qubernatoruna hakimiyyəti dərhal təhvil verməyi tələb etmişdi. Ertəsi gün qubernator bütün quberniya ərazisində hakimiyyətin inqilab komitərinə keçməsi haqqında aktı imzaladı. Zaqatalada isə sovet hakimiyyəti artıq aprelin 29-da bərqərar olmuşdu. Həmin gün XI Ordunun nümayəndəsi *Menşikovun* göstərişi ilə *Z. Balaxlinski* (sədr), *M. Qocayev* (müavin) və *N. Levşindən* (katib) ibarət qəza inqilab komitəsi təşkil edildi. [3. 2]

Ancaq Nuxa qəzasında kommunist partiyasının yerli təşkilatı olmadığından burada Qırmızı Ordunun hissələri gələnədək hakimiyyət dəyişikliyi baş verməmişdi. Ona görə də Mərkəz Nuxada Sovet hakimiyyətinin təşkilini əslən şəkili olsa da buranı 1901-ci ildə tərk etmiş, 1920-ci ilə qədər Türküstanda yaşamış *Abid Məmməd oğlu Əfəndiyev* həvalə etməyə məcbur olmuşdu. O, 1920-ci ilin yanварında “Hümmət” komitəsinin qərarı ilə Nuxaya göndərilmiş və burada “digər bolşeviklərlə birlidə gizli partiya təşkilatını möhkəmləndirmişdi”. [10. 196] 1920-ci ilin fevralında o, Nuxa partiya təşkilatından nümayəndə kimi Azərbaycan Kommunist Partiyasının I qurultayında iştirak etmiş və MK-nın üzvü seçilmişdi.

1920-ci ilin mayından 1921-ci ilin martınadək *A. Əfəndiyev* Nuxa qəzası İnqilab Komitəsinin sədri vəzifəsində işləmişdir. O, həmçinin Fövqəladə Komissiyanın müvəkkili kimi Nuxada, Zaqatalada, Qaxda antisovet üsyanların yatırıl-



## TARİXƏ BAXIŞ

masına rəhbərlik etmişdir. 1920-ci ilin iyununda isə *Müzəffər Nərimanov* Nuxa qəzası və Zaqatala dairəsi üzrə fəvqəladə komissarın (müvəkkilin) müavini vəzifəsinə göndərilmişdi. [10.192-193] İlk qəza inqilab komitəsinin üzvləri A.Əfəndiyev (sədr), Ə.Əfəndiyev (katib), Ə. Rəcəbov, Ə. Mahmudov, P. Barsov, H. Abdurrahmanov, Z. Zeynalov, A. Qədimov idilər. Ərəş qəzasının inqilab komitəsinin sədri isə *Nazareviç* təyin olunmuşdu. [18]

Qəzada qaćqınlara kömək məqsədilə yardım cəmiyyətləri yaradılmışdı. Onların əsas fəaliyyəti isə varlı təbəqənin əmlakını əlindən almaqdan ibarət idi. İngilab komitəsi şəhərdəki aptekləri, mətbəəni, bank və zavodları, hətta hamamları belə milliləşdirmişdi. Müəssisələrdə fəhlə ittifaqları təşkil edilmişdi. [18; 19]

Qəza, sahə və kənd inqilab komitələri yerlərdə sovet hakimiyyətini həyata keçirən əsas orqanlar idi. Əslində bu orqanlar seçkili orqanlar deyildi, hərbi hissələrin siyasi şöbələrinin bilavasitə iştirakı ilə yaradılmışdı, hətta komitə üzvlərinin təyinatı zamanı siyasi şobənin rəyi əsas götürülürdü. İngilab komitələri ordu hissələri tərəfindən yaradıldığına görə, onların da əsas vəzifəsi faktiki olaraq hərbi hissələrin yerləşdirilməsi, onların ərzaqla təmin edilməsi və s. problemlərin həllindən ibarət idi. İngilab komitələri ordunun siyasi şobəsi tərəfindən yaradılsa da, əslində onlara heç bir məhəl qoyulmurdu, bütün səlahiyyətlər ordu komandanlığının əlində idi.

Sovet qoşunları Nuxa qəzasını ələ keçirdikdən sonra Azərbaycan Fövqəladə Komissiyasının burada yerli şobəsi yaradılmışdı. Maraqlıdır ki, FK qəza inqilab komitəsinə deyil, diviziyanın xüsusi şobəsinə tabe idi. Qırmızı Ordu hissələri Nuxa şəhərində yerləşdikdən sonra burada repressiyalara və təqiblərə başlanıldı. Köhnə hakimiyyət nümayəndləri, imkanlı insanlar həbs edilir, onların əmlakı əlindən alınırı. Həbs olunanların əksəriyyəti dərhal edam edilirdi.

Yeni hakimiyyətin özbaşinalıqları, ordu hissələrinin dinc əhaliyə qarşı kütləvi təqibləri tezliklə bütün Azərbaycanı əhatə edən müqavimət hərəkatına gətirib çıxardı. Ölkənin əksər qəzalarında Sovet hakimiyyəti və işgalçi orduya qarşı üsyənlər baş verdi. Tərtərdə, Gəncədə, Zaqatalada, Cəbrayıł, Şuşa, Quba, Lənkəran qəzalarında sovet hərbi hissələrinə qarşı əsl ölüm-dirim mübarizəsi başlandı. XI Qırmızı Ordu Azərbaycan xalqının etiraz hərəkatını qəddarcasına yatırmağa nail oldu. Üsyənlərə qarşı insanlığa siğmayan cəza tədbirləri həyata keçirildi. Üsyənlərin yatırılmasında iştirak etmiş ordu komandirlərinin bir çoxu Azərbaycan SSR-in ordenləri ilə təltif olundular. [21. 51-54]

Bəs niyə Qırmızı Orduya qarşı üsyənlər sırasında Şəki şəhərinin və qəzasının adı çəkilmir? Son dövrlərdə üzə çıxarılmış arxiv sənədləri göstərir ki, Nuxa qəzasında işgalçi orduya qarşı xalqın etirazları heç də qonşu Gəncə və Zaqatala qəzalarından az deyildi. Lakin regionda yerləşmiş sovet ordu hissələri başqa yerlərdəki üsyənlərdən nəticə çıxararaq burada qabaqlayıcı təd-

## TARİXƏ BAXIŞ



birlər görməyə və vəziyyəti tam nəzarətə götürməyə müvəffəq olmuşdular.

Gəncədə üsyən davam etdiyi vaxtda, 1920-ci il mayın 28-də 2-ci süvari korpusunun komandanı *Vodopyanovun XI Ordu* qərargahına göndərdiyi məlumatda bildirilirdi ki, dünən axşama qədər Nuxa qəzasının əhalisi və burjuaziya qızğın şəkildə üsyana hazırlaşırıldı. Üsyənin qarşısını almaq məqsədilə *Vodopyanovun* əmrinə əsasən 7-ci diviziyanın 3 polku yerli əhalinin xəbər tutmaması üçün gecə vaxtı Gürcüstan sərhədindən Nuxaya gətirilmiş, sərhədə nəzarət isə 2-ci Zaqatala polkuna və 7-ci diviziyanın 2-ci briqadasına tapşırılmışdı. [23.66-70]

Elə həmin gün – mayın 28-də Nuxa şəhərinin əhalisini zorla mitinqə yiğan ordु komandanlığı əhaliyə hədə-qorxu gələrək guya Azərbaycan İnqilab Komitəsinin torpaq haqqında dekretinin həyata keçirilməsinə mane olmaq üçün burjuaziyanın üsyana hazırlaşdığını onlara bildirmişdi. Mitinqdə ancaq hərbi komissarlar çıxış etmişdilər. Bu mitinq göstərdi ki, ordū rəhbərliyi hərbi vəstələrlə yanaşı, təbliğat-təşviqat vasitəsilə yerli əhaliyə təsir göstərməyə çalışır. Bu məqsədlə də əhalini ən çox narahat edən məsələni – torpaq məsələsini qabardırdı. Ancaq ordū rəhbərliyini təkcə nuxalıların əhvali-ruhiyyəsi narahat etmirdi. 2-ci süvari korpusunun komandanlığına verilən gizli məlumatə görə, Gəncə üsyənində iştirak edən Azərbaycan ordusunun bir hissəsi Kürəkçay stansiyasında Qırmızı Ordu hissələri ilə döyüşə girmiş, sonra isə Kür çayını keçərək Nuxa istiqamətində dağlara çəkilmişdi. [23.68]

1920-ci il mayın 27-də gecə vaxtı Şəki şəhərində hərbi hissə qərargahının komissarına hücum təşkil edilmiş, baş vermiş atışmada bir əsgər başından yüngül yaranmış, hücum edənlər isə qaćib gizlənmışdır. Əslində bu hadisənin təxribat məqsədli və repressiyalara başlamaq üçün bəhanə olduğunu Qırmızı Ordu hissələri komandanlığının sonrakı əməlləri sübut edirdi. Bu hadisədən dərhal sonra *Vodopyanov* mayın 28-də səhər saat 9-da “xanların və bəylərin” həbsinə və əhalinin tərk-silah edilməsinə başlanılması haqqında əmr imzaladı. *Vodopyanov* həmin gün silahın təhvil verilməsi haqqında ikinci əmr də verdi. Həmin ərəfədə XI Ordu komandanı *Levandovski* korpus komandanı *Vodopyanova* qiyamda iştirak etməkdə və əsgərlərə hücum etməkdə şübhəli bilinən şəxslərin məhkəməsiz, yerindəcə güllələnməsi haqqında əmr vermişdi. [23.76] *Vodopyanovun* əmri də eyni ruhda idi. Orada deyilirdi: “Mənim göstərişlərimə uyğun olaraq baş verə biləcək üsyənin qarşısını almaq məqsədilə xanların və bəylərin, onların əlaltılarının dərhal və tam tərk-silah olunmasına başlanılsın. Üsyənin baş verəcəyi təqdirdə üsyən iştirakçılarının yerindəcə məhkəməsiz, ən qəddar şəkildə güllələnməsini əmr edirəm. Qırmızı Ordunun tökülen qanına görə onlar ən sərt cəza almalıdır. Komandirlər və komissarlar öz hərəkətlərində heç nədən çəkinməməlidirlər. Bütün xanlar, bəylər, zabitlər və burjuaziyanın bütün nümayəndələri güllələnmək üçün dərhal girov götürülməlidirlər.



## TARİXƏ BAXIŞ

Üsyanın baş qaldıracağı anda məhkəmə respublikanın və Sovet hakimiyyətinin bütün düşmənlərini cəzalandırmalıdır. Komandirlər və komissarlar “qırımı-zılar”a təlqin etməlidirlər ki, künc-bucaqdan onlara vurulan zərbəyə görə burjuziya məsuliyyət daşıyır və onun amansızlıqla cəzalandırılması Qırmızı Ordu-nun arxada möhkəmliyini təmin edəcəkdir. [23.78]

Bu əmrlərin davamı olaraq *Vodopyanov* mayın 29-da yeni əmr imzaladı. Əmr-də qeyd olunurdu ki, son vaxtlar respublikanın düşmənləri tərəfindən fəhlə-kəndlə hakimiyyətinin devrilməsi üçün təbliğat aparılır. Xanlar, bəylər, burjuaziya və onun əleyhdarları, keçmiş polislər fəhlə və kəndlilər üzərində hakim olmaq cəhdlərindən əl çəkmək istəmirlər. Sayca az olmalarına, heç bir gücə malik olmamalarına baxmayaraq, onlar əməkçi kütənin fikrini yayındırmaq və onu bütün kasıbların mənafeyini qoruyan, onlar kimi əməkçilərə – Qırmızı Ordu əsgərlərinin yönəltmək istəyirlər. Yoxsulların mənafeyini qoruyan Sovet hakimiyyəti zəhmətkəşlərin qanının hədər yere axmasına imkan verməyəcəkdir. Daha sonra əmrə Nuxa şəhərinin əhalisinə elan edildi ki, əllərində odlu və soyuq silahı olan sakinlər onları dərhal şəhərin (qalanın) komendantına təhvil verməlidirlər. Təhvil müddəti mayın 29-da yerli vaxtla saat 13-dən – 18-dək müəyyən edilmişdi. Bu müddətin bitməsindən sonra silah tapılan şəxslər silah saxladıqlarına görə yerindəcə, məhkəməsiz güllələnəcəkdir. [23.79]

Nuxadakı qüvvələri gücləndirmək üçün buraya 1920-ci il mayın 29-da 40-cı və 39-cu süvari alayları da gətirilmişdi. [26.1-3] Beləliklə, Göynük rayonunda 37-ci, 39-cu, 40-cı polklar və 38-ci ehtiyat polklar yerləşdirilmişdi ki, onların məqsədi Baş Göynük və Baş Şabalıd kəndlərini ələ keçirmək idi. [25.10]

*Vodopyanovun* göstərişi ilə ordu hissələri Nuxa şəhərini hər tərəfdən mühasirəyə almış, müxtəlif yerlərdə toplar yerləşdirilmişdi ki, bu toplar şəhərin istənilən nöqtəsini artilleriya atəşî altında saxlaya bilərdi. [23.75]

Mümkün üsyani yatırmaq məqsədilə 7-ci diviziyanın 1-ci briqadasına kömək üçün Gürcüstanla sərhədi qoruyan ikinci briqadanı bütün qərargah və təsisatları ilə sürətli marşla Nuxaya yerləşdirmək qərara alınmışdı. [23.91; 27]

5 iyun 1920-ci il tarixinə olan məlumatə görə, Nuxa şəhərinin əhalisindən 5 xətt tūfəngi, 80 rus, 15 Avstriya, 80 türk, 3 yapon istehsalı olan tūfəng, 20 türk, 45 rus berdankası, 18 vinçester, 1 “Naqan” tipli tapanca, 15 “Smit/Wesson”, 34 qılınc, 115 xəncər, 1000-dən çox rus istehsalı, 550 türk, 50 Avstriya və fransız, 10 yapon istehsalı, 1400 berdanka patronu toplanmışdı. Lakin bunlar əhalinin əlində olan silahların çox cüzi hissəsi idi. Ona görə də Nuxa qəzasının keçmiş hərbi idarə rəisindən əvvəllər qeydə alınmış bütün silahların siyahısı tələb edilmişdi.

Lakin əhalinin tərk-silah edilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmadığından *Vodopyanovun* əmri ilə qəzada “nümunə güllələnmələri” (rusca: *примерные расстрелы – K.I.*) həyata keçirildi. Yalnız bundan sonra

## TARİXƏ BAXIŞ



qəza inqilab komitəsinin xahişi ilə silahların təhvil verilməsi üçün əlavə gün təyin edildi. Sui-qəsddə iştirak etdiyinə görə də şəhərdə 7 nəfər gülələnmişdi. [23. 114]

Nuxa qəzasında və ətraf bölgələrdə baş verə biləcək üsyənləri yatırmaq üçün XI Qırmızı Ordu komandanının əmri ilə 18-ci süvari diviziyanın, Taman süvari briqadasının və 32-ci diviziyanın süvari briqadası 2-ci süvari korpusunun komandiri *Vodopyanova* tabe etdirilmişdi. [23. 116]

1920-ci il iyunun 6-da Zaqtalada işgalçılara qarşı başlanan üsyən ordu komandanlığını vahiməyə salmışdı. Üsyəncilər Zaqtalani azad etdikdən sonra şərq istiqamətində irəliləyərək Qırmızı Ordu hissələrini Əmbərçay vadisindəki kəndlərə qədər geri oturmuşdular. Üsyəncilərin məqsədi Nuxa qəzasındaki milli qüvvələrlə birləşərək Nuxa şəhərini mühasirəyə almaq və oradakı rus qoşun hissələrini təslim olmağa məcbur etmək idi. Ordu kəşfiyyatının məlumatına görə 11 iyun tarixinə qədər üsyəncilərin sayı 5000-ə çatırdı, onların 1000 nəfəri süvari, qalanları piyadalar idı. [24. 4] Bu zaman Şəki şəhərində və qəzada üsyəna qalxmaq üçün böyük hazırlıqlar gedirdi. Ordu kəşfiyyatının məlumatlarına görə, təkcə Nuxa şəhərində üsyəncilərin (rusca: *новостанцы* – **K.I.**) sayı 1000-ə çatırdı. Göynük, Şabalıd rayonunda 800 silahlı var idi. Ümumiyyətlə, buradakı üsyəncilərin sayı 5000 süngü və 500 qılıncdan ibarət idi. Onlara qarşı 58 briqadanın 9 batalyonu, 7-ci diviziyanın 1-ci polkunun 4 eskadronu, 2 batareyası mövqe tutmuşdu.

Məlumatlarda Nuxa şəhərinin bəzi hissələrində vəziyyətin mürəkkəb olduğu, Sovet hakimiyyətinə qarşı üsyənin istisna edilmədiyi göstərilirdi. *Vodopyanovun* əmri ilə 7-ci diviziyanın hissələri şəhəri doqquz hissəyə bölərək, orada ağır silahlar yerləşdirmişdilər. Hər bir hissədə 600-dək süngü, 2 pulemyot var idi. Ordu hissələri Qışlaq, Dabbağxana, Yuxarı Baş və ermənilər yaşayış hissələrdə toplar yerləşdirərək bütün şəhəri bombalamaq əmri almışdilar. Ordu hissələrinə əmr verilmişdi ki, şəhər mühasirəyə alınsın, insanların toplaşmasına icazə verilməsin və belə hal olduqda atəşlə onları dağıtsın. Üsyən baş verəcəyi təqdirdə eyni vaxtda pulemyot atəşləri ilə üsyəncilərə qəddarcasına divan tutulması əmri verilmişdi, bu məqsədlə şəhərin qala hissəsində 8 eskadron və 8 top yerləşdirilmişdi. [28. 47-49]

*Vodopyanovun* 29 may 1920-ci il tarixli 77/op №-li əmrində süvari korpusuna Zaqtaladan hücum edən üsyəncilərin Nuxa qəzasındaki üsyəncilərlə birləşməsinin qarşısını almaq, əlavə kömək gələndən sonra isə onları məhv etmək əmri verilmişdi. Korpus komandirinin 7-ci diviziya komandiri *Xmelkova* 11 iyun 1920-ci il tarixli əmrində üsyəncilərin Şin çayı xəttindən o tərəfə buraxılması, hissələrin sağ cinahına xüsusi diqqət yetirilməsi, bu məqsədlə Baş Göynük kəndini tutaraq, kənddən şimal-şərqi və cənub-şərqi təpələrdə möhkəmlənməsi tapşırılmışdı. [24. 6] Eyni zamanda bütün hissələrə əmr edilmişdi



## TARİXƏ BAXIŞ

ki, qəzalarda əhalinin tərk-silah edilməsini təcili başa çatdırıslar.

Üsyancıların Nuxa şəhərini mühasirəyə alacaqları təhlükəsi yarandığından korpusun bütün arxa təsisatlarına şəhərdən təxliyyə olunmaq əmri verilmişdi. Dündür, əvvəlcə XI Qırmızı Ordu komandanı *Levandovski* bunu qadağan etsə də, sonra vəziyyətin mürəkkəbliyini nəzərə alaraq təxliyyəyə icazə vermişdi. 2-ci süvari korpusunun komandiri *Vodopyanovun* 10 iyun tarixli əmri ilə korpusun 7-ci diviziyanın, operativ qərargahlar istisna edilməklə, bütün arxa təsisatlarına, 11 iyunda bir ümumi kolonna təşkil etməyi və 12 iyun saat 7-də Nuxa-Yevlax şose yolu ilə Xaldana getmək tapşırığı verilmişdi. Çıxış məntəqəsi kimi Babasıl kəndi müəyyənləşdirilmişdi. [24.38] Nuxa şəhərindən və kəndlərdən müsadirə olunmuş ərzağı daşımaq üçün *Vodopyanov Levandovskidən* Xaldan rayonunda əhalidən 400-ə qədər araba toplamağa icazə verməyi xahiş etmişdi. [24.14-15] Lakin Gəncədə və Qarabağda sovet hakimiyyətinə qarşı üsyancıların yatırılması ordu rəhbərliyinə qüvvələri yenidən qruplaşdırmağa imkan verdi. İyunun 13-də Qarabağdakı üsyancıları yatırmaq üçün oraya göndərilmiş 58-ci və Taman süvari briqadası geriyə – Nuxaya qaytarılmışdı. [17.71] Üsyani yatırmaq üçün *Vodopyanovun* sərəncamına 20-ci diviziyanın 68-ci briqadası da verilmişdi.

Əsas qüvvələrin 15 iyunda bölgədə cəmləşməsinin ertəsi günü üsyancılar üzərinə hücum başlandı. Qeyri-bərabər döyüslər işgalçılardan qələbəsi ilə başa çatdı. Üsyancıların yatırılmasından sonra Nuxa əhalisinə qarşı repressiya və vəhşiliklərin yeni mərhələsi başlandı. Keçmiş hakimiyyət strukturlarında işləyənlər, sahibkarlar və varlılar həbs edilərək güllələnməyə məhkum olundular.

Güllələnənlər arasında keçmiş qəza rəisi *Əyyub bəy Rəfibəyov*, onun müavini *Zahid bəy İbrahimbəyov*, Nuxa şəhər başçısı *Azad (Azax) Mustafayev*, Müsavat partiyası yerli təşkilatının sədri *Məmmədəli Xəlifəzadə*, şəhər pristavlari *Əhməd ağa Hacambəyov*, *Məmməd Əhmədov*, *Mürsəl bəy Sədrəddinbəyov*, Denikinin yanında Azərbaycanın diplomatik nümayəndəsi *Cəfərbəy Şəfibəyov*, Nuxa şəhər bələdiyyəsinin üzvləri, şəhərin adlı-sanlı sakinləri *İsfəndiyar Hacı Göyük oğlu*, *Nizaməddin Qəhrəman oğlu*, *Mustafa Nəsir oğlu*, *Məmməd Qəhrəman oğlu*, *Qara Süleyman Mustafa oğlu*, *Hacı Salam oğlu*, *Əbdülsəlam Rəsulov*, *Mehdi Hüseynov*, *Mehdiqulu Zülfiqarov*, *Həsən Rüstəmov*, *Yaqub Səfəroğlu (Səfərov)*, *Məmmədağa Qədimbəyov*, *Məmməd bəy Hacıbəyov*, *Mehdi Hüseyn oğlu*, *Əsədulla Qafarov*, *Nurməmməd Nəbibəyov*, *Mehdi Mustafayev*, *Nizaməddin İlyas oğlu* və başqları var idi.

Həmin insanlar gülləndikdən sonra onların bütün əmlakı müsadirə edilmiş, ailələri küçəyə atılmışdır. Bu əməllərin həyata keçirilməsində inqilab komitələri, hərbi hissələrin xüsusi şöbələri, fövqəladə komissiyalar, yerli partiya təşkilatları yaxından iştirak edirdilər. Müsadirəni həyata keçirmək üçün Nuxada müsadirə şöbələri fəaliyyət göstərirdi. Başqa yerlərdə olduğu kimi burada da

## TARİXƏ BAXIŞ



*“burjuazianın müsadirəsi və fəhlələrin məişətinin yaxşılaşdırılması komissiyası”* yaradılmışdı. İnsanların bütün əmlakı, məişət əşyaları, hətta alt paltarları belə əllərindən alınırıdı.

Müsadirəni həyata keçirən müsadirə komissiyalarına ilk vaxtlar *V.Yüzbaşov*, hərbi şöbəyə isə *S.Gülnəzərov* adlı ermənilər rəhbərlik edirdilər. Güllələnənlərin əmlakının talan edilməsində yeni hakimiyətin ən yüksək nümayəndələri birbaşa iştirak edir, bu zaman onlar özlərini də unutmurdular. Güllələnmiş *Mehdiqulu Zülfüqarovun* dul arvadı *İmmi xanım Yusif qızı* göstərirdi ki, onları evlərindən qovarkən mənzildən əşyaları *Abid Əfəndiyev* (İnqilab komitəsinin sədri), xüsusi şobə və FK üzvləri götürmüşdülər. Onun evindən 600000 manat məbləğində pulun çoxunu *Abid Əfəndiyev* aparmışdı. [8.5] *Azad Mustafayevin* qardaşı *Əbdülcabbarın* ifadəsinə görə, onun evindən stekanları, qrafını, şalvarları, arxalıqları, pencəkləri də aparmışdılardı. *Məmməd Abdulla oğlu* (müsadirə komissiyasının sədri) öz ifadəsində göstərmişdi ki, *Mehdi Hüseyn oğlunun* dükanından 2 kisə kömürü *A. Əfəndiyevə*, onun müavini *Ə. Mahmudova* və *Rəcəb Əfəndiyevə* özü şəxsən çatdırmışdı. Güllələnmiş *Məmməd Qəhrəman oğlunun* qardaşı da *Abid Əfəndiyevin* tələbi ilə ona 4 yazı masası, 5 ədəd xalça və digər qiymətli əşyalar çatdırıldıqını etiraf etmişdi. *A. Əfəndiyevə* daha 4 xalça göndərildiyini başqa şahidlər də təsdiq edirdilər. [8, 6, 8-8 arx.]

İnsanların əmlakı müsadirə olunarkən, bir qayda olaraq, siyahiya alınır, onun sahiblərinə heç bir sənəd təqdim olunmurdu. Nuxa qəzasında müsadirə etmə zamanı baş vermiş qanunsuzluqların miqyası o qədər böyük idi ki, hətta Mərkəz bu qəzadan gələn çoxsaylı şikayətlərə reaksiya verməli olmuş, buradakı vəziyyəti araşdırmaq üçün xüsusi komissiya yaratmışdı. Komissiya müsadirə ilə məşğul olan məsul şəxslərdən izahatlar almış, onların əksəriyyəti işdən çıxarılmış və həbs edilmişdi. Qəza inqilab komitəsinin sədri *A. Əfəndiyev* isə qəzadan geri çağırılmışdı. Güllələnmiş və əmlakı müsadirə olunmuşların yaxınları komissiyaya müraciət edərək onların mülkiyyətinin müəyyən hissəsini geri qaytarmağı xahiş etsələr də, bir qayda olaraq, onlara rədd cavabı verilirdi. Yeri gəlmışkən, həmin komissiyanın materialları Azərbaycan Respublikası Dövlət Arxivinin 782, 794 №-li fondlarında mühafizə olunur. Komissiyanın 20 dekabr 1920-ci il tarixli protokolundan məlum olur ki, müsadirə olunmuş əmlak hərbi şobənin və müsadirə komissiyasının möhürü altında anbarlarda saxlanılsa da, möhür tez-tez qoparılır, əşyalar ogurlanırıdı. Anbarda yataq ləvazimatından tutmuş at paltara qədər hər şey var idi. Bu əmlakın yalnız cüzi bir hissəsi kasib-kusuba, uşaq evlərinə paylanmasıydı. Qalan əşyaların əksər hissəsini *A. Əfəndiyev* və başqa vəzifəli şəxslər evlərinə aparmışdılardı. [9.2]

Bir sənəddə qeyd edilir ki, *A. Əfəndiyev* vəzifəyə gəldiyi gündən kütłəvi cinayətlər törədir və hazırda iş o qədər böyüyübdür ki, onu diqqətsiz qoymaq olmaz. Müsadirə şobəsindən əhalidən müsadirə olunmuş əmlakın siyahısı tələb



## TARİXƏ BAXIŞ

edilərkən məlum olmuşdu ki, bu siyahı şöbədə yoxdur, çünki müsadirə ilə təkcə bu komissiya deyil, partianın, inqilab komitəsinin yerli şöbələri, hərbi hissələr məşğul olmuşlar. [9.5]

Şəki şəhərinin tanınmış adamlarından biri olmuş *Məşədi Əsədulla Qafarov* mayın 28-də 7-ci diviziyanın xüsusi şöbəsi tərəfindən həbs edilmiş və istintaqsız, məhkəməsiz və heç bir ittiham irəli sürülmədən iyunun 1-də gullələnmişdi. Həbs edilərkən ondan qızıl saatını, 20 xurcun şəkər tozu, dəftərxana ləvazimatları, qızıl külçəsi və s. əşyalar götürülmüş, gullələndikdən sonra isə evindəki bütün əşyalar – stəkan, nəlbəki, balış, pal-paltar müsadirə edilmişdi. [9.22]

Nuxada hətta qaćınların əmlakı belə müsadirə olunurdu, halbuki Bakıda onlar müsadirə olunan şəxslər kateqoriyasına daxil deyildilər. Şamaxıdan qaćın düşərək Nuxada yaşayan *Hacı Cəfər İsmayılovun* fəhlələrin və yoxsulların həyat və möişətinin yaxşılaşdırılması üzrə komissiyaya müraciətindən bəlli olur ki, o, qaćın və daşnak vəhşiliklərindən ziyan çəkmış adam kimi burjua kateqoriyasına daxil edilməsə də ÇK-nın agentləri tərəfindən bütün ev əşyaları əlindən alınmışdır. [9.3]

Yetimlər, öz əməyi ilə yaşayan adamlar da zoraklıqlara, qanunsuzluqlara məruz qalırlılar. İki balaca qardaşına baxan yetim Səkinə Qasimovadan bütün paltarlarını, corablarını, kələğayısını və hətta salfetkalarını, Həmid adlı dərzinin hətta qayçısını (!) belə əllərindən almışdır. [7.4,6,7; 5.36]

Əhalinin çoxsaylı şikayətlərindən bəlli olur ki, zoraklıq və qanunsuzluqlar ordu hissələrinin, əsgər və zabitlərin, onların komandirlərinin bilavasitə iştirakı ilə baş verirdi. Bir sırə hallarda tanınmış və imkanlı adamlar şəxsi ədalət hissinin, paxılığın, çuğulluğun qurbanı olurdular. Şəkinin I hissəsində yaşayan *Bağır, İsrafil, Mikayıl, Cəbrayıl Qasimovlar* ailələri ilə birlikdə əvvəlcə türməyə salınmış, sonra isə bütün əmlaklarını müsadirə etmişdilər. Onlara yalnız bir alt paltarı və əynindəkilərini özlərində saxlamağa icazə verilmişdi. [5.30]

Müsadirədən hətta Qırmızı Orduda xidmət edən şəxslərin ailələri də yaxa qurtara bilməmişdilər. Orduda xidmət edən *Ələsgər Əliyevin* arvadı *Həyat Əliyeva* onların əşyalarını qaytarmaq üçün müraciət etsə də, ona rədd cavabı verilmişdi. Bakı quberniyası hərbi komissarının *Ə. Əliyevin* və ailəsinin əmlakının müsadirə olunmasının yolverilməzliyi haqqında arayışı da ona kömək etməmişdi. [6. 25]

Nuxada yerli hakimiyyət orqanlarının özbaşınalıqlarından insanlar Bakıya, *N.Nərimanova* şikayət etsələr də, bir qayda olaraq, onların müraciətləri cavabsız qalırdı. Artıq yerli orqanların fəaliyyətindən şikayət etmək özü təhlükəli idi. Bunu qəza kommunist firqə komitəsinin burjuaziyyaya, fəhlə və yoxsullara müraciəti də təsdiq edirdi. Burjuaziyyaya müraciətdə bildirilirdi ki, əgər sizdən komissiyanın (burjuaziyanın əmlakının müsadirəsi, fəhlə və yoxsulların məişətinin yaxşılaşdırılması komissiyası nəzərdə tutulur – **K.İ.**) işindən hətta bircə

## TARİXƏ BAXIŞ



belə əsassız şikayət olarsa, onda yalançı şahidlər ciddi məsuliyyətə cəlb ediləcək, hətta güllələnməyə məhkum olunacaqlar.

Fəhlə və yoxsullara müraciətdə isə bildirilirdi ki, partiya komitəsi sizləri gevindirib-kecindirməkdə qəti qərarlıdır, ona görə də sizləri burjuaziya ilə birgə mübarizə aparmağa, burjuaziyanın gizlətdiyi var-dövlətin yerini və kim tərəfindən gizlədildiyini bildirməyə çağırır. Müraciətdə burjuaziyanın yorğan-döşeyinin, hətta alt paltarlarının da fəhlələrə veriləcəyinə əminlik ifadə olunurdu. [6.29-30]

Cümhuriyyət dövründə ermənilərin zülmündən qaçaraq qəzaya gəlmiş qaçqınların vəziyyəti yenə də ağır olaraq qalırdı. 1920-ci il avqustun 14-də Nuxa qəza partiya komitəsinin iclasında *M.Nərimanovun* Nic kəndindəki erməni və müsəlman qaçqınların vəziyyəti barədə məruzəsi dinlənildi. Məruzəçinin məlumatına görə, ermənilər müsəlman qaçqınları öz aralarına buraxmaq istəmirdilər. Baxmayaraq ki, yerli müsəlmanlar, ermənilərin də etiraf etdikləri kimi, istifadə etmək üçün onlara həvəslə kənd təsərrüfatı alətləri verirdilər. Ermənilər müsəlmanlarla bağlı ordu hissələrinə çugulluq edir, onları müsəlmanlara qarşı hərəkətlərə təhrik edirdilər. *M.Nərimanov* ermənilərin yalan məlumatları əsasında həbs olunmuş müsəlmanların sayının günbəgün artdığını, özünün şəxsən bu halların şahidi olduğunu qeyd edirdi. [21.217-218] Ermənilərin şikayəti ilə İnqilab komitəsi Nic kəndindən 8 min İrəvan qaçqınının çıxarılması haqqında qərar vermişdi. Qaçqınlar arasında müxtəlif epidemiyalar yayılmışdı, əksəriyyətin vəziyyəti ağır olaraq qalırdı. [19] Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığı qəzada olan 68 tüstüdən (ailədən) ibarət müsəlman qaçqının qəzanın əvvəllər əsasən ermənilər yaşayan Daşbulaq ərazisində yerləşdirilməsi haqqında hökumət qarşısında məsələ qaldırsa da, Azərbaycan SSR Xalq Komissarları Şurası 1921-ci il yanvarın 5-də keçirdiyi iclasında bu təklifi rədd etmiş, azərbaycanlı qaçqınların Muğan düzündə yerləşdirilməsi haqqında qərar çıxarmışdı. [1.340]

Kütləvi qanunsuzluqlar təkcə Nuxa şəhəri ilə məhdudlaşdırır, qəzanın bütün kəndlərində taxılın müsadırə olunması zamanı xüsusi amansızlıqlar baş verirdi. Bu işdə ərzaq agentləri xüsusi rol oynayırdılar. Ordunun xüsusi şöbələri də taxıl müsadırələrində yaxından iştirak edirdilər. Onlar kəndlilərin əllərindən taxılı son dəninə qədər alır, arabaları, qoşqu heyvanlarını ordu üçün müsadırə edirdilər. Kəndlilər qəzada yerləşən ordu hissələrini ərzaqla təmin etməli, onlar üçün əmək mükəlləfiyyətləri yerinə yetirməli idilər. Qəzadan ordunun ehtiyatları üçün hər gün 500 pud taxıl, 5 min ədəd yumurta, 200 pud yağı, qoz, meyvə tələb edilirdi. [21.219]

1920-ci ildə Sovet hökuməti şəhərləri və Qırmızı Ordunu ərzaqla təmin etmək üçün yeni inzibati-iqtisadi metodun – mülkədar torpaq sahibliyinin ləğvinə və ərzaq sapalağının (bolşevik Rusiyasının mövcudluğunun ilk dövrlərində tədbiq



## TARİXƏ BAXIŞ

etdiyi zoraki ərzaq toplaması – *K.İ.*) tətbiqinə başladı. Kəndlilər saxladıqları taxılın artığını bunun yaradılmış xüsusi tədarük orqanlarına təhvil verməli idilər. Faktiki olaraq bu, kəndlinin soyulması və vahimə içində saxlanılması demək idi. Kəndlilər öz əməyinin məhsulunu satmaq imkanını aradan qaldırmaq məqsədilə Azərbaycan İnqilab Komitəsi taxıl tədarükünə dövlət inhisarının tətbiqi və onun sərbəst satışının qadağan edilməsi haqqında dekret qəbul etdi. 1920-ci ilin sentyabrında kəndlilərin əlindən taxılın qalığının müsadirə olunması, oktyabrda isə hətta meyvə-tərəvəzin sərbəst satışının qadağan edilməsi haqqında dekretlər meydana çıxdı. [13] Taxıl tədarükü planı inqilab komitələri və tədarük şöbələri tərəfindən yerinə yetirilmədiyindən, tədarük işini qoşun hissələrinə tapşırmaq zorunda qaldılar. Bu isə yeni özbaşınlıqlar, zorakılıqlar dalgasının yaranmasına səbəb oldu. Taxıl tədarükündən ən çox ziyan çəkən Nuxa qəzasının düzən ərazisinin kəndləri oldu.

Qırmızı Ordu hissələrinin fəal iştirakı ilə vəziyyət nəzarətə götürüldükdən sonra Nuxa qəzasında Sovet tədbirlərinin həyata keçirilməsinin yeni mərhələsi başlandı. Bu tədbirlərin əsasında yenə də müsadirələr və milliləşdirmə dururdu.

Milisin yenidən təşkili məqsədilə bir sıra addımlar atılır, köhnə polis işçiləri işdən azad edilirdi. Milis sıralarına əsasən yoxsul təbəqənin nümayəndələri, özü də partiya özəklərinin təqdimatı ilə cəlb olunurdular. Milisin tərkibində cinayət-axtarış şöbəsi yaradılmışdı. Qəza inqilab komitəsi tərəfindən şəhərdə fəhlə klubu, bir neçə savad məktəbi təşkil edilmişdi.

1920-ci il iyulun 20-də Nuxa şəhərində qəza torpaq komitələrinin nümayəndələrinin qurultayı keçirilmiş, orada Azərbaycan SSR Xalq Torpaq Komissarlığının nümayəndəsi *Hacı Qasımovun* Sovet hakimiyyətinin torpaq siyasəti haqqında məruzəsi dinlənilmişdi. “*Kommunist*” qəzeti yazdığını görə qurultayda diqqətə çatdırılmışdı ki, Nuxa qəzasında torpaq faktik olaraq kəndlilərin əlinə keçmişdir və buna görə də qurultay bu siyasəti bəyəndiyini ifadə edir. [19]

1920-ci il iyulun 25-də Nuxa qəzası kəndlilərinin də I qurultayı keçirilmişdi. Qurultayda cari məsələ və sovet quruculuğu məsələlərinə dair fövqəladə komissarın müavini *M. Nərimanov* və İnqilab komitəsinin sədri *A. Əfəndiyev* çıxış etmişdilər.

Lakin rəsmi məlumatlarda yer alan nikbin xəbərlərə baxmayaraq, qəzada vəziyyətin heç də ürəkaçan olmadığı, ərzağın, dərmanların çatışmadığı, möhtəkirliyin, cinayətkarlığın artdığı etiraf olunurdu. Bunun əsas səbəblərindən biri kimi, qəzada intellektual qüvvələrin, fəal partiya işçilərinin olmaması göstərilirdi. “*Kommunist*” qəzeti iddiasına görə, Nuxa qəzası üzrə inqilab komitələrində məsul vəzifələri tacirlər, monorxistlər, daşnaklar, mollalar tuturdular. Buna nümunə kimi İnqilab komitəsinin sədri *Abid Əfəndiyevin* molla oğlu, onun müavini *Parçevin* isə monarxist olduğu qeyd olunurdu. [19]

## TARİXƏ BAXIŞ



Bu cür vəziyyət bütün qəzalar üçün səciyyəvi idi. 1920-ci ilin yayında Azərbaycanın 16 qəzasında yaradılmış inqilab komitələrində işləyən 70 nəfərdən cəmi 41-i kommunist idi. [4.4] Vəziyyətdən çıxış yolu kimi Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (yerlərdə hakimiyyətin təşkili ilə bu komissarlıq məşğul olurdu – **K.İ.**) qəzalara təlimatçılar göndərməyi qərara almışdı. Lakin yerli hakimiyyətin təşkilində yenə də əsas rolu XI Qırmızı Ordu birləşmələrinin siyasi şöbələri oynayırdılar. [11. 41-42] Ordu zabitləri qəzada torpaq komitərinin, ərzaq şöbələrinin yaradılmasında da yaxından iştirak edirdilər.

Qəzadakı vəziyyəti təftiş etmək üçün Bakıdan gələn nümayəndələr Sovet hakimiyyətinin yerlərdə hələ də nüfuz qazanmadığını, vəzifəli şəxslərin öz səlahiyyətlərini yerinə yetirməkdə aciz olduqlarını etiraf etməli olurdular. Bu cür vəziyyət təkcə Nuxa qəzası üçün deyil, bütün qonşu qəzalar üçün səciyyəvi idi. Belə şəraitdə vəziyyətdən çıxış yolu kimi bütün yerli icra hakimiyyəti orqanlarının buraxılması, hakimiyyətin hərbçilərin əlində cəmləşməsi haqqında qərar qəbul edilmişdi. 1920-ci il noyabrın əvvəllərində Zaqatala dairəsi, Nuxa qəzası və Azərbaycan KP Zaqatala qəza komitələrinin Müvəqqəti Hərbi İngilab Komitəsi təşkil olundu. Komitənin 11 noyabr 1920-ci il tarixli iclasında qeyd olunurdu ki, Sovet işçilərinin olmaması və vəziyyətin çıxılmazlığı ucbatından şöbələrin başında kommunizmdən uzaq ünsürlərin oturması ilə barışmaq lazım gəlir". [4.31] Lakin buna baxmayaraq, MHİK Zaqatala və Nuxa bölgələrinin köhnə İngilab Komitəsinin fəaliyyətini dayandırmış, onun üzvlərini isə həbs etmişdi. [4.34] Bu işdə, heç şübhəsiz, "erməni barmağı"nın təsiri böyük idi. Bunu Zaqatala İngilab Komitəsinin keçmiş sədri X. Ağamirovun N. Nərimanova məktubu da təsdiq edir. Həmin məktubdan görünür ki, 1920-ci il noyabrın 11-də qəza partiya komitəsinin bütün tərkibi və məsul işçiləri həbs edilmiş, onlara ağır işgəncələr verilmişdi. X. Ağamirov bunu daşnak partiyası üzvlərinin təxribatçı fəaliyyətinin nəticəsi hesab edirdi. Məktubda həmin daşnakların soyadları da göstərilmişdi. [21.222-223] Müvəqqəti Hərbi İngilab Komitəsinin bir üzvündən (*Hacı Qurban*) başqa bütün üzvləri ordu zabitləri idilər: *Serebrennikov, Mişin, Boqdanov, Şevlyakov* və başqaları. Komitənin 12 noyabr tarixli iclasında torpaq komitəsinin müdürü vəzifəsinə 177-ci polkun siyasi rəhbəri *Timofeyevi*, məsul təlimatçı vəzifəsinə isə *Şevlyakovu* təyin etmək qərara alınmışdı. Daxili idarəetmə şöbəsinin müdürü *Kliçenko*, xalq təsərrüfat şurasına isə 175-ci polkun hərbi komissarı *Boqdanov* təyin edilmişdilər. Kütləvi özbaşınalıqlar, müsadirələr qəza əhalisinin onsuz da ağır olan vəziyyətinə ciddi təsir göstərmişdi.

Qəzada həbs olunanların sayı o qədər çox idi ki, Nuxa şəhər həbsxanasında onları yerləşdirmək mümkün deyildi. Bunu nəzərə alaraq N. Nərimanov 1920-ci il noyabrın 3-də Azərbaycan İngilab Komitəsinin amnistiya haqqında 14 iyul 1920-ci il tarixli dekretinin Nuxa qəzasında tətbiq edilməsi məqsədilə xüsusi



## TARİXƏ BAXIŞ

komissiyanın yaradılması haqqında xüsusi əmr imzalamışdı. *M.Nərimanovdan* (sədr), qəza inqilab komitəsindən və qəza partiya komitəsindən bir nümayəndə olmaqla təşkil olunmuş komissiya Nuxa həbsxanasındaki bütün məhbusların işlərinə təcili baxmalı və amnistiyaya düşənləri dərhal azad etməli idi. [14. 371] Nəticədə bir çox günahsız insan həbsxanadan çıxaraq öz ailəsinə qovuşmuşdu. Əhalinin adı tələbat malları ilə təminatında ciddi problemlər mövcud idi. Şəhərdə və kəndlərdə adicə duz, sabun, kerosin, benzin tapılmırı. [19] Fövqəladə komissar *M.Nərimanov* Bakıya göndərdiyi teleqramında etiraf edirdi ki, acliq səbəbindən əhali arasında müxtəlif xəstəliklər sürətlə yayılmaqdadır. Şəhərə norma üzrə gətirilən ərzaq və digər mallar minimum tələbatı belə ödəmək iqtidarında deyil. Kəndlilərin əllərindən hər şey alındığından bazaarda qıtlıq hökm sürür, şəhərə ərzaq gətirmək üçün araba belə tapılmırı, çünki bütün arabalar ordu hissələri tərəfindən müsadirə olunmuşdu.

Acliq çəkən əhali payızda havaların soyuması ilə indi də soyuqla mübarizə aparmalı oldu. Müsadirə dəstələri əhalinin əlində olan kömürü və odunu da müsadirə etdiyindən evləri qızdırmağa artıq bir şey qalmamışdı. Soyuq və acliq epidemiyaların, müxtəlif xəstəliklərin sürətlə yayılmasına səbəb olurdu. Ordu hissələri yaşayış məntəqələrindən keçib gedərkən kəndlilərin əlindən heyvanlarını, taxılını, hətta quru meyvələri belə talayıb özləri ilə aparırdılar. Kəndlilərin yüksək instansiyalara şikayətləri də bir fayda vermirdi. 1920-ci ilin dekabrında Nuxa qəzasının kəndliləri *N.Nərimanova* müraciət edərək onları ərzaq sapalağından, yük daşımaya mükəlləfiyyətindən azad etməyi xahiş etmiş və bildirmişdilər ki, əgər hökumət kömək etməsə, onların uşaqları acıdan ölücəklər. [12. 253-254]

Qəzada səlahiyyət bölgüsü uğrunda yerli hakimiyyət orqanları ilə hərbçilər arasında əsl mübarizə gedirdi. Bundan isə ilk növbədə sadə insanlar əziyyət çəkirdilər. Nuxada və Zaqatalada yerləşmiş qoşun hissələrinin əməllərindən şikayətlər edildiyini görən Azərbaycan İngilab Komitəsi və XI Ordunun Hərbi İngilab Şurası bölgəyə xüsusi münaqişə komissiyası göndərməli olmuşdu. Eyni zamanda Azərbaycan K(b)P MK fövqəladə təhqiqat komissiyası yaratmışdı. Xalq Daxili İşlər Komissarlığı da komissarın müavini *İ.Əbilovun* başçılığı ilə bölgəyə xüsusi nümayəndələrini göndərməyi qərara almışdı. *İ.Əbilovun* missiyasının əsas məqsədi yerlərdə inqilab komitələrinin vəziyyətini və fəaliyyətini yoxlamaq idti. [2.5]

Azərbaycan qəzalarında Qırmızı Ordunun özünü müstəmləkəçi ordu kimi aparması hətta Moskvada ən yüksək instansiyalarda belə etiraf olunurdu. Məsələn, *Q.Çiçerin* yazırkı ki, bizim Qırmızı Ordu hissələrinin yerli komandirləri Azərbaycan hökuməti ilə heç hesablaşmaq istəmirlər. Onlar özbaşına hərəkət edirlər, onların himayəsi altında sırf müstəmləkə siyasəti aparırlar. *Orconikidze* isə teleqramlarının birində xəbər verirdi ki, Azərbaycanda böyük sayıda qoşun

## TARİXƏ BAXIŞ



hissələrinin cəmləşməsi kəndli təsərrüfatını tamamilə dağdır və eksseslərə gətirib çıxarır. [21.270-272]

1921-ci ilin fevralında Nuxa və Zaqatalada yerləşən qoşun hissələri Gürcüstanı işgal etmək üçün qonşu dövlətin ərazisinə yeridildi. Bu, siyasi vəziyyətin bir qədər dəyişməsinə öz təsirini göstərdi. Ordu hissələrinin gedişindən sonra mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən Sovet hakimiyyətinin əhali arasında aşağı düşmüş nüfuzunu bərpa etmək üçün bir sıra cəhdələr edildi. Bu isə Şəki bölgəsinin tarixində artıq tamamilə yeni dövrün başlandığını xəbər verirdi.

### ƏDƏBİYYAT

1. Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin iclaslarının protokolları. Bakı, 2003
2. Azərbaycan Respublikasının Dövlət Arxiv [ARDA], fond 27, siyahı 2, iş 2
3. ARDA, f.27, s.1, iş 684
4. ARDA, f. 410, s. 1. iş 130
5. ARDA, f. 782, s. 1, iş 1,
6. ARDA, f. 782, s. 1, iş 12
7. ARDA, f. 782, s. 1, iş 16
8. ARDA, f. 794, s. 1, iş 2
9. ARDA, f. 794, s. 1, iş 5
10. Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. Bakı, 1958
11. Амирханова-Кулиш А., Зульпукаров З. Помощь Красной Армии в социалистическом строительстве в Азербайджане. Москва, Наука, 1981
12. Баберовский И. Враг есть везде [Сталинизм на Кавказе]. Москва, РОССПЭН, 2010
13. Декреты Азревкома 1920-1925 гг. Сборник документов, Баку, 1928
14. Декреты Азревкома 1920-1921 гг. Сборник документов, Баку, Азернефр, 1988
15. Директивы командования фронтов Красной Армии [1918-1920]. т.3, Москва, 1974
16. Интернациональная помощь Красной Армии в борьбе за победу Советской власти в Азербайджане. Баку, 1989
17. Кадиев А.Б. Интервенция и гражданская война в Закавказье. Москва, 1960
18. Коммунист, 1920, 11 июня
19. Коммунист, 1920, 28 июля
20. Коммунист, 1920, 27 сентября
21. Назарли А. XI Красная Армия в Северном Азербайджане. Оккупация, расправы, бесчинство. Баку, 2014



## TARİXƏ BAXIŞ

22. Резолюции II съезда КП Азербайджана. Баку, 1920
23. Российский Государственный Военный Архив [РГВА], фонд 195, опись 3, дело 227
24. РГВА, ф.195, о.3, д. 228
25. РГВА, ф.195, о.3, д. 324
26. РГВА, ф.195, о.3, д. 914
27. РГВА, ф.195, о.4, д. 455
28. РГВА, ф.7717, о.1, д. 18
29. Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Баку, 1957

### РЕЗЮМЕ

#### МАССОВЫЕ БЕЗЗАКОНИЯ И БЕСЧИНСТВА КРАСНОЙ АРМИИ В АЗЕРБАЙДЖАНЕ В ПЕРВЫЕ ГОДЫ СОВЕТСКОЙ ВЛАСТИ (НА МАТЕРИАЛАХ ШЕКИНСКОГО РЕГИОНА)

К.ИСМАИЛОВ

В статье рассматриваются общественно-политические процессы в Шекинском регионе Азербайджана после установления здесь Советской власти. Приводится множество фактов бесчинств и репрессий армии и новой власти на территории Нухинского уезда. Произвол, самовольство и злоупотребления в период проведения реквизиции, экспроприации и хлебозаготовок в уезде достигли такой степени, что вызвали массовое недовольство народа. Подробно освещаются меры военных и местной власти по усмирению населения уезда.

### SUMMARY

#### MASS LAWLESSNESS AND THE REVELLINGS COMMITTED BY THE RED ARMY IN AZERBAIJAN IN FIRST YEARS OF SOVIET POWER (ON THE MATERIAL OF SHEKI REGION)

K.ISMAYILOV

The article deals with the socio-political processes in Sheki region of Azerbaijan after the establishment of Soviet power here. We present many facts atrocities and army repression and the new government in the territory of Nukha district. Outrage, arbitrariness and abuse at the time of requisition, expropriation and grain procurement in the county reached such an extent that caused widespread dissatisfaction among the people. More highlights actions of the military authorities to pacify the local population.



# DÜŞMƏNƏ ATƏSLƏ ZƏRƏRVURMA: YENİLİKLƏR, İSTİQAMƏTLƏR

Polkovnik Yaşar KƏRİMOV



Kərimov Yaşar Şükür oğlu 1971-ci il may ayının 7-də Ermənistan Respublikasının Krasnoselski rayonunda anadan olub. Ukrayna Respublikasının Sumı Ali Artilleriya Komandirlər Məktəbini (1992), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını (2007) bitirib. Silahlı Qüvvələrdə müxtəlif vəzifələrdə, o cümlədən birliyin artilleriya rəisi vəzifəsində xidmət edib.

Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Döyüş və maddi-texniki təminat kafedrasının raket və artilleriya qoşunları silsiləsinin rəisi vəzifəsində xidmət edir.

**Açar sözlər:** düşmənə atəslə zərərvurma, ümumi və bilavasitə atəslə zərərvurma, raket və artilleriya qoşunları, pilotsuz uçuş aparatı.

**Ключевые слова:** огневое поражение противника, общее и непосредственное огневое поражение, ракетные и артиллерийские войска, беспилотный летательный аппарат.

**Keywords:** fire damage, general and direct fire damage, missile and artillery troops, drone.

Dünyada hərbi-siyasi vəziyyətin gərginləşməsi bir çox inkişaf etmiş ölkələrin ordularının düşmənə atəslə zərərvurma vasitələrinin (AZV) müasir tələblərə cavab verəcək şəkildə yenilənməsi tələbini gündəmə gətirdi. Belə ki, müasir AZV-nin silahlanmaya qəbul edilməsi dünya ölkələrinin qarşısında duran əsas problem idi. Yeni yaradılan AZV-nin bir dəfə belə döyüşdə tətbiq edilməməsi, əlbəttə ki, müəyyən mərhələdə diqqəti çəkmişdi. Digər tərəfdən isə daha müasir AZV-nin istehsalı ardıcılıq qazanmışdı. Artıq son dövrlər bəzi ölkələrin dünyanın müxtəlif bölgələrində baş verən lokal müharibələr və daxili münaqişələrdə belə silahları sınaqdan keçirməsi və effekt əldə etməsi hərb mütəxəssislərini bu yöndə səylərini artırmağa vadar etməyə başladı.

Hazırda AZV-nin inkişaf istiqamətlərinin müəyyən edilməsi və daha çox hansı ZV-nin ərsəyə gətirilməsinə üstünlük verilməsi barədə hərb mütəxəssisləri arasında fikir ayrılığı mövcuddur. Demək olar ki, indi bu sahənin inkişaf istiqamətləri barədə mütəxəssislər yetkin bir nəticəyə gələ bilməyiblər.

Bir tərəfdən hazırda silahlanmada olan AZV-nin resurslarının istifadə edilməməsi, digər tərəfdən hərbi hava qüvvələrinə, raket və artilleriya qoşunlarına,



## DÖYÜŞ HAZIRLIĞI

həmçinin digər ZV-nə aid olan müxtəlif tipli daha müasir silah nümunələrinin silahlanmaya qəbulu bu məsələyə bir aktuallıq qazandırır. İnkişaf etmiş ölkələr real hərbi təhlükələri və iqtisadi imkanları, eləcə də döyüş fəaliyyətlərinin forma və metodlarının dəyişməsini nəzərə alaraq silahlı qüvvələrdə daim islahatlar aparmaq məcburiyyətində qalırlar. Nəzərə alsaq ki, inkişaf etməkdə olan ölkələr müdafiə sahəsinə ayrılan maliyyə resurslarını ordunun ən müasir silah nümunələri ilə təmin edilməsinə sərf edirlər, o zaman ordu quruculuğu məsələsini diqqətdə saxlayan ölkələr də bu və ya digər şəkildə bundan yararlanmağa çalışırlar. Son zamanlar dünyada baş verən lokal müharibələrin və daxili münaqişələrin təhlili onu göstərir ki, döyüş fəaliyyətlərinin gedişində hər iki tərəf zərurət olmadan təmasdan döyüşə üstünlük vermir. Belə olan halda AZ-nin tətbiqinə yeni yanaşma tələb olunur, onun daha effektli icra edilməsi üçün AZ-nin yeni strukturu formalaşdırılmalıdır. Buraya ümumi və bilavasitə AZ daxildir. [1] Hazırda atəşlə zərərvurmanın qarşısında duran əsas məsələlərdən biri düşmənin döyüş potensialının zəiflədilməsidir.

Əlbəttə, düşmənə atəşlə zərərvurma raket və artilleriya qoşunlarının, hərbi hava qüvvələrinin, eləcə də radioelektron mübarizə vasitələrinin birgə tətbiqi ilə icra edilir. Bu fəaliyyətlər isə ümumi işin əsasını təşkil edir. Hazırda hərb mütəxəssislərini düşündürən əsas məsələ ümumi AZ-nin effektivliyini artırmaqdır. Nəzərə alsaq ki, indi düşmənə ümumi AZ-nin 30%-lik nəticəsi məlumdur və bu effektli hesab olunsa da, gələcəkdə bu göstərici artmalıdır. Çünkü düşmənlə təmas şəraitindən bilavasitə göstərilən prosesin təşkilinə və keçirilməsinə tələbat azalacaq. Hazırda mütəxəssisləri daha çox ümumi AZ-nin nəticəsini hansı vasitələrin imkanları (tətbiqi) ilə 40%-ə qədər artırmaq düşündürür. Belə ki, AZV-nin üstün və zəif tərəflərini müqayisə etməklə bu məsələnin təhlilinə geniş aspektlən yanaşmaq mümkündür. Məsələn, düşmənə hərbi hava qüvvələrinin imkanları ilə atəşlə zərər vuran zaman hava şəraiti döyüş tapşırığının yerinə yetirməsini məhdudlaşdırıa bilər. Həmçinin hərbi hava qüvvələrinin tətbiqi istiqamətində yerləşən düşmənin hava hücumundan müdafiə vasitələri (obyektləri) əvvəlcədən məhv edilməlidir ki, onlar sərbəst fəaliyyət göstərə bilsin. Buna baxmayaraq, döyüş fəaliyyətinin gedişinə bəzi hallarda hərbi hava qüvvələrinin ani (çevik) müdaxiləsi tələb oluna bilər. Digər tərəfdən, hərbi hava qüvvələrinin saxlanması və pilotların hazırlığına tələb olunan maliyyə vəsaiti başqa zərərvurma vasitələrinin inkişafına çəkilən xərcə nisbətən daha bahalıdır. Müasir döyüşlərdə (əməliyyatlarda) AZ-nin effektivliyini təmin etmək məqsədilə hərbi hava qüvvələrindən yüksək texnologiya ilə hazırlanmış raket və bombaların tətbiqi tələb olunur.

Raket və artilleriya qoşunları ilə istənilən hava şəraitində və sutkanın istənilən vaxtında düşmənə atəşlə zərər vurmaq mümkündür. Raket və artilleriya qoşunlarının tətbiqi zamanı AZ-nin effektivliyini artırmaq üçün hədəfləri aşkarlamaq

## DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 1. HHQ ZƏRƏRVURMA VASİTƏSİ MIQ-29

və vaxtında zərbə endirmək tələb olunur. Atış üçün göstəricilərin hesablanması və məlumatların ötürülməsi istiqamətində avtomatik idarəetmə sistemlərinin tətbiqi məqsədə uyğun hesab edilir. Bununla yanaşı, son zamanlar lokal müharibələrin təhlili onu göstərir ki, döyüşdə (əməliyyatda) uğur əldə etmək üçün düşmənə atəşlə zərərvurmanın ro-

lu artır. Belə olan halda atəşlə zərərvurma vasitələrinə olan tələbat daha da artacaq və bu sahənin inkişafı diqqətdə saxlanılacaq. Belə ki, avtomatik idarəetmə sistemlərinin, kəşfiyyat vasitələrinin inkişafı, eləcə də onların AZ zamanı birgə tətbiqi döyüş fəaliyyətlərinin nəticəsinə müsbət təsir göstərir. Yaxın gələcəkdə demək olar ki, düşmənə döyüşün (əməliyyatın) nəticəsi atəşlə zərərvurmanın nəticəsindən asılı olacaq. Nəzərə alsaq ki, heç bir tərəf düşmənlə temas vəziyyəti yaradaraq döyüşmək istəmir və şəxsi heyət arasında mümkün ola biləcək itkilərdən çəkinir, o zaman düşmənə məsafləndən zərərvurmaya olan tələbat da artacaq. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində yüksək sərrast silahların istehsalı, onların lokal müharibələrdə və daxili münaqışlarda tətbiq edilməsi ilə sınaqdan keçirilməsi bu sahəyə olan tələbatın açıq göstəricisi sidir.

Düşmənə atəşlə zərərvurmanın yaxın gələcəkdə hansı istiqamətdə inkişaf etdirilməsi və hansı ZV-yə üstünlük verilməsi real hərbi təhlükələr və iqtisadi imkanlar nəzərə alınmaqla daha yüksəksərrast silahlar, eləcə də zərərvurmanı təmin edən vasitə-



ŞƏKİL 2. YARS 9K58 "SMERÇ"



## DÖYÜŞ HAZIRLIĞI

lərin müxtəlifliyi nəzərə alınmaqla inkişaf etdiriləcək. Məsələn, 2011-ci ilin martında Suriyada hökumətə qarşı başlayan daxili etirazlar genişlənərək, 2013-cü ildə İraqın ərazisini də əhatə etməklə Yaxın Şərqdə lokal müharibəyə çevrildi. O vaxtdan indiyə qədər öz həllini tapmayan və Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyə təhlükə yaranan İŞİD-ə qarşı mübarizə atəşlə zərərvurmanın tətbiqinin bir çox aspektlərini üzə çıxardı. Suriya və İraqın iri şəhərlərinin, strateji məntəqə və bölgələrinin bir neçə gündə İŞİD-in əlinə keçməsi və mərkəzi hökumətin buna qarşı mübarizəyə hazır olmaması, münaqişənin getdikcə genişlənərək bölgənin təhlükəsizliyini təhdid etməsi, eləcə də dünyanın inkişaf etmiş ölkələrinin bölgədə olan maraqlarının üst-üstə düşməməsi bunu daha da dözləməz edir. İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərliyilə yaradılan ittifaq ölkələrinin daha çox İraqın mərkəzi hökumət qüvvələrini, Rusiya Federasiyası hava kosmik qüvvələrinin isə Suriyanın mərkəzi hökumət qüvvələrini havadan dəstəkləməsinə baxmayaraq, keçən müddət ərzində istənilən nəticə əldə olunmayıb. Buna isə əsas səbəb qurudan əməliyyatın keçirilməməsidir. Lakin avqustun 24-də Türkiyənin Azad Suriya Ordusunu havadan və qurudan dəstək verdiyi “Fərat qalxanı” əməliyyatıyla Türkiyə Suriya sərhədinin İŞİD-in əlinə olan hissəsini terrorçulardan təmizləmiş və qısa müddətdə 845 km<sup>2</sup> ərazini onlardan azad etmişdir. Bu onu göstərir ki, ancaq terrorçulara havadan zərbələr endirməklə nəticə əldə etmək mümkün deyil, mütləq qurudan əməliyyat keçirmək lazımdır. [3]

AZ-nin effektivliyini artırmaq məqsədilə hazırda bir çox ölkələrin hərbi sənaye kompleksində pilotsuz uçuş aparatlarının “Zərbə” kompleksləri hazırlanır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyinin ölkə prezidentinin tapşırığı və beynəlxalq hərbi-texniki əməkdaşlıq çərçivəsində hazırladığı “Zərbə” PUA-sının sınağı uğurla keçib. Sentyabrın 21-də isə müasir kəşfiyyat element bazası və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” PUA-sı Silahlı Qüvvələrin Ali Baş Kəməndanına təqdim olunub və yaxın vaxtlarda ordunun sərəncamına veriləcək. Bu uçuş aparatı düşmənin dayaq məntəqələrini nəzarətdə sax-



ŞƏKİL 3. PUA “ZƏRBƏ”NİN TƏQDİMATI

## DÖYÜŞ HAZIRLIĞI



lamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işgalçı Ermənistan ordusunun kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaq. “Zərbə” PUA-sının silahlanmaya daxil edilməsi ilə düşmənlə təmas olmadan onun məsafədən məhv edilməsi imkanları yaranacaq. Bununla da müasir döyüşlərin (əməliyyatların) təşkili və aparılmasına tələb olunan yeni metod və üsulların tətbiqinə olan çağırışlara cavab verilmiş olacaq [2], düşmən üzərində qısa müddətdə atəş üstünlüğünün əldə edilməsində əhəmiyyətli rol oynayacaq. Cari ilin aprelində işgalçı Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısını alarkən onun bölmələrinə qarşı “Harop” PUA-sının tətbiqi nəticəsində əldə edilən üstünlük gözlənilməz olmuşdu. Müasir ümumqoşun döyüşünün prinsiplərinə görə AZ elə olmalıdır ki, düşmən qısa müddətdə döyüş qabiliyyətini itirsin və idarə olunması pozulsun. Yaxın gələcəkdə AZV-nin tətbiqində düşməni aşkaretmə, fəaliyyətini izləmə və tələb olunan anda isə ona zərbə endirmə imkanına malik olan vasitələrə tələbat daha da artacaq. Bu vasitələri yeni nəsil yüksəksərrast silahlara aid etmək olar. Sözügedən silahlar saatlarla havada qala bilən, düşmən hədəflərini nəzarətdə saxlayan və istənilən an dəqiq zərbə endirən kamikadzeyə çevrilən pilotsuz uçan aparatlardır. İndi yerli hərbi sənayenin istehsalı olan “Zərbə” kompleksinin silahlanmaya qəbulundan sonra, döyüşlərdə PUA və kamikadzelərin daha kütləvi tətbiqi mümkün olacaq. Dağlıq ərazinin xüsusiyətlərini nəzərə alsaq AZ zamanı yüksəksərrast silahların tətbiqi əvəz olunmazdır. Belə ki, bölmələrin dağlıq ərazidə kiçik qruplarla fəaliyyət göstərməsi, eləcə də onların ərazinin imkan verdiyi istiqamətlərdə hərəkət etmələri PUA-ların “Zərbə” tipli komplekslərinin tətbiqini məqsədə uyğun edir.

Son zamanlar dünyada baş verən lokal müharibələrin (münaqişələrin) təhlili onu göstərir ki, artıq heç bir tərəf zərurət olmadan düşmənlə təmas şəraitində döyüşmək istəmir. Tərəflər düşmənə məsafədən sarsıcı zərbələr endirir,



ŞƏKİL 4. PUA “HAROP”



## DÖYÜŞ HAZIRLIĞI

bu zərbələrin nəticələrini müşahidə və təhlil etdikdən sonra növbəti fəaliyyəti planlaşdırır və yaxud icra edir. Lakin döyüslərdə (əməliyyatlarda) AZ-nin artan rolunu nəzərə alsaq, raket və artilleriya qoşunları tərəfindən icra edilən tapşırıqlara tələbat daha da artacaq. Bu gün düşmənə AZ-nin əsasını raket və artilleriya qoşunlarının birləşmə və hissələrinin atəşləri təşkil edir. Bu isə öz növbəsində raket və artilleriya qoşunlarının daha da gücləndirilməsini tələb edir.

### NƏTİCƏ

Döyüslərin və əməliyyatların əsasını təşkil edən düşmənə atəşlə zərərvurma öz aktuallığını yaxın gələcəkdə də saxlayacaq. Düşmənə atəşlə zərərvurmanın inkişafı hərb mütəxəssislərinin daim diqqət mərkəzində olub və gələcəkdə də belə olacaq, çünki bu bir çox sahələri əhatə edir.

Raket və artilleriya qoşunlarının, hərbi hava qüvvələrinin, yüksəksərrast silahlardan sisteminin, avtomatik idarəetmə və kəşfiyyat vasitələrinin inkişafı nəticəsində döyüş fəaliyyətlərinin yeni forma və metodları formalaşır. Bu isə öz növbəsində hər bir sahənin inkişafına xüsusi yanaşma tələb edir. Düşmənə atəşlə zərərvurmanın hərtərəfliliyi üçün müxtəlif zərərvurma vasitələrinin imkanlarını nəzərə almaqla onların inkişaf istiqamətlərini qarşılıqlı əvəzətmə prinsipi əsasında təmin etmək daha məqsədəuyğundur.

### ƏDƏBİYYAT

1. Боевое применение ракетных войск и артиллерии в операциях. Москва, 2008
2. <http://go.milli.az/> “Zərbə” pilotsuz uçuş aparatı
3. <http://go.www.sabah.com/> “Fərat qalxanı” əməliyyatı

**РЕЗЮМЕ  
НАПРАВЛЕНИЕ РАЗВИТИЯ ОГНЕВОГО  
ПОРАЖЕНИЯ ПРОТИВНИКА  
Я.КЕРИМОВ**

В статье указана увеличивающаяся роль огневого поражения противника с учётом требований современного общевойскового боя, а также рассмотрены аспекты направлений развития средств поражения.

# DÖYÜŞ HAZIRLIĞI



Анализируя новые формы и методы применения огневого поражения противника дана информация о направлении развития средств огневого поражения. Представлен анализ мнений военных специалистов о направлении развития огневого поражения противника. Просмотрена целесообразность общего и непосредственного огневого поражения противника составляющая основу современного общевойскового боя. Показано влияние боевого применения современного комплекса беспилотного летательного аппарата “Zarba” на формы и методы огневого поражения противника.

**SUMMARY  
DIRECTION OF THE DEVELOPMENT OF FIRE  
DESTRUCTION OF THE ENEMY  
Y.KERIMOV**

Taking into an account of the rising role of fire damage of foe in terms of demand in combined-arms-combat and developing aspects of destroying fire are dealt with in the article.

The implementation of destroying foe by the new forms and methods of fire is analized and the developing perspectives of the means of fire damage are informed about. The opinions of military experts towards to the perspectives on developing directions of fire damage of foe are introduced. The expediency of general and direct fire damage of foe which is the core of a modern combined-arms-combat is introduced in the article. The impact of drones ‘Zerbe’ on the forms and methods of combined-arms-combat is analized in terms of fire damage of foe.



## DÖYÜŞ HAZIRLIĞI

# DÖYÜSLƏRDƏ ƏL TÜSTÜ QUMBARALARI VƏ ŞAŞKALARLA AEROZOL ÖRTÜKLƏRİNİN TƏTBİQİ

Polkovnik-leytenant Xalid MƏMMƏDOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

*Elmi rəhbər – polkovnik Qəhrəman MƏNSİYEV*

**Açar sözlər:** əl tüstü qumbarası, tüstü şاشkası, aerozol örtüyü, külək

**Ключевые слова:** ручная дымовая граната, дымовая шашка, аэро-  
зольный завес, ветер

**Keywords:** hand smoke grenade, smoke grenade, smokescreen, wind

**e-mail:** mamedov.xalid76@mail.ru

Silahlı qüvvələrin texniki təchizatının təkmilləşdirilməsi, ümumqoşun döyüşünün nəzəri və praktiki inkişaf prosesi döyüşlərdə aerozol maskalanma tədbirlərinin həyata keçirilməsinin aktuallığını daha da artırmaqdadır.

Əl tüstü qumbaraları və tüstü şashkalarından döyüşlərdə motoatıcı bölmələrin düşmən müşahidəsindən və onun dəqiq atəşlərindən maskalanması, həmçinin bölmələrin (əsgərlərin) döyüş düzülüşündə irəliləməsi zamanı istifadə olunur. Bu vaxt tüstü şashkaları ilə kiçik məsaflədə qısamüddətli, böyük məsaflədə isə uzunmüddətli aerozol örtüyü yaradılır. Bundan başqa, aerozol əks-təsir vasitələri su maneələrinin dəf edilməsi zamanı düşmənin həm ön həddində, həm də onun müdafiəsinin dərinliyində tətbiq edilə bilər. [1.144]

Həmlə zamanı bölmələrin aerozol örtükləri ilə dəstəklənməsi, onların düşmən müşahidəsindən və onun atəşlə zərərvurmasından məhrum edilməsidir. Belə aerozol örtükləri cəbhəyə doğru əsən külək istiqamətində həmləyə keçən bölmələrin öz qüvvəsi ilə yaradılır. Aerozol əks-təsir vasitələri ilə təchizat normaları cədvəl 1-də verilmişdir.

Təchiz olunanlar	RDQ-2b, RDQ-2ç və RDQ-2x	DM-11	BDŞ-5 (15)
Hər bir əsgərdə	1-2	—	—
Döyüş texnikasında	10-15	3-5	—
Bölükdə	50-60	20-24	1-2
Taborda	80-100	48-50	3-5


**CƏDVƏL 1. AEROZOL ƏKS-TƏSİR VASİTƏLƏRİ İLƏ TƏCHİZAT NORMALARI (ƏDƏDLƏ)**

## DÖYÜŞ HAZIRLIĞI



Taqımın döyüş fəaliyyətinin maskalanması üçün hər manqadan 2-3 əsgər təyin olunur və hər biri 10-12 ədəd əl tüstü qumbarası və ya 2-3 ədəd kiçik tüstü şəşkası ilə təchiz edilir. Döyüş zamanı əl tüstü qumbaraları və tüstü şəşkaları ayrıca çantalarda daşınır. Fitillərin ciblərdə daşınması qadağandır, belə ki, onlar sür-tünmədən alışa və şəxsi heyətdə güclü yanıqlar əmələ gətirə bilər.

Külək cəbhə səmtinə əsən zaman aerozol örtüyünün yaranması üsulu: bölmə komandirinin əmrinə əsasən əsgərlər aerozollu əks-təsir vasitələri ilə irəliləyərək qumbaraların aralarındaki interval 5-8 m olmaqla 3 ədəd əl tüstü qumbarasını və ya tüstü şəşkasını (aralarındaki interval 10-15 m) yandıraraq bacardıqları qədər irəli atırlar (şəkil 1).



ŞƏKİL 1. ƏL TÜSTÜ QUMBARASININ TƏTBİQ QAYDASI


Bu zaman bölmələr aerozol örtüyü altında irəliləyərək tüstübüraxma həddinə yaxınlaşır. Sonradan əsgərlər aerozol örtüyü altında önə keçərək növbəti – ikinci qumbaranı (şəşkanı) atır və yeni həddə aerozol örtüyü yaradılır, bununla həmləyə keçən bölmələrin aerozol örtüyü altında irəliləməsini (manevri) təmin edir. Bu ardıcılıqla hər bir əsgər öz öündə 15-25 m-lik intervalda aerozol örtüyünü yaratmaq üçün əl tüstü qumbaralarını, 30-40 m-də isə tüstü şəşkalarını tətbiq etməklə 3-4 həddə aerozol örtüyü yarada bilər (şəkil 2 və 3).

Aerozol əks-təsir vasitələrinin tətbiqi üçün təyin olunmuş əsgərlər onları tətbiq edənədək və tətbiq etdikdən sonra öz döyüş düzülüşündə, öz ştat vəzifələrində fəaliyyətlərini davam etdirirlər (atıcı, heyət nəfəri, ekipaj üzvü kimi).


Aerozol örtüyünün yaradılması üçün aerozol əks-təsir vasitələrinin miqdarı və əsgərlərin sayı tüstübüraxmanın davamlılığı və tüstübüraxma həddinə qədər olan məsafədən asılıdır. Məsələn, həmləyə keçmə həddinin qarşısında aerozol örtüyünün yaradılması üçün hər motoatıcı taqımda 10-12 ədəd əl tüstü qumbarası və ya 3-4 ədəd tüstü şəşkəsi olmaqla 6-8 əsgər tələb olunursa, bu halda tüstübüraxmanın müddəti 5-7 dəqiqə olacaqdır.



## DÖYÜŞ HAZIRLIĞI



**ŞEKİL 2. KÜLƏK CƏBHƏ SƏMTİNƏ ƏSDİKDƏ BÖLMƏLƏRİN MASKALANMASI  
ZAMANI ƏL TÜSTÜ QUMBARALARININ TƏTBİQİ**




**ŞEKİL 3. KÜLƏK CƏBHƏ SƏMTİNƏ DOĞRU ƏSDİKDƏ DÜŞMƏN ATƏŞLƏRİNİN  
CİNAH MÖVQEYİNİN MASKALANMASI ZAMANI ƏL TÜSTÜ QUMBARALARININ  
TƏTBİQİ (VARİANT)**

Külək cinahdan əsərkən aerozol əks-təsir vasitələri ilə təmin olunmuş əsgərlər küləyin səmtini nəzərə alıb interval 15-20 m olmaqla əl tüstü qumbaralarını irəli atmalıdır (şəkil 4).

Həmlə zamanı külək sağdan əsdikdə əl tüstü qumbarası düşməndən sağa doğru irəliyə, soldan əsdikdə isə sola doğru irəliyə atılmalıdır. Bu halda küləyin istiqaməti düşmənin qarşısında aerozol örtüyünün yaranması üçün əlverişli olmalıdır. Aerozol örtüyünün dağılmamasınadək düşmən öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaq, bu isə bizə mövqelərimizi dəyişməyə (manevr etməyə) və ya digər fəaliyyətlərimizi həyata keçirməyə vaxt qazandıracaqdır. Eyni zamanda düşmən məcburən aerozol qatlarından keçməklə həmlə etməyə cəhd edə bilər və biz onu daha tez görmək imkanı əldə edərik.

## DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 4. HƏMLƏ ZAMANI KÜLƏK CİNAHDAN ƏSƏRKƏN ƏL TÜSTÜ QUMBARALARININ TƏTBİQİ

Külək çəpinə əsdiyi halda tətbiq ediləcək aerosol əks-təsir vasitələrinin mərəfi təxminən 1,5 dəfə az olacaqdır. Aerosol örtüklərinin yaradılma usulları və qaydaları olduğu kimi qalır, lakin hər bir əsgər bir növbədə iki əl tüstü qumbarasını cəbhədə interval 8-10 m olmaqla tətbiq edir. Bu halda aerosol örtükləri 4-5 həddə qoyulacaqdır.


Həmlə və ya mövqelərə çıxış zamanı bölmələrin öz aerosol örtüklərini dəf etməklə düşmənə həmlə etməsi yolverilməzdir, belə ki, bölmələr birbaşa düşmənin atəşlərinə məruz qalacaqdır. Ancaq aerosol örtüyünün dağılma müddətində onun yanından keçməklə, cinahlardan və arxadan həmlə etmək və ya yeni mövqelərə çıxmamaqla düşmənə qəfil zərbə vurmaq lazımdır.

Külək cəbhə tərəfə əsərkən bölmələrin geri çəkilməsi zamanı əl tüstü qumbaları geri çəkiləcək mövqelərin yaxınlığına atılmalıdır. Lakin cinahdan külək sağdan əsərsə, əl tüstü qumbaraları əvvəlki mövqelərdən sağa doğru irəliyə, soldan əsdikdə isə bir az sola doğru irəliyə atılmalıdır. Bölmələr mövqelərindən ancaq aerosol örtüyü altında etibarlı maskalanmadan sonra geri çəkilə bilər.


Küləyin cinahdan əsdiyi halda aerosol örtüyünün yaradılma qaydalaları 5-ci və 6-cı şəkillərdə göstərilmişdir. 5-6 nəfərdən ibarət manqa, əsgərlərin hər birində 3-4 ədəd tüstü şəşkəsi olmaqla, əlverişli hava şəraitində 600-800 m dərinlikdə həmləyə keçən bölmələrimizin cinahını 20-30 dəqiqəyə aerosol örtüyü ilə bağlaya bilər.



## DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 5. KÜLƏK CİNAHDAN ƏSƏRKƏN 3 ƏDƏD TÜSTÜ ŞAŞKASINI TƏTBİQ  
ETMƏKLƏ BİR ƏSGƏRİN YARADA BİLƏCƏYİ AEROZOL ÖRTÜYÜ



ŞƏKİL 6. KÜLƏK CİNAHDAN ƏSƏRKƏN TÜSTÜ ŞAŞKALARININ TƏTBİQİ  
İLƏ AEROZOL ÖRTÜYÜNÜN YARADILMASI (VARİANT)

1 km-lik cəbhədə 1 saat ərzində aerozol örtüyünün yaradılması üçün tüstü şækalarının məsrəf normaları cədvəl 2-də verilmişdir.

# DÖYÜŞ HAZIRLIĞI



METEOROLOJİ ŞƏRAİT	ŞAŞKALARIN ORTA MƏSRƏFİ (ƏDƏDLƏ)				
	DM-11	DMX-5	DSX-15	UDŞ	BDS
<b>Cəbhədən əsən külək zamanı</b>					
Əlverişli (2-5 m/san dayanıqlı külək, inversiya)	600	400	150	120	70
Orta (küləyin sürəti 5-8 m/san, izometriya və ya zəif konveksiya)	800	600	200	160	90
Əlverişli (konveksiya küləyi-nin sürəti 9 m/san-dən yuxarı və 1,5 m/san-dən az, güclü yağış və ya qar yağıntısı)	1200	900	300	240	120
<b>Çəpinə əsən külək zamanı</b>					
Əlverişli	300	100	80	50	500
Orta	150	120	60	600	450
Əlverişsiz	600	200	160	80	900
<b>Cinah küləyi zamanı</b>					
Əlverişli	300	200	75	60	25
Orta	400	300	100	80	30
Əlverişsiz	600	450	150	120	40
<b>Hesablanmış əmsallar</b>	<b>1</b>	<b>0,75</b>	<b>0,25</b>	<b>0,50</b>	<b>0,1</b>


CƏDVƏL 2.

1 km-lik CƏBHƏDƏ 1 SAAT ƏRZİNDƏ AEROZOL ÖRTÜYÜNÜN YARADILMASI  
ÜÇÜN TÜSTÜ ŞAŞKALARININ MƏSRƏF NORMALARI


Külək cinahdan əsən zaman aerozol örtüyünün yaradılması qaydaları 7-ci və 8-ci şəkillərdə göstərilmişdir.



## DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 7. KÜLƏK CİNAHDAN ƏSƏN ZAMAN TÜSTÜ ŞAŞKALARININ TƏTBİQİ İLƏ DÜŞMƏNİN DAYAQ MƏNTƏQƏSİNİ YANDAN ÖTÜBKEÇMƏ (VARİANT)



ŞƏKİL 8. KÜLƏK CƏBHƏ SƏMTİNƏ ƏSƏN ZAMAN BİR ƏSGƏRİN TÜSTÜ ŞAŞKASI İLƏ YARADA BİLƏCƏYİ AEROZOL ÖRTÜYÜ

Qoşunların və obyektlərin düşmənin yerüstü müşahidəsi və dəqiq atəşlərindən maskalanması üçün aerosol örtükləri bir həddə qoyulur. Qoşunları dərindikdən irəliləyən zaman açıq ərazidə iki-üç xətli aerosol örtüyü yaradıla bilər.

Aerosol əks-təsir vasitələri ilə örtüklərin yaradılması üçün vacibdir:

- tüstübüraxma hədlərinin seçilməsi;

## DÖYÜŞ HAZIRLIĞI



- tələb olunan tüstübüraxma ocaqlarının sayının müəyyən edilməsi;
- aerozol örtüyünün qoyulması üçün tələb olunan qüvvə və vasitələr üzrə hesablamanın aparılması;
- tüstübüraxma hədlərinin hazırlanması və onların hədlərə daşınması;
- aerozol əks-təsir vasitələrinin tətbiqi üzrə idarəetmənin təşkili.

Tüstübüraxma ocaqlarının arasındaki intervallar küləyin istiqamətindən asılmalıdır:

– cəbhədən əsən külək zamanı DM-11 tüstü şəşakaları üçün intervallar 30-40 m, küləyin çəpinə əsən zaman 50-60 m, cinahdan əsən külək zamanı isə 100-150 metrdir. Cəbhədən əsən külək zamanı böyük tüstü şəşkaları üçün tüstübüraxma ocaqlarının arasında olan intervallar, eynisahəli obyektlərin maskalanmasında olan əsaslarla müəyyən edilir.

Külək cinaha doğru əsdikdə tüstübüraxma ocaqları bir-birindən aerozol örtüyü (ayrıca tüstü şəşkasından yaranan) uzunluğunun son həddinə bərabər olan məsafədə yerləşdirilir. Orta meteoroloji şəraitdə tüstübüraxma ocaqlarının arasında olan intervallar cədvəl 3-də göstərilmişdir.

Eyni vaxtda bir ocaqda yandırılan şəşkaların sayı	DM-11 üçün, m	DMX-5 üçün, m	DSX-15 üçün, m	BDS-5 üçün, m	BDS-15 üçün, m
1	—	—	—	400	150-260
2	—	—	250	800	300-400
3	80	90	110-120	—	—
5	140-150	180-200	550-600	—	—

CƏDVƏL 3.


### KÜLƏK CİNAHA DOĞRU ƏSDİKDƏ VƏ ORTA METEOROLOJİ ŞƏRAİTDƏ TÜSTÜBÜRAXMA OCAQLARININ ARASINDA OLAN İNTERVALLAR

Tüstü şəşkalarının xətti yerləşməsi zamanı maskalayıcı aerozol örtükləri birləşmə, hissə və bölmələrin qüvvəsi ilə yaradılır. Düşmənlə bilavasitə temas vəziyyətində tüstübüraxma həddi öz qoşunlarımızın yerləşdiyi birinci səngərdə qoyulur. Tüstübüraxma həddində tüstü şəşkaları bir yerə toplanmış halda yerləşdirilir.

Mühəndis işləri baxımından tüstübüraxma ocağı (şəkil 9) elə hazırlanmalıdır ki, aerozollu əks-təsir vasitələri ehtiyatı və tüstübüraxma ocağında fəaliyyət göstərəcək əsgər, düşmənin atəşlərindən qoruna bilsin. Ehtiyat tüstü şəşkaları səngərin ön divarında taxçada yerləşdirilir. Tüstü şəşkaları istehkam sıpərində və ya bermada (sipərlə səngər arasında olan məsafə) yandırılır. Əgər tüstübüraxma ocağı səngərdən kənardə olarsa, ocaqda fəaliyyət göstərəcək əsgər özü üçün səngər hazırlayaraq tüstü şəşkalarını səngərin istehkam sıpərində və ya geniş bermada yandırmalıdır. [2. 44]



## DÖYÜŞ HAZIRLIĞI



**ŞƏKİL 9. TÜSTÜBURAXMA OCAĞI**

1 – SƏNGƏR; 2 – BERMA; 3 – TORPAQ QATI; 4 – ŞAŞKA; 5 – İSTİFADƏ OLUNMUŞ  
ŞAŞKALAR ÜÇÜN XƏNDƏK; 6 – ŞAŞKALARIN SAXLANILMASI ÜÇÜN TAXÇA

Kolonnanın hərəkəti zamanı onun məhv edilməsi üçün düşmənin hədəfə aldığı  
ən mühüm obyektlər aşağıdakılardır:

- idarəetmə məntəqələri;
- döyüş sursatları olan maşınlar.

Tüstübüraxma ocaqlarının (əsgərlərin) və DM-11 tüstü şaşkalarının arasında  
olan məsafə cədvəl 4-də verilmişdir.

Küləyin istiqaməti	Tüstübüraxma ocaqlarının (əsgərlərin) arasında olan məsafə		Interval	
	Tüstü şaşkaları ilə	Əl tüstü qumbaraları ilə	Tüstü şaşkaları arası	Əl tüstü qumbaraları arası
Əlverişli	30-40	20-25	10-15	5-8
Orta	45-70	25-30	25-35	8-10
Əlverişsiz	75-100	45-60	75-100	15-20

**CƏDVƏL 4. TÜSTÜBURAXMA OCAQLARI (ƏSGƏRLƏR)**

**VƏ DM-11 TÜSTÜ ŞAŞKALARI ARASI MƏSAFƏ**

Aerozol əks-təsir vasitələrindən bacarıqla istifadə edilməsi, eyni zamanda  
cınah maskalayıcı və koredici aerozol örtüklərinin yaradılması, düşmən üçün  
dəqiq atəşlərin aparılmasına qarşı müəyyən çətinliklər törətməklə bərabər, həm

# DÖYÜŞ HAZIRLIĞI



də müəyyən mənəvi-psixoloji təsir göstərərək onu əvvəlcədən hazırlanmış atəş nöqtələrini tərk etməyə məcbur edəcəkdir. Bu da qoyulmuş tapşırığın qısa müddətdə və daha az itkilərlə yerinə yetirilməsinə imkan yaradacaqdır.

Qeyd olunmuş aerosollu-əks təsir vasitələrinin döyüslərdə tətbiqi və aerozol örtüklərinin yaradılma üsulları bütün qoşun növlərinin bölmələri tərəfindən yerinə yetirilə bilər. Aerozol örtüklərinin yaradılması müvafiq komandirlərin komandası və siqnalları əsasında həyata keçirilir. Aerozol maskalanma zamanı idarəetmə vaxtlı-vaxtında tüstübüraxmanın həyata keçirilməsi və onun dayandırılmasının təmin edilməsi məqsədilə təşkil edilir. Buna görə aerozol örtüklərini tətbiq etmək üçün ayrılmış bölmələr rabitə vasitələri və siqnallar cədvəli ilə təmin olunur.

## NƏTİCƏ

Döyüslərdə tüstü qumbaraları və tüstü şəşkaları ilə aerozol örtüklərinin dəqiq və vaxtında yaradılması, öz bölmələrimizin düşmənin yüksəksərrast silahlarından və onun aviasiya zərbələrindən maksimum itkilərin azalmasına, düşmən kəşfiyyatının və onun dəqiq atəş sistemlərinin effektivliyinin aşağı düşməsinə, öz bölmələrimizin fəaliyyətləri barədə düşməni aldatmağa imkan yaradacaqdır. Bu səbəbdən praktikada aerozol əks-təsir vasitələrinin tətbiqinə vəziyyətin mütləq nəzərə alınması ilə yaradıcı şəkildə yanaşma, aerozol maskalanma bölmələrinin fəaliyyətlərinin təlimlərdə dahada təkmilləşdirilməsini tələb edir.

## ƏDƏBİYYAT

1. Применение дымов и аерозоли в бою и операции. Москва, “Воениздат”, 1975
2. Действия дымовых частей и подразделений по маскировке дымом войск и объектов. Москва, “Воениздат”, 1975

## РЕЗЮМЕ

### ПОСТАНОВКИ АЕРОЗОЛЬНЫХ ЗАВЕС С ПРИМИНЕНИЕМ РУЧНЫХ ДЫМОВЫХ ГРАНАТ И ШАШЕК В БОЯХ

Х. МАМЕДОВ

В данной статье отмечены методы постановки аэрозольных завес с применением ручных дымовых гранат и шашек в боях.

## SUMMARY

### AEROSOL COATINGS APPLIED BY HAND SMOKE GRENADES AND BLOCKS BATTLES

X. MAMMADOV

The article covers the battles by hand smoke grenades and aerosol application techniques with blocks stressed.



## DÖYÜŞ HAZIRLIĞI

### MOTOATICI MANQA HÜCUMDA

*Hücumda motoatıcı manqanın (tank) fəaliyyət üsulları müasir döyüşün tələblərinə görə bir-birindən fərqlənir. Bu zaman vacibdir ki, manqa komandiri şəraitin xüsusiyətlərini nəzərə alınsın, hər bir hərbi qulluqçunun tapşırığını və fəaliyyət qaydasını xüsusisi dəqiqliklə müəyyən etsin. Axi indiki dövrdə düşmən fəal müdafiə olunmaq üçün möhkəmləndirilmiş tranşeylər və örtülü atəş nöqtələrindən istifadə edəcəkdir.*

Məsələnin bəzi detallarını önə çıxarmaq üçün II Dünya müharibəsinin təcrübəsinə nəzər salaq. Deyç-Krone rayonunda gedən döyüşlərdə Sovet qoşunlarına aid bir motoatıcı manqaya tapşırıq verilmişdi ki, düşmənin dayaq məntəqəsinin bir hissəsini ələ keçirsin, tranşeyi və əlaqə yollarını faşistlərdən təmizləsin. Əmri yerinə yetirmək üçün manqa komandırı bölməsini üç qrupa ayırmışdı: birinci qrup (3 əsgər) – tranşeylə irəliləməli; ikinci qrup (4 əsgər) – birinci qrupa kömək edərək onların arxasında irəliləməli və atəş dəstəyi verməli; üçüncü qrup (pulemyot heyəti) isə hər iki qrupa atəş dəstəyi vermək üçün əlverişli mövqelərdən atəş açmalı idi.

Həmlik zamanı birinci qrup səngərlərə əl qumbaraları ataraq tranşeyə soxuldular və tranşeylə hərəkət edərək düşməni məhv etdilər. İkinci qrup isə onların arxasında irəliləyərək səngərin üzərindən aşdı və səngər boyunca irəlilədi. Pulemyot heyəti birinci qrupun arxasında gedərək, hücum edən döyüşçüləri arxadan atəşə tutan düşməni atəş altına aldı.


Birinci qrup belə taktika qurmuşdu ki, öndə irəliləyən əsgər tranşey döngəsini atəşə tutur, arxadan gələn əsgər isə döngənin arxasına qumbara atır, üçüncü əsgər isə qumbaraları hazırlayıb öndəkinə ötürür və onların arxadan təhlükəsizliyini təmin edir. İkinci qrupun əsgərləri tranşeyin dərinliklərini atəşə tutur, eləcə də müşahidə apararaq arxada və cinahda qalan düşməni aşkar edirdilər. Belə bacarıqla təşkil olunmuş dəqiqliqlı əlaqə və etibarlı atəş dəstəyi manqaya tapşırığı itkisiz yerinə yetirməyə imkan verdi.

Düşmən müdafiəsinin dərinliyində hücumu davam etdirəndə bölmələr müstəqil dayaq məntəqələri ilə rastlaşa bilərlər. Əslində belə hallarda düşmənə cəbhədən hücum edilməməlidir. Daldalanacaqlardan, məhdudlaşdırılmış şəraitindən istifadə edərək, qüvvələrin bir hissəsiylə onu yandan keçmək daha uyğundur (sxem 1-a). Taqim üzrə bu tapşırığa bir-iki manqa ayırmalı olar. Bununla yanaşı, ələ bir vəziyyət yarana bilər ki, yandan ötüb keçmə mümkün olmasın. Belə hal-

## DÖYÜŞ HAZIRLIĞI



da elə etmək lazımdır ki, bölmənin (taqım belə olsa) düşmən dayaq məntəqəsinə artilleriya atəş zərbələri endirmək çəgirişsi təmin edilsin və helikopterlərin köməyindən istifadə etmək mümkün olsun. Yalnız düşmənin böyük itkilərə məruz qalması və onun möhkəmləndirilmiş atəş nöqtələrinin dağılımasına əmin olduqdan sonra düşmənə həmlə etmək məqsədə uyğundur (sxem 1-b).




**SXEM 1. a – CƏBHƏDƏN HƏMLƏ VƏ YANDANKEÇMƏ ƏLAQƏLİ MANEVİRİ;  
b – ARTİLLERİYA, HELİKOPTER VƏ TANKLARIN ATƏŞ ZƏRBƏSİNĐƏN SONRA HƏMLƏ**

Qətiyyət və cəsarət göstərməklə də müvəffəqiyət qazanmaq olar, hər hansı bölmənin, hətta bir tankın belə hərəkəti bu şəraiti yarada bilər. II Dünya müharibəsi zamanı Belqrاد şəhəri yaxınlığında gedən döyüşlərdə tank bölgüsü düşmənin tank əleyhinə artilleriya batareyasının atəşinə məruz qalır və daldalana-caqlara geri çəkilməyə məcbur olur. Bu şəraitdə bölgün tankları batareyaya atəş açırlar. Həmin vaxt bir tank (sxem 2-b), düşmən tərəfindən görünməyən sahənin kolluq hissəsindən istifadə edərək, batareyanın mövqeyini cinahdan gizlincə ötüb keçir və ona həmlə edir. Hərəkətdən atəş aça-aça heyət tankı düşmənin atəş mövqeyinə yönəldir və tırtıllarla topları məhv edir.

Tank, adətən, bölmə tərkibində fəaliyyət göstərir. Lakin şərait elə alına bilər ki, tank təkbaşına döyüşmək məcburiyyətində qalsın. Məsələn, tank dozorda olanda və ya döyüş gedərkən taqımın digər tankları sıradan çıxıqdır. Belə halları nəzərə alaraq ekipaj ərazini dəqiqliklə öyrənməli, müşahidə olunmayan sahələri aşkar edərək həmin sahələrə yaxınlaşdıqda düşmən pusqları və başqa atəş vasitələrini aşkar etməyə hazır olmalıdır (sxem 2-a). Bu zaman diqqətə alınmalıdır ki, tankın bir mövqedən digərinə hərəkəti zamanı ərazinin müşahidə sektorları və “ölü” sahələr kəskin şəkildə dəyişkən olur (sxem 2-a).



## DÖYÜŞ HAZIRLIĞI



SXEM 2.

Misal üçün, a mövqeyindən görünməyən ərazi digər mövqelərdən yaxşı görünə bilər, lakin bu zaman görünən ərazi yeni mövqedən görünməz olacaq. Belə vəziyyətdə müşahidə uzaqlığı da dəyişkən olacaq: bəzi sektorlarda bu yalnız bir neçə yüz metr, digərlərində isə üfüqə qədər ola bilər. Belə ki, **a** mövqeyində olan tank heyəti – (1) 1 nömrəli hədəfi 2000 m, 4 nömrəli hədəfi isə 4000 m məsafəyə qədər görməyəcək, lakin 3, 5 və 2 nömrəli hədəfləri müşahidə edə biləcək. Bu zaman nəzərə almaq lazımdır ki, 1 və 2 nömrəli hədəflər digər tankların atəş sektorunda olduğundan, tank – (1) 3 və 5 nömrəli hədəflərlə döyüşə girməlidir. Lakin bu əlverişli vəziyyət deyil, çünki tank (1) əlverişsiz şəraitdə iki hədəflə – 3 və 5 nömrəli hədəflə mübarizə aparacaq. Məlumudur ki, bu hədəflər daldalanacaqdadır, ona görə də tank qeyri-bərabərliyi aradan qaldırmaq üçün heç olmasa bir hədəfin görüş sahəsindən çıxmalıdır. Tank irəliləyərək mövqə **b**-yə çıxdıqda öndə qalan adsız yüksəkliyin örtmə sahəsinə daxil olacaq, bununla da 3 nömrəli hədəf müşahidə sahəsindən çıxacaq və bu vəziyyətdə o mübarizəni sadəcə 5 nömrəli hədəflə aparacaq.

Irəliləyərək **c** və **d** mövqelərinə çatanda isə, 5 nömrəli hədəf əlavə olaraq 4 nömrəli hədəf tərəfindən də müşahidə olunacaq ki, bu da onun xeyrinə deyil. Belə vəziyyətdə, tank manevr etməli və “tək ev” – “təpəcik” örtmə sahəsinə irəliləməklə 4 nömrəli hədəfin müşahidə sahəsindən çıxacaq. Lakin mövqeyə çıxmamaqla tank üç hədəfin – 3,4 və 5 nömrəli hədəflərin müşahidə sahəsinə düşmüş olacaq (əgər onlardan hər hansı biri artilleriya və ya qonşu tanklar tərəfindən məhv edilməyibse).

## DÖYÜŞ HAZIRLIĞI



Bu və ya digər şəraitlərdə daim nəzərdə saxlamaq lazımdır ki, müşahidə olunmayan sahələrdə bəlli olmayan şəraitdə müşahidə olunmayan hədəfin qəfil atəşinə məruz qalmamaq üçün bütün tədbirlər görülməlidir. Bu səbəbdən tank sıçrayışlarla irəliləməli, daldalanacaqdən-daldalanacağə, kolluqdan-kolluğa, ərazi qırışlarından və s. faydalanaraq manevr etməlidir. Lakin bütün hallarda yadda saxlamaq lazımdır ki, hədəfi aşkaretmə məsafəsi dəyişəndə, həm hücum edən, həm də müdafiə olunan döyüş vasitələrinin atəş effektivliyi də dəyişəcək.

Misal üçün, həmlə edən T-90 (72) tankı hərəkətdən, idarəolunan mərmi ilə (raket) atəş açanda, həmçinin müdafiə olunan tankın qarşılıq verməsi anında, hədəfə dəymə ehtimalı kəskin şəkildə dəyişəcək. Atəş məsafəsindən asılı olaraq 1000 m-dən az məsafədə müdafiə olunan tank, 1300 m-dən uzaq məsafədə isə həmlə edən tank üstünlük qazanacaq.

Bərabərlik ehtimalı yaranan məsafədə (1000-1500 m) müdafiə olunan tankın tapşırıga sərf edəcəyi vaxt göstəricisi üstünlük yaradacaq (30-40 san. qarşılığında 60-80 san.), atəş effektivliyi göstəricisi isə müdafiə olunanın lehinədir (1,8-2,5 və 0,5-0,75).

Həmlə edən tankın PDM-2-yə nisbətən effektivliyi bütün məsafələrdə 2-3 dəfə üstün olacaq. Burada atəşin sərrastlığı və ekipajın hazırlığı xüsusilə böyük əhəmiyyət daşıyır.

Həmlə edən PDM-3-ün (silahların fərqli olmasına baxmayaraq) bütün məsafələr üzrə atəş effektivliyi səngərdə olan PDM-2-dən təxminən 2 dəfə aşağıdır. Buradan aydın olur ki, tək həmlə edən tankın (PDM) səngərdə olan döyüş vasitəsinə qarşı mübarizəsi, yəni onu aldatma və maskalanma tədbirləri görmədən, daldalanacaqdən istifadə və tüstü maskalanması tətbiq etmədən fəaliyyəti məqsədə uyğun deyil. Daha əlverişli taktiki üslub tank və PDM-in eyni tapşırıq üzrə birgə fəaliyyət göstərməsidir. Bir mövqedən digərinə və ya növbəli sıçrayaraq, öndə olan maşından ərazidəki vəziyyəti tam öyrənərkən hərəkət etmək lazımdır. Belə olduğu təqdirdə, maskalanmış hədəfi aşkarlamaq ehtimalı artır, onlara tək və ya hər iki maşından atəş açmaq imkanı yaranır. Bu zaman daldalanacaqdən da istifadə mümkündür və maşınlar bir-birini dəstəkləmiş olur. Hər halda dəqiq kəşfiyyat aparmadan müdafiə üzərinə həmlə etməyə tələsmək lazım deyil.

Hücumun uğur qazanmasında həllədici faktor düşmən müdafiəsinin ön xəttinin hər incəliyinə qədər öyrənilməsidir. Kəşfiyyatla qarşı tərəfin güc və vasitələrinin miqdarı, onların yerləşməsi, eləcə də istehkam qurğuları ilə mühafizə dərəcəsi haqqında dəqiq məlumat əldə edilməlidir. Kəşfiyyat məlumatlarının toplanılması və analizi atəşlə zərərvurma qaydasını müəyyən etməyə (artilleriya, aviasiya, tank, PDM və digər vasitələrlə), əlverişli döyüş düzülüşü qaydasını və rasional fəaliyyət qaydalarını müəyyənləşdirməyə imkan yaradacaq.

Hücumu keçməzdən önce müdafiə olunan düşmənin obyektləri və ön xəttinə atəşlə zərərvurma, daha sonra isə həmlə edənlərə fasiləsiz atəş dəstəyi hücumda



## DÖYÜŞ HAZIRLIĞI

nailiyyət əldə edilməsinin vacib şərtidir. Bu zaman artilleriyanın örtülü atəş mövqelərindən atəşiyələ müqayisədə ən effektli olan düzüntüslama atəşləridir, çünki daha dəqiqdır, obyekti məhv etmək üçün daha az sursat və vaxt sərf olunur. Son münaqışələrin nəticələri, o cümlədən Şimali Qafqazdakı əməliyyatlar onu göstərir ki, yaşayış məntəqələrində döyüş zamanı kiçik çaplı topların atəşləri xüsusilə effektlidir, söhbət PDM üzərindəki toplardan gedir, bura həm də odsaçanların məhvətmə imkanları da əlavə olunmalıdır.

Hücumda nailiyyətin şərtlərindən biri də döyüş düzülüşüdür. Düşmənin yerləşməsi və ərazi şərtlərinin öyrənilməsi, daxili və qonşular arasında fasılısız qarşılıqlı əlaqənin olması, eləcə də döyüşün hər bir məqamında ehtimal olunan dəyişikliklərin gözardı edilməməsi, güc və vasitələrin düşünülmüş şəkildə yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Müxtəlif mərhələlərdə – həmləyə keçmə həddində, ön xəttə yaxınlaşdıqda, həmləyə keçəndə və dayaq məntəqəsində döyüş zamanı tank, PDM və piyadaların yerlərinin və hərəkət qaydalarının düzgün təyin edilməsi çox vacibdir. Bu zaman təkrarçılıq və şablondan qaçmaq lazımdır. Döyüş düzülüşü şəraitdən, ərazi və düşmən manevrinin xarakterindən asılı olaraq gecikmədən dəyişilməlidir.

Müasir hücum döyüşündə kiçik bölmələrin taktiki müstəqilliyi böyük rol oynayır, xüsusilə böyük və ya taqım taktiki qrupu şəklində. Böyük miqyasında belə qrupa bir-iki motoatıcı və tank taqımı, artilleriya batareyası, minaatan və odsaçan taqımı daxil edilə bilər. Taqım miqyasında qrupun tərkibində isə bir-iki motoatıcı manqa (döyüş maşını ilə) və bir-iki tank, odsaçan manqası, bir-iki minaatan (texnika üzərində qurulan) və özüyeriyən artilleriya qurğusu ola bilər. Bütün növ qrupların tərkibində hökmən snayperlər olmalıdır.

Həmlə və davamlı hücum zamanı hücum edənlər relyefin xüsusiyyətlərindən, ərazi qırışları və kolluqlardan, tüstü maskalanmasından istifadə edərək ilk növbədə, gizlincə və ən az itkilərlə obyektdə yaxınlaşmalıdır. Elə hesab etmək lazım deyil ki, texnika dayanmadan və maksimal sürətlə irəliləməlidir, əksinə, belə olanda hədəfi aşkar etmək və bu səbəbdən də dəqiqlik atəş açmaq çətinləşir. Ehtiyatlı olmaq vacib şərtidir, zərurət yarandıqda bir həddən digər həddə sıçrayışlar etmək, hər dəfə hədəfi dəqiqləşdirmək və onu tam sıradan çıxarmaq, yalnız bundan sonra həmlə etmək lazımdır.

Hücumda daim manevrə ehtiyac vardır. Belə ki, düşmən müdafiəsindəki aralıqlardan istifadə olunmalıdır, onun dayaq məntəqələri yandan və ya dövrələ-nərək keçilməli, cinahlara və arxa bölgədən qəfil hücum üçün “ölü” sahələr və örtülü sahələr nəzərə alınmalıdır. Bütün hallarda dairəvi kəşfiyyat (müşahidə) təşkil olunmalı, hər zaman yeni taktika tətbiqetmə, bir fəaliyyət üsulundan diğərinə keçmə hazırlığı nəzərdə tutulmalıdır. Qarşı tərəflə bağlı şərait tam aydın deyilsə, kiçik bir həmlə ilə düşməni aşkara çıxmağa məcbur etmək (atəş möv-

## DÖYÜŞ HAZIRLIĞI



qeləri və digər vasitələrin yerlərini öyrənmək məqsədilə), bundan sonra qəfildən əsas qüvvələri düşmənin gözləmədiyi sahədən və istiqamətdən döyüşə yeritmək lazımdır.

Yazılanları bir daha gözdən keçirdikdə ümumi bir nəticə çıxarmaq olar ki, nailiyyətin əldə olunmasında güc və vasitələrin həcmi böyük rol oynayır. Lakin lokal münaqişələr (Qarabağ müharibəsi də geniş anlamda bura daxil edilə bilər) göstərir ki, kiçik taktiki qrup belə döyüşün taleyinə təsir göstərəcək tapşırığı yerinə yetirə bilər. Bu səbəbdən də komandirlər müasir döyüş anlayışını dərinləndən dərk edərək, qarşılığında olan əraziləri diqqətlə incələməli, verilən tapşırıqların yerinə yetirilməsinə yaradıcı yanaşmalı və fəaliyyətlərinini planlaşdırıldıkda döyüslərin aparılmasının bütün üsul və metodlarından faydalanamalıdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq demək olar ki, komandirlər öz bölmələrinin döyüş hazırlığı, təlim, dərs və məşqlərində bütün döyüşaparma üsul və metodlarını sınaqdan çıxarmalıdır. Bölmələr kiçik qruplar şəklində fəaliyyət göstərmək də daxil olmaqla müstəqil bir tapşırığı yerinə yetirməyə hazır olmalıdır. Burada komandır hazırlığı da yaddan çıxmamalı, hər bir şəraitdə, tələskənlik və çəşqinqılığa yol vermədən çevik qərarvermə və onu yerinə yetirmə bacarığı nümayiş etdirilməlidir.

*Bu məqala Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabitləri tərəfindən təlim və tədris materialları əsasında hazırlanmışdır.*



## DÖYÜŞ HAZIRLIĞI

# MƏSAFƏDƏN MİNALAMA

Polkovnik-leytenant İlkin MƏHƏRRƏMOV – dosent



Məhərrəmov İlkin Teymur oğlu 1974-ci ilin may ayının 28-də Quba rayonunda anadan olub. Türkiyə Quru Qoşunları məktəbini (1996), Çin Xalq Respublikasının Quru Qoşunları Akademiyasını (2003) bitirib. Silahlı Qüvvələrdə bir çox mühtüm vəzifələrdə xidmət edib.

Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Döyüş və maddi-texniki təminat kafedrasının mühəndis təminatı silsiləsinin dosenti vəzifəsində xidmətini davam etdirir.

**Açar sözlər:** məsaфədən minalama, məsaфədən minalama vasitələri (MMV), mina sahəsi, mina, artilleriya atəşı, raket, aviasiya, səyyar maneə-qurma dəstəsi (SMD)

**Ключевые слова:** дистанционное минирование, средства дистанционного минирования, минное поле, мина, артиллерийский огонь, ракета, авиация, подвижной отряд заграждения (ПОЗ)

**Keywords:** distance mining, distance mining means, minefield, mine, artillery fire, missile, aviation, mobile obstacle group (MOG)

XIX əsrin məşhur hərb nəzəriyyəçilərindən *Karl fon Klauvzevits* özünün “*Müharibə aparma prinsipləri*” kitabında “*Müharibə zamanı müdafiə sadəcə qoruyucu yox, məharətlə zərbələr vura bilən qalxandan ibarət olmalıdır*” [2] fikrini irəli sürmüştür. O, yaxşı təşkil olunmuş müdafiənin bir çox hallarda hücumda nisbətən böyük üstünlüklər, hətta qələbə belə gətirə biləcəyini nəzəri olaraq sübut etmişdir. Müdafiə əməliyyatı düşmən hücumlarını durdurmaqla yanaşı, qətiyyətli və gözlənilməz hücum (əks-hücum) döyüşləri ilə onu müxtəlif istiqamətlərdəki zəif mövqelərindən itkiyə məruz qoymaqla, taqətdən salmaqla qüvvələr nisbətini öz xeyrinə dəyişməyək məqsədini daşıyır. (Bu metod müasir hərbi ədəbiyyatda aktiv müdafiə kimi öz izahını tapmaqdadır.)

Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün, müdafiənin mühəndis təminatının effektivliyi həlliəcici rola malikdir. Bu yazının mövzusu olan məsaфədən minalama vasitələrinin tətbiq edilməsi ilə mina sahələrinin qurulması tədbirləri ümumilikdə düşmən hücumlarının yubadılması, onun ehtiyatlarının vaxtında döyüşə yeridilməsinin qarşısının alınması, düşmən sıralarında mənəvi-psixoloji düşkünlüğün yaradılması, eləcə də onun gecə manevretmə fəaliyyətlərini məhdudlaşdırma məqsədini güdür.

## DÖYÜŞ HAZIRLIĞI



Artilleriya və ya aviasiya vasitələri ilə marşrutların bağlanması, məhdudlaşdırılmasına şəraitindən istifadə etməklə düşmənin hərəkət imkanlarını azaldır. Adı sursatlar atılan kimi partladığı halda, məsafədən minalama vasitələri əvvəldən təyin olunmuş marşrut sahələrini bağlamaqla düşmənin hərəkətini iflic etməyə qadirdir – nəzərə alsaq ki, məsafədən minalama sursatları ilə təchiz edilmiş raket və artilleriya atəşlərini ehtiyac olduğu qədər təkrarlamaqla seçilmiş istiqamətlərdə düşmən hərəkətini tam məhdudlaşdırıb ilə.

Qoşunlarda texnikanın tətbiqinə geniş yer verilməsi və tam mobilləşmə müasir əməliyyatların, döyüslərin hazırlığı və aparılması zamanı dərinlikdən sürətlə irəliləməyə, seçilmiş istiqamətlərdə qısa müddətdə üstünlüğün ələ alınmasına, müxtəlif döyük fəaliyyətlərinin aparılmasında fasılısız olaraq gərginliyin və təşəbbüsün saxlanılmasına, güc və vasitələrlə vaxtında manevrlər edilməsinə, dərinliyə zərbələrin endirilməsi və reyd fəaliyyətlərinə, qarşıdurən tərəflərin əməliyyat (taktiki) zolaqlarının dərinliyində daxili cəbhələrin və döyük fəaliyyəti ocaqlarının yaradılmasına, təchiz edilməmiş ərazilərdə dayanıqlığın və fəallığın təmin edilməsi ilə sürətli şəkildə möhkəm müdafiəyə keçilməsinə imkan yaradır.


Düşmən qoşunlarının hərəkət qabiliyyətinin azaldılması (məhdudlaşdırılması) onun obyektlərinin plan üzrə fəaliyyətlərinin pozulması, minalarla ona itkilər verilməsi və digər vasitələrlə təsirli şəkildə zərər vurulması zamanı əlverişli şəraitin yaradılması məqsədilə məsafədən minalama tətbiq edilir. Məsafədən minalama dedikdə, düşmən qoşunlarına, obyektlərinə və onunla temas xətti boyunca, eləcə də bütün əməliyyat (taktiki) dərinliyi üzrə ərazi sahələrinə məsafədən minalama vasitələri ilə minaların döşənməsi nəzərdə tutulur (şəkil 1).

Məsafədən minalama vasitələri (MMV) dedikdə, minalar, onların yerləşdirilməsi, minalama yerinə çatdırılması və əraziyə səpələnməsi üçün tətbiq edilən aviasiya, raket və artilleriya vasitələri və mühəndis sistemlərinin məcmusu nəzərdə tutulur (şəkil 3, 4). Məsafədən döşənən minalar olan sahələri qoşunlar keçərkən, eləcə də minaların özünü məhvətməsi zamanı çox böyük təhlükə törədir.

Məsafədən minalama düşmənə atəşlə zərərvurmanın bir elementidir və digər zərərvurma vasitələrinin təsirinin artırılması məqsədilə və ya müstəqil olaraq (düşmən qoşunlarının hərəkət sürətinin azaldılması, obyektlərinin həyat fəaliyyətinin iflic edilməsi və ona minalarla itkilərin verilməsi üçün) tətbiq edilir. Bu növ minalamanın digər zərərvurma vasitələri ilə qarşılıqlı tətbiq edilməsi daha təsirlidir. Minalama zərbələrdən önce, bilavasitə onlardan sonra və ya onlarla kombinə edilmiş şəkildə yerinə yetirilə bilər.



# DÖYÜŞ HAZIRLIĞI



## **ŞEKLİ 1. DÜZENLİK ERAZİDE MEŞMİDEN MİNA SAHİLERİNİN DÖŞƏNMƏSİ**

## DÖYÜŞ HAZIRLIĞI



Düşmənə mənəvi və psixoloji təsir göstərməklə yanaşı, məsafədən minalama vasitələri onun fəaliyyətinin məhdudlaşdırılmasına, bir obyektə və ya qoşuna bir neçə dəfə tətbiq edildikdə isə, düşmənin taqətdən düşməsinə və ilkin niyətindən (plan üzrə fəaliyyətlərindən) imtina etməsinə səbəb ola bilər.

Məsafədən minalanmış rayonlarda ərazi və obyektlərdən istifadə edən zaman, öz qoşunlarımızın manevretmə sərbəstliyi və təhlükəsizliyi minalamanın və minaların özünü məhv etməsi müddətinin dəqiq planlanması, mina döşənən yerləri (rayonları) və onların ciddi qeydiyyatı, həmçinin minaların özünü məhvət-mə müddəti haqqında qoşunların vaxtında xəbərdar edilməsi ilə təmin edilir.

Məsafədən mina döşənən sahələr əməliyyat və taktiki maneələrin əsas hissəsi hesab edilir və dəqiq sərhədlərinin olmaması, geniş ərazidə və minaların torpaq (qarın) səthi üzərində yerləşməsi ilə xarakterizə olunur. Bir qayda olaraq, onlar döyüş fəaliyyətlərinin gedişində və ya onların başlanmasından bilavasitə əvvəl digər maneələr, atəş sistemi və ərazinin xüsusiyyətləri nəzərə alınmaqla döşənılır (şəkil 1).

Məsafədən minalamanın yüksək effektivliyi – düşmənin və ərazinin hərtərəfli keşfiyyatı, daha məqsədə uyğun mina növünün, mina sahələrinin qurulması vaxtının və yerinin seçilməsi, tapşırıqların icraçılara tez çatdırılması üçün məsafədən minalamanı həyata keçirən qoşunlarla sıx qarşılıqlı əlaqənin təşkil olunması ilə əldə edilir.

Məsafədən minalama aviasiya, raket, artilleriya və mühəndis qoşunlarının hissə və bölmələri tərəfindən həyata keçirilərkən seçilmiş taktikadan asılı olaraq, müxtəlif fəndlərdən və minalama üsullarından istifadə edilir.

Digər zərərvurma vasitələri ilə ahəngdə məsafədən minalama imkan verir:

– hücumda – ehtiyatların gəlib çıxmاسını çətinləşdirmək (qarşısını almaq), əks-zərbə (əks-həmlə) qruplaşmalarının fəaliyyətlərini pozmaq, düşmənin geri çəkilməsini, əlverişli həd və rayonların tutulmasını çətinləşdirmək, onun tərəfindən qoşunların döyüş qabiliyyətinin bərpa edilməsi üzrə tədbirlərin keçirilməsinə maneə törətmək, idarəetmə orqanlarının, onun yerüstü silah sistemlərinin və digər obyektlərinin işini pozmaq, eləcə də qruplaşmalarının döyüş fəaliyyətləri rayonlarına (zolaqlarına) hərəkətini ləngitmək, bizim hava (dəniz) desantlarımızın endirilmə rayonlarını və əməliyyat-manevr qruplarının fəaliyyət istiqamətlərini bağlamaq;

– müdafiədə – müdafiənin yaxın və uzaq yaxınlaşma istiqamətlərinə düşmən qoşunlarının irəliləməsini ləngitmək, onların döyüşqabağı (döyüş) düzülüşə açılmasının və planlı şəkildə döyüşə girməsinin qarşısını almaq və çətinləşdirmək, düşmənin desantendirmə (çıxartma) rayonlarını bloklamaq, öz qoşunlarımızın döyüş düzülüşündəki boşluqları və mühəndis maneələrindən ibarət keçidləri bağlamaq, düşmənin yarma istiqamətlərində mühəndis maneələrini



## DÖYÜŞ HAZIRLIĞI

artırmaq, müdafıə olunan qoşunların cinahlarını və təmas hissələrini, əks-zərbə endirən qruplaşmaların cinahlarını bağlamaq və ələ keçirilmiş rayonlarda (hədlərdə) möhkəmlənməni təmin etmək.

Məsafədən minalamanın inkişaf etdirilməsi və mükəmməlləşməsi qoşunların yüksək təsir gücünə malik mina-partlayış maneələri qurmaq üzrə imkanlarını əhəmiyyətli dərəcədə artırır və onların əməliyyat aparmaq qabiliyyətini yüksəldir.

Komandanlar (komandirlər), qərargahlar, qoşun növü və xidmət rəisləri məsafədən minalamanın fənd və üsullarının mənimsənilməsi, onların əməliyyatlarda və döyüslərdə bacarıqla tətbiq edilməsi üzrə inadlı iş aparmalıdırılar.

Aviasiya vasitələri ilə məsafədən minalama üçün təyyarələr (qırıcılar, qırıcı-bombardmançılar, hücumçu), ordu birləşmələri və hissələrinin helikopterləri tətbiq edilir. Təyyarə və helikopterlərə mühəndis minaları blokları (kassetləri) asılır. Rakət və artilleriya qoşunlarında məsafədən minalama, minalarla təchiz edilmiş sursatlarla yaylım atəşli reaktiv sistemlər vasitəsilə yerinə yetirilir.

Mühəndis qoşunlarında isə məsafədən minalama UMZ (şəkil 3) universal minalı maneəquranlar və PKM (şəkil 5) daşınan minalama dəstləri vasitəsilə yerinə yetirilir. Minalama üçün maneəquranın baza maşınınında minalarla doldurulmuş kasetli konteynerlər yerləşir. Daşınan minalama dəstləri bütün qoşun növlərinin bölmələri tərəfindən öz mövqelərinin (rayonların, hədlərin) maneələrlə bağlanması üçün tətbiq edilir.

Məsafədən minalama üçün döyüş sursatı olaraq, müxtəlif minalama sistemlərinə uyğun vahid şəkli salınmış müxtəlif tank əleyhinə və piyada əleyhinə minalar istifadə edilir.

Məsafədən minalamanın obyektləri ola bilər: düşmənin nüvə hücum vasitələri; yüksəksərrast və digər silah sistemlərinin yerüstü elementləri; cəmləşmə rayonlarındakı, yürüşdə və açılma hədlərindəki hissələr (bölmələr); idarəetmə məntəqələri; anbar və bazalar; nəqliyyat qovşaqları, kecid və su keçidləri; düşmən hərəkətinin məhdudlaşdırılması (qarşısının alınması) lazım olan ərazi sahələri. Məsafədən minalama üçün hərəkəti obyekt olaraq düşmənin bir böülüyü (batareyası) və ya ona bərabər bölmələr qəbul edilir.

Obyektin və məsafədən minalama hədəfinin xüsusiyyətlərindən asılı olaraq tank əleyhinə, piyada əleyhinə və qarışq mina sahələri qurulur. Düşmənin canlı qüvvəsinin texnikaya nisbəti nəzərə alınmaqla qarışq mina sahələrinə üstünlük verilir. Canlı qüvvənin nisbətindən asılı olaraq bu mina sahələrində tank əleyhinə və ya piyada əleyhinə minalar daha çox olmalıdır.

Universal minalı maneəquranlar və daşınan minalama dəstləri, bir qayda olaraq, düşmənin atıcı silahlarının təsir zonaları xaricində mina sahələrinin qurulması üçün tətbiq edilir. Bu vasitələrdən istifadə etməklə bölmələrin mövqelərinin, cinahların və ara boşluqlarının, atəş hədlərinin, döyüş düzünlüsündəki boş-

## DÖYÜŞ HAZIRLIĞI



luqların və mina sahələrindəki keçidlərin bağlanması, eləcə də tank təhlükəli istiqamətlərdə maneelərin artırılması üçün mina sahələri qurulur.

Məsafədən minalama sursatlarının əsas taktiki-texniki göstəriciləri cədvəl 1-də, şəkilləri isə 2-ci şəkildə göstərilir.

Xassələri	Tank əleyhinə		Piyada əleyhinə minalar		
	PTM-1	PTM-3	PFM-1s, PFM-1	POM-1s, POM-1	“Otek”
Növü	Tırtıl əleyhinə fuqas	Kombinə edilmiş təsirli kumulyativ	Fuqas	Dairəvi təsirli qəlpəli	
Minanın çəkisi, kq	1,6	5	0,08	0,75	1,6
Atımın çəkisi, kq	1,1	1,9	0,04	0,1	0,14
Minanın ölçüləri, mm	337×70×69	330×84×84	119×64×20	Çapı 80,4	Çapı 63, hündürlüyü 180
Korpusun materialı	Polietilen	Polad	Polietilen	Polad	Polad
Partladıcısı	Təzyiqli, hidromexaniki	Təmassız, maqnitli	Təzyiqli, hidromexaniki	Dartınmalı, elektromexaniki	Dartınmalı, mexaniki
Məsafədə qurulma mexanizmi	Pirotexniki	Pirotexniki	Hidromexaniki	Hidromexaniki	Pirotexniki
Məsafədə qurulma müddəti, san.	60-100	60-100	60-900	60-900	50-60
Döyüş effektivliyi	Tankların tırtılını qırır	Tankın altını deşməklə heyəti və daxili aqreqatları sıradan çıxarıır, tırtılı qırır	Ayaq pəncəsinizi zədələyir	4 metr radiusunda şəxsi heyəti qəlpələrlə zədələyir	16 metr radiusunda şəxsi heyəti qəlpələrlə zədələyir



## DÖYÜŞ HAZIRLIĞI

Özünü məhvətmə məxanizmi	** Hidromexaniki	Elektron	Hidrome- xaniki	Hidrome- xaniki	Hidrome- xaniki
Özünü məhvətmə müddəti, saat	3-40	16-24	1-40	1-40	4-100

\* PFM-1 və POM-1 – özünü məhvətmə imkanı yoxdur.  
\*\* Minanın özünü məhvətmə məxanizmi istehsalçı zavod tərəfindən 6, 12 və ya 20 saatlıq olmaqla hazırlanır

### CƏDVƏL 1. MƏSAFƏDƏN MİNALAMA ÜÇÜN TƏTBİQ EDİLƏN MİNALARIN (KEÇMİŞ SSRİ İSTEHSALI) TAKTİKİ-TEXNİKİ XÜSUSİYYƏTLƏRİ



ŞƏKİL 2. MƏSAFƏDƏN MİNALAMA SURSATLARININ NÜMUNƏLƏRİ

## DÖYÜŞ HAZIRLIĞI



Universal mina maneəquranı (UMZ) məsafədən minalama sistemlərindən biridir. PTM-1, PTM-3, PFM-1, POM-1, POM-2 minalarından, eləcə də KSF-1, KSF-1S, KSF-1S-0.5, KSF-1S-0.5SK, KSO-1, KPOM-2, KPTM-1, KPTM-3 və bu tip və ölçüdə olan universal mina kassetlərinə yerləşdirilən digər tip minalardan tank əleyhinə, piyada əleyhinə və qarışq mina sahələrinin qurulmasında istifadə olunur. Minalar səpilməklə yalnız torpağın (qarın) üzərində qurulur.

Mina maneəquranının baza maşını bortlu, təkmilləşdirilmiş ZİL-131B maşınıdır. Onun yanında fırlanan qurğular üzərində altı ədəd kassetli mina bloku, mina səpilməsini idarəetmə sistemləri, maşının kabinəsində isə idarəetmə pultu yerləşir. Kasset blokları bir-birindən asılı olmadan üfüqi müstəvidə təsbit edilmiş istiqamətlərdə 0, 90, 135, 180, 225, 270 dərəcə olmaqla, ümumilikdə 360 dərəcə döndərilə bilir. Onların təsbit edilmiş şaquli dönmə bucaqları 0, 10, 15, 30, 45 dərəcədir. Seçilmiş minalama sxeminə uyğun olaraq blokların müvafiq bucaqlar üzrə döndərilməsi minalamaya başlamazdan əvvəl əl üsulu ilə yerinə yetirilir. Hər kasset blokuna 30-a qədər kasset yerləşdirilə bilər (30 ədəd kasset yuvası mövcuddur). Maneəquranın tam doldurulmasına 180 ədəd kasset lazımdır. Tapşırıqdan və ərazi xassələrindən asılı olaraq maşını tam doldurmadan da tətbiq etmək olar.

Beləcə, maneəquran bir dəfədə maksimum sayıda mina səpə bilər (hər mina növü üçün tam doldurma göstərilmişdir):

- PTM-3 tank əleyhinə mina – 180 ədəd;
- PTM-1 tank əleyhinə mina – 540 ədəd;



ŞƏKİL 3. UNİVERSAL MİNA MANEƏQURANI – UMZ



## DÖYÜŞ HAZIRLIĞI

- PFM-1 tipli piyada əleyhinə mina – 12960-11520 ədəd (kassetin tipindən asılı olaraq);
  - POM-1 piyada əleyhinə mina – 1440 ədəd;
  - POM-2 piyada əleyhinə mina – 720 ədəd.

Kasset bloklarının qarışq doldurulması da mümkünündür. Belə olduqda maneə-quran maşın bir dəfədə qarışq mina sahəsi (piyada əleyhinə və tank əleyhinə minalardan ibarət) və ya başqa növ minalardan ibarət olmaqla eyni tip (piyada əleyhinə və ya tank əleyhinə) mina sahələri qura bilər. Mina sahələri hər səfərə lazım olan mina miqdalarının verilməsi ilə bir neçə dəfəyə də qurula bilər. Minalar tam sərf olunmadığı hallarda istənilən dayanacaqda maşının mina dəsti tamlanıbilər.

Tapşırığa uyğun olaraq UMZ-nin kasset bloklarının istiqamətinin tənzimlənməsi ilə maşın tərəfindən bir, iki və üç zolaqlı mina sahələri qurula bilər. Müvafiq olaraq, zolaqların sayının artması mina sahəsinin örtüyü uzunluğu mütənasib olaraq azaldacaq (şəkil 4). Minalama vaxtı maneəquranın sürəti 5-40 km/saat arasında dəyişir.

UMZ-nin 2 nəfərlik heyəti ilə maşının yenidən doldurulması vaxtı 1,5-2,5 saat, mühəndis-istehkam manqasının (6 nəfər) gücü ilə 40-60 dəqiqədir. Minalama uzaqlığı 30-100 metrdir.




ŞƏKİL 4. ÜÇ ZOLAQLI MİNA SAHƏSİNİN ÜÇ ƏDƏD MİNADÖŞƏYƏN (UMZ)  
TƏRƏFINDƏN QURULMASI VARIANTı

## DÖYÜŞ HAZIRLIĞI



**Daşınan minalama dəsti PKM-1**, tank əleyhinə və piyada əleyhinə mina sahələrinin qurulması üçün ən sadə ümumqoşun məsafədən minalama vasitəsi hesab edilir. Dəstin köməyi ilə motoatıcı və tank bölmələrinin şəxsi heyəti öz mövqelərinin (ön xəttin) qarşısında piyada və tank əleyhinə mina sahələrini müdafiə hazırlığı zamanı və ya bilavasitə döyüşlərin gedisatında döşəyə bilər. Bu da bölmələrin taktiki imkanlarını əhəmiyyətli dərəcədə artırır (şəkil 5).



ŞƏKİL 5. DAŞINAN MİNALAMA DƏSTİ PKM-1

Dəst, buraxıcı qurğudan, PM-4 partlatma maşınınından (istənilən müvafiq cərəyan mənbəyi ilə əvəz etmək olar: cərəyan 1A və gərginlik 3-6 V olmaqla), iki ədəd kabel dolağı (2 x 50 m) və dəstin daşınması üçün çantadan ibarətdir.

İşləmə prinsipi həddən artıq sadədir – kasset buraxıcı qurğuya birləşdirilən kimi kontaktları öz aralarında bir-birinə qapanır. Elektrik maşınından və ya hər hansı mənbədən cərəyanın verilməsi ilə kassetin tullayıcı barıt atımı alışır və minaları 30-35 metr məsafəyə atır.

Müxtəlif növ minaların yerləşdirildiyi kassetlər xarici görünüş baxımından tamamən eyni olub yalnız markalanmaya görə fərqlənir. Aşağıdakı tiplərdə göstərilən sayda mina olur:

- KSF-1 kassetində 72 ədəd PFM-1;
- KSF-1S-0,5 kassetində 36 ədəd PFM-1 və 36 ədəd PFM-1S;
- KSF-1S kassetində 64 ədəd PFM-1S;
- KSO-1 kassetində 8 ədəd POM-1;
- KPOM-2 kassetində 4 ədəd POM-2;
- KPTM-3 kassetində 1 ədəd PTM-3;
- KPTM-1 kassetində 3 ədəd PTM-1.

Kassetdən atılmış minalar ellips formasında əraziyə səpələnir. KSF-1 və ya KSO-1 tipli kassetlər eni 8-10 metr və uzunu 18-20 metr olan ellips formalı minalı sahə yaradır. Bu zaman PFM tipli minalar arasındakı məsafə 0,6-2 metr



## DÖYÜŞ HAZIRLIĞI

olur, bu da zərərvurma ehtimalının 0,3-0,5% olmasını təmin edir. POM-1 tipli minalar arasındakı məsafə isə 1,5-7 metrə qədər olur. Gərilmə simlərinin uzunluğunun 2 metrə qədər çatdığını nəzərə alsaq, bu halda düşmənə zərərvurma ehtimalı 0,7% təşkil edəcək. Verilmiş sahə üzrə mina sixliğinin artırılması tələb olunduğu halda eyni yer bir neçə dəfə üst-üstə minalana bilər.

### NƏTİCƏ

Məsafədən minalama sistemlərinin geniş tətbiq edilməsi, hərbi fəaliyyətlərin gedişi zamanı təşəbbüsün ələ alınması üçün əlverişli zəmin yaradır. Gözlənilməyən yerdə və vaxtda, əlverişli sahələrə tətbiq edilə bilməsi, ölçüləri və döşənmə müddəti baxımından heç bir məhdudiyyətin olmaması, eləcə də məsafədən minalamanı icra edən aviasiya, raket-artilleriya qurğularının yerləşdiyi yerdən böyük bir sahəni təsiri altında saxlaya bilməsi kimi üstün xüsusiyyətlər, məsafədən minalama sistemlərinin təkmilləşdirilməsini və geniş tətbiqini zəruri edir.

Məsafədən minalama sistemləri səyyar maneəqurma dəstələrinin (SMD) mina sahələrinin qurulması üzrə fəaliyyətini əvəz edə bilər. UMZ tipli maşınlar təkmilləşdirilərək SMD-nin tərkibinə daxil edilərsə, PMZ-4 və QMZ tipli minalama texnikalarının ümumiyyətlə, silah arsenalından çıxarılması mümkün ola bilər. UMZ tipli maşınların yüngül zirehli, tırtılı texnika üzərində olması və mina kassetlərinin hazır blok şəklində salınması (yenidən doldurma vaxtının azaldılması məqsədilə) mina sahələrinin çevik şəkildə döşənməsi üçün geniş imkanlar yarada bilər.

Məsafədən minalama sursatlarını adı minalardan fərqləndirən xüsusiyyətlərdən biri də, onların bəzi modellərində özünü məhvətmənin vaxtla bağlı olmasınaidir. XXI əsrə yüksək texnologiyaların böyük sürətlə inkişaf etdiyini nəzərə alsaq, məsafədən minalama sursatlarının müxtəlif təyinatlar üzrə hazırlanması imkanları da yaranmışdır. Məsələn, məsafədən idarə olunan, videokameralı-radarlı və ya müxtəlif növ göstəricili minalar, psixoloji, kimyəvi, elektromaqnit və s. təsirli minalar. Yəni sursat idarəolunan variantda və ya avtonom rejimdə olmaqla bizə düşməni aşkaretmə, onu hədəfəalma (hədəfseçmə) və məhvətmə (siradan çıxarma) imkanını ön xəttin qarşısında və uzaq dərinlikdə də verəcəkdir. Bunu nüda, məsafədən döşənən mina sahələri anlayışı ümumilikdə dəyişərək, hərbi fəaliyyətlər meydanının yeni növ və daha təsirli elementlərindən birinə çevriləmə imkanını təmin edəcəkdir.

### ƏDƏBİYYAT

1. Руководство по дистанционному минированию в операции (бою). Москва, Военное издательство, 1986

# DÖYÜŞ HAZIRLIĞI



2. Клаузевиц К.Ф. Принципы ведения войны. Москва, Центрполиграф.  
2009  
3. <http://web.etel.ru/~saper/index.html>

## РЕЗЮМЕ ДИСТАНЦИОННОЕ МИНИРОВАНИЕ И.МАГЕРРАМОВ

В статье рассматриваются методы и современные средства дистанционного минирования, тактико-технические характеристики разных минных средств и возможные направления их развития.

## SUMMARY DISTANCE MINING I. MAHARRAMOV

In the article, has been explained methods and modern means of distance mining, tactical and technical characteristics of different distance mining supplies and their possible development directions.

## XARİCİ ORDULARDA

### İSRAİLİN GÖZƏTÇİ ROBOTU

İsrailin G-nius şirkətinin mühəndisləri tərəfindən təkmilləşdirilən "Guardium" döyüş robotunun ilkin sınaqlardan sonra hazırlanan modelinin elə bu gün İsrail ordusunun silahlanması istifadəyə hazır olduğunu bəyan etmişlər. Söyügedən robot geniş həcmli test və sınaqlardan keçərək hərbi mütəxəssislər tərəfindən yüksək qiymət almışdır. "Guardium"un naməlum və dərə-təpəli ərazilərdə optimal hərəkət alqoritmi seçməsi hələ də aktual problem kimi qalmaqdadır. Buna baxmayaraq, robotu hava limanı, atom elektrik stansiyası və s. qapalı perimetrə malik obyektlərin mühafizə və patrul xidmətində istifadə etmək olar. Yeni "Guardium" dairəvi görüntüyə malik vericilər, gecə-gündüz kameraları ilə təchiz edilmişdir ki, bu da ona istənilən hava şəraiti və istənilən ərazidə kəşfiyyat və mühafizə xidməti aparmağa imkan verir. Döyüş robotu hücum əməliyyatlarında və ya material-texniki təminat maşını kimi iştirak etmək üçün 300 kq-a qədər lazımi yük daşıya və müxtəlif döyüş modulları ilə təchiz edilə bilər. Ordu şəbəkəsinin ikitərəfli rabitə kanalı vasitəsilə "Guardium" döyüş şəraiti haqqında məlumatları həm komanda məntəqəsinə, həm də PUA-ya ötürə bilir.

Hal-hazırda G-nius şirkətinin mühəndisləri "Guardium" üzərində son tamamlama işləri aparırlar. Onlar gələcəkdə "Guardium"un şassisində müxtəlif döyüş tapşırıqlarını icra edəcək bənzər robotlardan tam bir seriya döyüş maşınları hazırlanmayı planlaşdırırlar. Bir neçə yüz kilometr radiusda və təxminən 60 km/saat sürətlə "Guardium"un pilotsuz yerüstü maşınlar ailəsindən olan robotları təchizat tapşırıqlarını icra edə və yaralıların döyüş meydanından çıxarılmasında istifadə oluna bilər.



## DÖYÜŞ HAZIRLIĞI

# İDARƏETMƏ MƏNTƏQƏLƏRİ VƏ ONLARIN RABİTƏ QOVŞAQLARI

**Polkovnik Arif HƏSƏNOV,  
polkovnik-leytenant Ceyhun MƏMMƏDOV**



Həsənov Arif Həsən oğlu 1973-cü il may ayının 2-də Kəlbəcər rayonunda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını (1995), Silahlı Qüvvələrin Hərbi Akademiyasını (2012) bitirib. Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, o cümlədən Rabitə və AİS idarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.

Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Hərb məharəti kafedrasının rabitə və AİS silsiləsinin rəisi-dosent vəzifəsində xidmət edir. 2015-ci ildən Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasında təhsil alır.



Məmmədov Ceyhun Şöhrət oğlu 1977-ci il iyun ayının 20-də Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (1999) bitirib. Silahlı Qüvvələrdə bir çox vəzifələrdə xidmət edib.

2014-cü ildən Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistrantıdır.

**Açar sözlər:** komanda məntəqələri, idarəetmə məntəqələri, rabitə qovşaqları

**Ключевые слова:** командные пункты, пункты управления, узлы связи

**Keywords:** team points, control points, knots of communication

**e-mail:** ceyhunsohret@gmail.com

Qədim zamanlarda müxtəlif siqnal və məlumatların ötürülməsi, baş verə biləcək hadisələrdən insanların xəbərdar edilməsi, müharibələrdə əmr və tapşırıqların vaxtında çatdırılması üçün tonqal yandırılması, çapar, poçt göyərçinləri və s. üsul, vasitə və metodlardan istifadə olunmuşdur. Zaman keçdikcə insanların yaşam tərzlərinin dəyişməsi və texnologiyanın sürətli inkişafı, daha yeni və müasir tələblərə cavab verən sistemlərin yaranması zəruriyyətini meydana çıxartmışdır. Bu səbəbdən də məlumatların daha sürətlə ötürüüb-qəbul edilməsi, qoşunların daha effektiv və dayanıqlı idarə edilməsi üçün hər dövrün özünnəxas texniki vasitələrlə təchiz edilmiş idarəetmə sistemləri yaradılmış və zaman keçdikcə müasir tələblərə uyğunlaşdırılmışdır.

**İdarəetmə sistemi** – qoşunların idarə edilməsi üzrə tapşırıqların həllinə, vəzifələrə, fəaliyyət yerinə və vaxtına görə qarşılıqlı əlaqəli və vahid plan üzrə razılışdırılaraq açılan (yaradılan) müxtəlif təyinathlı idarəetmə məntəqələri, ida-

## DÖYÜŞ HAZIRLIĞI



rəetmə orqanları və rabitə qovşaqlarının məcmusudur. O, silahlı qüvvələrin idarəetməsinin əsasını təşkil edir və qoşunlarda idarəetmə prosesi üzrə bütün tapşırıqların dayaniqli, fasılısız, operativ və gizli yerinə yetirilməsini təmin edir. İstifadə şəraitinə görə stasionar və səyyar (mobil, aeromobil) idarəetmə məntəqələri mövcuddur. [1.179]

İdarəetmə məntəqələrinin rabitə qovşaqları qoşunları idarəetmə prosesində nəzərdə tutulmuş bütün növ sənədli, elektron və real zamanda (real zamana yaxın anda) video məlumatların mübadiləsi və danışıqların aparılması üçün təşkilati cəhətdən birləşdirilmiş, texniki cəhətdən qarşılıqlı uyğunlaşdırılmış rabitə növlərinin, məlumatların ötürülmə üsulları və digər xüsusiyyətlərinə görə əlaqələndirilmiş program təminatı və rabitə vasitələrinin məcmusudur. Təyinatından asılı olaraq rabitə qovşaqları stasionar və səyyar ola bilər.

Birlik və birləşmələri idarə etmək üçün təyinatından asılı olaraq əsas komanda məntəqəsi (**ƏKM**), ehtiyat komanda məntəqəsi (**EKM**), arxa komanda məntəqəsi (**AKM**), taktiki komanda məntəqəsi (**TKM**) və digər komanda məntəqəsi (**KM**) rabitə qovşaqları yaradılır. [1.179]

Komanda məntəqələrinin rabitə qovşaqları (**KMRQ**) birliyin (birləşmənin) rabitə sisteminin əsasını təşkil edir. Bunun vasitəsilə yuxarı komandır və qərar-gahla, tabelikdəki və qarşılıqlı fəaliyyət göstərən hissələrlə (bölmələrlə), həmçinin idarəetmə məntəqələri ilə tələbata uyğun tam həcmli rabitə təşkil olunur. İdarəetmə məntəqələrinin fəaliyyəti dayaniqli, fasılısız, operativ və gizli olmalıdır. [1.179; 5]

**İdarəetmə məntəqəsinin dayaniqliyi** – düşmənin atəş və radioelektron vasitələrinin kütləvi təsiri şəraitində qoşun və döyüş vasitələrinin idarə edilməsinin təminatını xarakterizə edir, düşmən təsirindən etibarlı qorunmayı təmin edir.

Buna sadalananlarla nail olunur: idarəetmə məntəqəsi və onun elementlərinin düşmən KQS-dən, texniki kəşfiyyat və radioelektron mübarizə vasitələrindən mühafizəsi üzrə tədbirlərin keçirilməsi ilə; ehtiyatların yaradılması, düzgün istifadə edilməsi və bərpa işlərinin vaxtında aparılmasıyla; istifadə olunan texniki vasitələrin və program təminatının istismar qaydalarına ciddi riayət etməklə; şəxsi heyətin yüksək xüsusi vərdişi və mənəvi-psixoloji hazırlığıyla; idarəetmə məntəqəsinin mühafizəsi və müdafiəsi ilə.

**İdarəetmə məntəqəsinin fasılısızlığı** – vaxtında qərar qəbul etmək və onu tabelikdəkilərə vaxtında çatdırmaq, şəraitdən asılı olaraq təyin olunmuş müdəttələrdə məlumatların verilməsi (çatdırılması) və danışıqların aparılmasını təmin etmək qabiliyyətini xarakterizə edir. Buna sadalananlarla nail olunur: yuxarı qərargahlar, tabelikdə və qarşılıqlı əlaqədə olanlarla etibarlı rabitəni təmin etməklə; idarəetmənin, rabitə və AİS-in bütün vasitələrindən kompleks şəkildə istifadə etməklə; idarəetmə məntəqəsinin bütün vasitə və qüvvələrinin yüksək döyüş hazırlığının saxlanmasıyla; rabitə qovşaqlarında, məlumatların



## DÖYÜŞ HAZIRLIĞI

nəzarət-ötürülmə vaxtinin müəyyənləşdirilməsiylə; məlumatların təciliyi, döyüş sənədlərinin forma və həcməri nəzərə alınmaqla onun rabitə vasitələri (sistemi) ilə ötürülməsinin təşkiliylə; idarəetmə məntəqəsində operativ-texniki xidmətin dəqiq təşkiliylə; döyüşün (əməliyyatın) gedişində idarəetmənin fasılışlılığını təmin etməklə; KM rabitə qoşaqlarının eşelonlarla, mərhələlərlə yerdəyişməsi və qeyri-xətti üsulla açılmasıyla.

**İdarəetmə məntəqəsinin operativliyi** – idarəetmə sisteminin təyin olunmuş müddətlərdə açılma, yığılma, yerdəyişmə, istənilən şəraitə uyğun olaraq strukturunu dəyişmə və dərhal qərar qəbuletmə qabiliyyətini xarakterizə edir.

Buna sadalanan meyarlarla nail olunur: yuxarı rəis tərəfindən verilmiş tapşırıqların düzgün izahı və onların tabelikdəkilər qarşısında dəqiq qoyulmasıyla; bölmə və hissələrin real vəziyyətə uyğunlaşdırılması üzrə fəaliyyət taktikasının təkmilləşdirilməsiylə; yüksək marş hazırlığı və idarəetmə məntəqəsi texnikasının nəqliyyat bazasının saz vəziyyətdə saxlanılmasıyla; hissə və bölmələrin tapşırıqları istənilən vaxtda, eləcə də istənilən meteoroloji şəraitdə yerinə yetirmək qabiliyyətiylə; əməliyyatın (döyüşün) və digər fəaliyyətin planlaşdırılması və icrası zamanı avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqiyələ; idarəetmə məntəqəsinin qüvvə və vasitələriylə cəld manevr etməklə.

**İdarəetmə məntəqəsinin gizliliyi** – düşmənin bütün kəşfiyyat növlərinə, ona yalan məlumat yeridilməsinə, ötürülən və qəbul edilən məlumatlara **müdaxilələr** etməsinə müqavimət göstərmək qabiliyyətini xarakterizə edir. O, idarəetmə sistemi elementlərinin kəşfiyyatdan qorunması, maskalanması və yamsılamaya uymaması ilə müəyyənləşdirilir. [3.40-46] Buna sadalananlarla nail olunur: avtomatlaşdırılmış məxfiləşdirici qurğuların geniş tətbiqiyələ; idarəetmə və rabitə vasitələrinin iş rejimlərinin şəraitə uyğun təyin edilməsi və onlara ciddi riayət olunmasıyla; əməliyyat və radiomaskalanma üzrə təşkilati-texniki tədbirlər kompleksinin həyata keçirilməsiylə; qoşunları idarə etmək üçün istifadə olunan açıq rabitə (radio, radiorele, peyk, frank və s. kanallarla) sayının mümkün qədər azaldılması və onlarla danışqlar aparan şəxslər dairəsinin məhdudlaşdırılmasıyla; məxfiləşdirilmiş rabitənin təhlükəsizliyini təmin etmək üzrə xüsusi tələblərə ciddi əməl olunması və aşkar edilmiş pozuntuların qarşısının dərhal alınması, həmçinin nəzarətin təşkili ilə; parollaşdırma üsulları və yamsılama tədbirlərinin tətbiqiyələ; ümumqoşun maskalanması, eləcə də rabitə sistemi elementlərinin mühafizə və müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsiylə.

Kəşfiyyatdan mühafizə üzrə tələblər, düşmənin texniki kəşfiyyat vasitələrinə müqavimət göstərmək və məxfilik rejiminə riayət etmək üzrə tədbirlərlə birlikdə, kompleks şəkildə təmin olunur.

**İdarəetmə orqanları** – ştatda olan və ya müvəqqəti təşkil edilmiş (seçilmiş) kollektivlər, qoşunların (qüvvələrin) sülh və müharibə dövründə idarə edilməsi-

## DÖYÜŞ HAZIRLIĞI



nə səlahiyyət və hüquq verilmiş ayrı-ayrı vəzifəli şəxslərdən təşkil olunur. [2.270]

Bütün səviyyələrdə yaradılan idarəetmə orqanlarının quruluşları komandanlıq, qərargah, siyasi orqan və qoşun növü komandirlərini, xüsusi qoşun və ya xidmət, xüsusi-texniki və maddi-texniki təminat xidməti rəislərini əhatə edir.

Ordu səviyyəsində qoşunların xüsusi şəraitdə mühüm məsələ və fəaliyyətlərinin müzakirə və həll edilməsinə hüququ olan hərbi şura – müştərək orqan təşkil edir. Hərbi şuranın katibi ordu komandanı olur.

Hərbi şuraya ordu komandanından başqa üzv olaraq mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi, hüquqşunas, ordunun qərargah rəisi, ordu komandanının müavinləri, bəzi qoşun növü rəisləri də (ordunun yerləşdiyi bölgənin yerli icra həkimiyətinin rəhbəri) daxil edilir. Hərbi şuranın tərkibi müdafiə naziri tərəfindən müəyyən olunur və müdafiə nazirinin əmri ilə elan edilir.

Müasir döyüslərin dinamikliyi, miqyası, müasir silah və metodların tətbiqi bir çox qoşun növü və xüsusi qoşun birləşmələri, hissə və bölmələrinin iştirakı, həmçinin düşmənin müxtəlif məhvətmə vasitələrinin olması, idarəetmənin dəyaniqlığının daim yüksəldilməsi və hər pillədə bir neçə idarəetmə məntəqəsinin yaradılmasını tələb edir.

### İDARƏETMƏ MƏNTƏQƏLƏRİ

Təyinatı, təchizatı və yerləşdiyi yerdən asılı olaraq idarəetmə məntəqələri stasionar (mühafizə olunan), sığınacaqlarda yerləşdirilən və səyyar (mobil, komanda və komanda-qərargah maşınlarında bazalaşdırılmış, təyyarələrdə, helikopterlərdə yerləşdirilmiş və s.) məntəqələrə bölünürler.

Stasionar İM-lər sülh dövründə hazırlanır. Onlar qoşunlarda döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinə çıxarımlandı və müharibənin başlanması ilə ilkin cəmləşmə rayonlarında açılıb döyüşə yeridilməsinin fasiləsiz və dayanıqlı idarəetməsini təmin etmək üçün təyin edilir. Sülh dövründə bu məntəqədə əməliyyat qərargahları və rabitə qovşaqlarının tərkibindən döyüş (qısalılmış döyüş hesabları) növbətçiliyi təyin edilir. [4.57-63]

Adətən əməliyyatın (döyüşün) gedişi və inkişafi zamanı qoşunların idarə edilməsi səyyar (mobil) idarəetmə məntəqələrindən həyata keçirilir, stasionar idarəetmə məntəqəsi isə köməkçi və ya ehtiyat İM-ə çevrilir. Mobil İM-lər qoşunların sülh dövründə böhran və ya müharibə dövrünə keçərkən açılır, qoşunların hazırlıq və döyüş (əməliyyat) zamanı idarə edilməsinin təşkili üçün tətbiq olunur.


Döyüşə (əməliyyata) hazırlıq dövründə idarəetmə məntəqələrində döyüş işinin əsas məqsədi verilən tapşırıqların yerinə yetirilməsi üçün qoşun hazırlığının əvvəlcədən, gizli və hərtərəfli təmin edilməsidir. Döyüşün (əməliyyatın) gedişində



## DÖYÜŞ HAZIRLIĞI


isə, idarəetmə orqanlarının işində əsas məqsəd komandir (komandan) tərəfindən qəbul edilmiş qərarı həyata keçirmək, yüksəksərrast silahların, bütün qüvvə və vasitələrin effektiv istifadəsindən ibarətdir.

Tələbata uyğun olaraq komanda məntəqəsinin tərkibindən onun bir elementi olaraq **TKM** və **HİM** (hava idarəetmə məntəqəsi) çıxarıla (ayrıla) bilər (şəkil1).




**ŞƏKİL 1. KOMANDA MƏNTƏQƏSİNİN TƏRKİBİNDƏN TKM VƏ HİM-in  
ÇIXARILMASI (AYRILMASI) [1.179]**

Bir qayda olaraq KM-in tərkibi idarəetmə qrupu, komanda məntəqəsinin rabitə qovşağı və təminat qrupundan ibarət olur.



**ŞƏKİL 2. KOMANDA MƏNTƏQƏSİNİN TƏRKİBİ (NÜMUNƏ) [1.179]**

# DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 3. KOMANDA MƏNTƏQƏSİNİN ƏRAZİDƏ YERLƏŞMƏSİ (NÜMUNƏ) [1.179]

Komandirin və əsas əməliyyat qrupunun EKM-ə keçdiyi halda o, əsas komanda məntəqəsinə çevrilir. Əvvəlki komanda məntəqəsi isə orada qalmış daimi əməliyyat qrupunun bir hissəsi ilə həmin andan EKM-ə çevrilir və onun tapşırıqlarını yerinə yetirir. [6.34-38]

Ordu korpusu (OK) müasir və avtomatlaşdırılmış komanda məntəqəsinin idarəetmə qrupunun iş yeri, adətən, avtomatlaşdırılmış 12 yerdən ibarət olur (şəkil 4). İş yerlərinin sayı ştat quruluşu və tələbata görə dəyişdirilə bilər.




ŞƏKİL 4. OK KM-i İDARƏETMƏ QRUPUNUN AVTOMATLAŞDIRILMIŞ İŞ YERLƏRİ (NÜMUNƏ) [1.179]



## DÖYÜŞ HAZIRLIĞI

Kiçik həcmli avtomatlaşdırılmış müasir komanda məntəqəsinin idarəetmə qrupunun iş yeri, adətən, avtomatlaşdırılmış 6 iş yerindən ibarət ola bilər (şəkil 5).



ŞƏKİL 5. MABR KM-i İDARƏETMƏ QRUPUNUN AVTOMATLAŞDIRILMIŞ İŞ YERLƏRİ (NÜMUNƏ)

**İdarəetmə məntəqələrinin mühafizəsi və müdafiəsi** – yerüstü və havadan olan qəfil hücumları, düşmənin hava desantları və təxribat qruplarını dəf etmək, həmçinin əraziyə kənar şəxslərin keçməsinin qarşısını almaq, kibertəhdidlərdən qorumaq və qərargahın işi üçün əlverişli şərait yaratmaq məqsədilə təşkil edilərək həyata keçirilir.

İdarəetmə məntəqələrinin mühafizəsi və müdafiəsi üzrə keçirilən tədbirlər idarəetmə məntəqələrinin mühafizə və müdafiə planında əks olunmalıdır.

**İM-in yerləşməsi və təchiz edilməsi.** KM elementlərinin və bütövlükdə hər bir məntəqənin düzgün yerləşdirilməsi, onların mühəndis-texniki cəhətdən hazırlanması və maskalanmasının düşmənin bütün növ kəşfiyyat imkanlarından qorunmasına, düşmən tərəfindən nüvə silahı və yüksəksərrast silahlar tətbiq edildikdə elektron vasitələrin radiomaneələrdən qorunması və itkilərin azaldılmasına imkan yaratmalıdır.

İdarəetmə məntəqələrinin açılması üçün ayrılan rayonların dəqiqləşdirilməsi və onların mühəndis imkanları baxımından hazırlanması məqsədilə ərazi kəşfiyyatı qrupları göndərilir. Bu qruplar məqsədyönlü çıxış marşrutlarının seçilməsini; rasiya, kimyəvi, bioloji (bakterioloji) və mühəndis kəşfiyyatının keçirilməsini; idarəetmə məntəqələri elementlərinin açılması, onların mühafizəsi və müdafiəsi şəraitinin dəqiqləşdirilməsini təmin etməlidirlər. Qərargah rəisi və ya qərargah zabitinin rəhbərlik etdiyi ərazi kəşfiyyat qruplarının tərkibinə rabitə qovşağı nümayəndləri, qoşun qismi, xüsusi qoşun və xidmət bölmələrinin zabitləri, həmçinin rasiya, kimyəvi və bioloji (bakterioloji) kəşfiyyatın aparılması və həmin məntəqənin mühəndis-texniki imkanları baxımından təchizatı üçün qüvvələr daxil edilməlidir.

**İdarəetmə məntəqələrinin yerdəyişməsi.** İdarəetmə məntəqələrinin yerdəyişməsinin düzgün təşkili qoşunlarda fasiləsiz idarəetmənin təminatında mühüm əhəmiyyət kəsb edir.

## DÖYÜŞ HAZIRLIĞI



Yerdəyişmə zamanı idarəetmə məntəqələri yüksəksərrast silahların zərbələrinə daha həssas olur, düşmən üçün əlverişli şərait yaranır və maskalanmadan istifadə məhdudlaşır. İdarəetmə məntəqəsinin yerdəyişmə ardıcılılığı əvvəlcədən və idarəetmənin təşkili zamanı müəyyənləşdirilir.

Briqadanın, korpusun (ordunun) əsas komanda məntəqəsi, bir qayda olaraq, ancaq yuxarı komandirin (komandanın) və ya üst qərargahın icazəsi ilə, digər idarəetmə məntəqələri isə aidiyyəti olan komandirin (komandanın) göstərişi ilə yer dəyişə bilərlər. Birbaşa ələkeçmə halı olarsa və ya idarəetmə məntəqəsinin sıradan çıxma təhlükəsi halında, onun digər rayona yerdəyişməsi idarəetmə məntəqəsinə rəhbərlik edən rəisin icazəsi ilə həyata keçirilir. Bütün hallarda idarəetmə məntəqəsinin yerdəyişməsinin başlanması və yeni rayona gəlişini, idarəetmə məntəqəsinə rəhbərlik edən vəzifəli şəxs, təcili olaraq komandırə (komandana) və yuxarı qərargaha məruzə edir.

Briqada idarəetmə məntəqələri bütün tərkibdə yerdəyişməni icra edir və zərurət olduqda fəaliyyət göstərmələri üçün təchiz olunmamış rayonlarda açıla bilər. Korpusun və ordunun idarəetmə məntəqələri bütün tərkibdə və yaxud ayrı kolonnalar və qruplarla yerdəyişməni icra edə bilərlər. Bu halda korpusun ƏKM və EKM, ordunun ƏKM və EKM yerdəyişmələrini, bir qayda olaraq, fərqli vaxtlarda elə hesabla icra etməlidirlər ki, idarəetmə pozulmasın və qarşılıqlı əlaqədə olan hissələrlə, yuxarı komandirlə, qərargah və qoşularla dayanıqlı rabitə təmin edilsin.

### NƏTİCƏ

Qoşunların idarə edilməsi üçün idarəetmə məntəqələri və rabitə qoşaqlarının ən müasir tələblərə cavab verən avtomatik idarəetmə sistemləri ilə təhciz edilməsi, idarəetmə vasitələrinin istismarında insan faktorunun minimuma qədər endirilməsi, rabitə qoşaqları arasında rəqəmsal sistemlər vasitəsilə qarşılıqlı əlaqələrin yaradılması istiqamətdə silahlı qüvvələrin rəhbər heyəti tərəfindən ciddi və məqsədyönlü işlərin aparılmasının davam etdirilməsi lazımdır. Bu da idarəetmə məntəqələri və rabitə qoşaqlarının effektivliyini daha da artıraraq qoşunların fasiləsiz, dayanıqlı və gizli idarə edilməsində müsbət irəliləyişlərə nail olmağımıza gətirib çıxaracaqdır.

### ƏDƏBİYYAT

1. Piriyev H.K., Həsənov A.H. İdarəetmə, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri. Bakı, Hərbi nəşriyyat, 2016
2. Həsənov A.H. Hərbi rabitə vasitələri haqqında məlumat. Bakı, Hərbi nəşriyyat, 2015



## DÖYÜŞ HAZIRLIĞI

3. Paşayev A.B., Səbziyev E.N., Həsənov A.H., Abdullayeva Q.B., Talışinski M.M. Mətn şifrləmənin bir metodu haqqında. "Milli Təhlükəsizlik və Hərbi Elmlər" jurnalı, № 1(2), Bakı, 2016
4. Həsənov A.H. Məlumat sizmasının texniki kanalları. "Hərbi Bilik" jurnalı, № 5, Bakı, 2015
5. Həsənov A.H. Hərbi təyinatlı telekommunikasiya sistemlərinin buraxma qabiliyyətinin yüksəldilməsi üsullarının analizi. "Hərbi Bilik" jurnalı, № 4, Bakı, 2015
6. Stasionar rabitə qovşaqlarının istismarı üzrə rəhbərlik. 1992-ci il nəşri
7. Гасанов А.Г., Ибрагимов Б.Г. Эффективность функционирования мультисервисных сетей связи с использованием терминалов абонентского и сетевого типа. Евразийский Союз Ученых "Современных концепции научных исследование", Часть 3, Москва, 2015

### РЕЗЮМЕ

### ПУНКТЫ УПРАВЛЕНИЯ И ИХ УЗЛЫ СВЯЗИ

А.ГАСАНОВ, Д.МАМЕДОВ

В статье были изучены некоторые вопросы пунктов управления, узлы связи пунктов управления и их направления развития на основе применения современных технологий.

### SUMMARY

### CONTROL STATIONS AND COMMUNICATION CENTRES

A.HASANOV, C.MAMMADOV

In the article some questions of control stations, communication centres of control stations, and their development directions based on the use of modern technologies have been studied.



## MƏRKƏZLƏŞDİRİLMİŞ MƏLUMAT-İDARƏETMƏ SİSTEMİ

Ehtiyatda olan general-major Fazil AŞUMOV,  
polkovnik Bəxtiyar GÖZƏLOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** mərkəzləşdirilmiş şəbəkə, dövlət və hərbi idarəetmə sistemləri, şəbəkə sistemi, perspektivli rəqəmsal şəbəkələr, vahid informasiya-kommunikasiya məkanı

**Ключевые слова:** централизованная сеть, военные и государственные системы управления, сетевые системы, перспективные цифровые сети, единая коммуникационно-информационная среда

**Keywords:** setecentric, military and government executedsystem, network system, perspective digital networks, communication-information environment

*Hərbi əməliyyatların müasir konsepsiyası silahlı mübarizənin tərkib hissəsi olan informasiya faktorunun günü-gündən artan əhəmiyyətinin dərk edilməsinə əsaslanır. Onun düzgün inkişafı yaxın gələcəkdə bütün hərb işinin, xüsusən də döyüslərin aparılma forma və üsullarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Hərb məharətində baş verəcək belə inqilabi dəyişikliklərin müjdəcisi qismində qoşunlarda mərkəzləşdirilmiş şəbəkə adlanan perspektivli fəaliyyətə keçidin elan edilməsini göstərmək olar.*

Konsepsiyanın mahiyyəti qlobal informasiya üstünlüğünün əldə edilməsi, düşməni dövlət və hərbi idarəetmə sistemlərinin işinin pozulması yolu ilə əks-təsir göstərmə imkanlarından məhrum etmək, eləcə də dövlətin əhəmiyyətli müdafiə və ümumiyyətlə fəaliyyətini təmin edən sistemlərin qısa müddətli sıradan çıxarılmasından ibarətdir.

Aparıcı dövlətlərin mərkəzləşdirilmiş şəbəkə konsepsiyası qarşılıqlı əlaqə imkanlarını təşkil etməklə və pərakəndə halda döyüş elementlərinin alt sistemə, sonra isə alınan alt sistemlərin “şəbəkə sisteminin” qurulması ilə vahid strukturda cəmləşdirilməsidir. Belə qarşılıqlı əlaqənin təşkili ancaq texniki mənada mərkəz, qovşaq, vasitə və rabitə xətlərinin birləşdirilməsini yox, həm də şəxsi heyətin idarə orqanları ilə əlaqələrini nəzərdə tutur.

Hərbi ekspertlərin fikrincə, müasir və gələcək əməliyyatların uğuru ilk növbədə əməliyyat iştirakçılarının tabelikdə olan qoşun və qüvvələri rəqəmsal şəbəkələrlə effektiv idarəetməni təmin edən vahid informasiya-kommunikasiya məkanında birləşdirilməsi səviyyəsindən asılı olacaqdır. Buna görə də qarşıdurmanın təşkili tədbirləri kimi, radioelektron mübarizə və dezinformasiyanın



## HƏRBİ NƏZƏRİYYƏ

rolu da gözəçarpacaq dərəcədə artacaqdır. Hərb məharətinin sonrakı inkişafının qoşunları idarəetmənin və atəş zərbə vasitələrinin (AZV) avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının genişmiqyaslı tətbiqi, həmçinin silahların sərrastlığının artırılması və robotlaşdırılması istiqamətində gedəcəyi ehtimal olunur.

Qoşun və silahları idarəetmə sistemlərinin əsas təkmilləşdirilmə istiqamətləri, həmçinin onların hərbi əməliyyatlara hazırlıq və keçirilmə dövründəki rolu və mahiyyətinin analizi silahlı münaqişələrdə müsbət nəticələrin əldə edilməsi faktoru kimi, idarəetmənin dayanıqlı və operativliyi nəzəriyyəsinin daha geniş tədqiqatının aparılmasının labüdüyüünü təsdiq etdi. Hərbi nizamnamə və təlimatlar da, həmçinin dövlət səviyyəli rəsmi sənədlərdə buna çox ciddi fikir verilir. Müasir hərbi münaqişələrin xarakterik xüsusiyyətlərindən birinin, qoşun və silahların idarə edilməsində şaquli idarəetmə sistemindən (ordu korpusu – briqada-tabor-bölük) – qlobal şəbəkələrin avtomatlaşdırılmış idarəetmə sisteminə keçid olduğu qeyd olunur.

Elektron idarəetmə şəbəkələri taktiki səviyyədən strateji səviyyəyə qədər bütün qərargah və idarəetmə orqanlarında inkişaf etdirilməlidir. Mühərribə zamanı elektron şəbəkələr qoşunların üfüqi (briqada-qonşu birləşmələr) və şaquli istiqamətlərdə fasiləsiz və operativ idarə edilməsinin təminatı məqsədilə vahid məlumat-idarəetmə kompleksində birləşdirilməli, əlaqələndirilməlidir. Bütün elementlərin birgə fəaliyyəti nəticəsində kompleks aşağı səviyyəli bölmələrdən və yuxarı komandanlığa mütəmadi olaraq yeni informasiya ilə dəstəklənən, idarəetmənin üfüqi və şaquli istiqamətlərində bütün səviyyələrin giriş imkanı olan, düşmən təsirlərindən mühafizə olunan vahid məlumat-idarəetmə mühiti yaradır.

Mərkəzləşdirilmiş şəbəkə mühərribələri tapşırıqlarının həllində əsas rol düşmən üzərində atəş üstünlüğünün əldə edilməsi və onun saxlanılmasına ayrıılır. Bu, əməliyyatda (döyüşdə) iştirak edən bütün qüvvə və vasitələrin düşmənə atəşlə zərər vurmasında keyfiyyətcə yeni ineqrasiya səviyyəsinin olmasını tələb edir. Müasir şəraitdə düşmənə tutarlı zərərvurma əsasən bütün zərərvurma vasitələrinin daha vacib qoşun (qüvvə) birləşmələrinə tətbiqinin vaxtında, dəqiq və razılışdırılmış olmasıdır. Düşməni atəşlə darmadağın etməyə yönəldilmiş hərbi əməliyyat forma və üsullarının inkişafı daha perspektivli və yeni istiqamətli kəşfiyyat-atəş əməliyyatı adlanan nəzəriyyənin yaradılması ilə əlaqədardır. Əməliyyatın məqsədlərinə nail olmaq üçün əsas səylər bütün qüvvə və vasitələrin tədbiqilə düşmənən atəşlə darmadağın edilməsinə və ya onun hərbi potensialının maksimum dərəcədə aşağı salınmasına, ümumqoşun və desant birliklərinin (birləşmələrinin) zərbələri ilə zəifləmiş və mütəşəkkil fəaliyyət göstərə bilməyən düşmən qruplaşmasının məhviniə yönəldilməlidir.

Böyük ehtimalla müasir və gələcək əməliyyatların xarakterinə uyğun gələn,

## HƏRBİ NƏZƏRİYYƏ



həmçinin düşmənin məğlub edilməsində iştirak edən qüvvə və vasitələrin integrasiyasının əsas forması ümumqoşun kəşfiyyat-zərərvurma sistemi (KZS) olacaqdır. O, ümumqoşun birləşməsinin maraqlarına uyğun fəaliyyət göstərən, əsasını raket-artilleriya, HHM və aviasiya qoşunları təşkil edən kəşfiyyat-atəş sistemlərinin (KAS) əlaqələndirilmiş (razılaşdırılmış) tətbiqini nəzərdə tutur. Öz növbəsində KAS-ın əsas tapşırığı düşmənin obyekt və sistemlərinə yüksək zərərvurma, kəşfiyyat aparmaq üçün təyin olunmuş cavabdehlik zonalarına sistematiq atəş fəaliyyətləri keçirməklə radioelektron susdurma, kütləvi radioelektron və atəş zərbələrinin endirilməsi, həmçinin real zaman kəsimində atəş vasitələrinin təsiretmə hüdudlarında onların məhvvi olmalıdır.

Kəşfiyyat-atəş zərərvurma sisteminin (KAZS) əsas tapşırıqları aşağıdakılardır:

- ümumqoşun döyüşünə cəlb olunan qüvvə və vasitələrin tapşırıqları keyfiyyətlə yerinə yetirmələri üçün onların daim yüksək hazırlıq səviyyəsində saxlanılması;
- təyin olunmuş kəşfiyyat və zərərvurma zonalarında düşmənə effektiv zərbələr endirilməsi;
- şərait haqqındaki məlumatların ümumiləşdirilməsi və təhlili;
- cavabdehlik zonalarında yerləşən düşmən obyektlərinin (hədəflərinin) zərərvurma vasitələri arasında bölüşdürülməsi;
- zərərvurmaya məruz qalacaq obyekt və hədəfləri təyin etməklə düşmən qruplaşmalarına kütləvi və cəmləşdirilmiş zərbələrin endirilməsinə hazırlıq və nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi;
- zərərvurma qüvvə və vasitələrinin sayı az olan halda isə düşmən obyektlərinə zərərvurma ardıcılılığı haqqında təkliflərin hazırlanması;
- zərərvurmanın həyata keçirəcək bölmələrə (atəş vasitələrinə) düşmən obyektlərinə (hədəflərinə) zərbəendirmə komandalarının hazırlanması və ötürülməsi;
- zərbələrin nəticələrinin ümumiləşdirilməsi və təhlili, əldə olunan məlumatların komandirə təqdim edilməsi;
- yuxarı rəisin qoymuş olduğu tapşırıq yerinə yetirilən zaman keçirilən əməliyyatların nəticələri barədə ona məruzələrin təqdim olunması.

KZS komandana (komandirə) cavabdehlik zonasında fəaliyyət göstərən bütün növ qüvvə və vasitələri operativ idarəetməyə imkan verməlidir. Bunun sayəsində o, sadalananları həyata keçirmək üçün xüsusi qətiyyət göstərir:

- qoşun qruplaşmalarını idarəetmə və əməliyyatda (döyüşdə) uğur qazanmaq üçün bütün döyüş sistemlərinin döyüş əməliyyatlarına təsir etmək;
- ümumqoşun qruplaşmasının fəaliyyətinin döyüş təminatına cavabdeh orqanlarla qarşılıqlı əlaqə məsələləri ilə şəxsən maraqlanmaq;
- ümumqoşun əməliyyatının (döyüşünün) qarşıda duran tapşırıqlarla əlaqədar fəaliyyət ardıcılığını bilavasitə təmin etmək;
- əməliyyatın gedişinə və nəticəsinə təsir edə biləcək düşmən obyektlərinə



## HƏRBİ NƏZƏRİYYƏ

(hədəflərinə) zərərvurma üçün təyin olunmuş atəş və başqa növ təsir tapşırıqları yerinə yetirilərkən öz cavabdehlik zonasında KAS-in işinə şəxsən rəhbərlik etmək;

– tabelikdəki qoşunların (aşağı instansiya KZS-in) fəaliyyətini vaxtaşırı təhlil etmək, cavabdehlik zonalarında aşağı instansiyanın hədəflərinə zərər vurmaq məqsədilə onları atəşlə dəstəkləmək;

– ikinci eşelon və ehtiyatların fəaliyyətlərinə rəhbərlik etmək.

Ümumqoşun birləşməsi KZS-in idarəetmə məntəqəsinin elektron monitorlarında öz qoşunlarının mövqeyi və vəziyyəti bir pillə yuxarı və iki pillə aşağı olmaqla ətraflı və real vaxtda əks etdirilməlidir. Monitorda hazırlanmış əməliyyat (döyüş) planına uyğun olaraq birləşmənin döyüş tapşırığı, əmrə verilmiş qüvvə və vasitələrin döyüş və atəş mövqeləri, döyüş imkanları, əsas əlaqələndirici orqanlar, zərbə və atəş vasitələrinin əhatə dairəsi, əsas kəşfiyyat sistemi və komplekslərinin təsir sahəsi ilə mövqeləri, icazə alınmadan atəş təsirlərinə məruz qala bilməyən rayonlar göstərilir. Bununla yanaşı, düşmənin yaratdığı qruplaşma və onların nəzərdə tutulan fəaliyyətləri, eləcə də planlaşdırılmış, endirilmiş raket və atəş zərbələrinin (obyekt və ya hədəflər bölməndən) xarakteri haqqında məlumatlar, ardıcıl qəbul edilmiş qərarlar və ona uyğun yerinə yetirilən əməliyyat (döyüş) tapşırıqlarının öz əksini tapması da vacibdir.

Komandan (komandir) istənilən vəzifəli şəxsdən yaranmış vəziyyət və ya qoşunların fəaliyyəti haqqında təklifləri tələb edə bilər. Döyüş əməliyyatlarının gedisi zamanı kəşfiyyati aparılmış hədəflər haqqında məlumatlar sənəd şəklinde, öz indeksləri ilə mərkəzi monitora daxil olur və əhəmiyyət dərəcələri göstərilməklə əks etdirilir.

Həm öz kəşfiyyat hissələrinin, həm də yuxarı komandanlığın qoşun kəşfiyyatı məlumatları kəşfiyyatın idarəetmə məntəqəsinə daxil olur. İnformasiya burada zərərvurma zamanı istifadə oluna biləcək obyektlərə (hədəflərə) və düşmənin fəaliyyət göstərən qruplaşmasının qiymətləndirilməsinə aid olan məlumatlara bölünür. Cədvəllərə uyğun olaraq hədəflərin dəqiq koordinat və indeksləri təsir vasitələri arasında bölüşdürülmək üçün atəşlə zərərvurmanın koordinasiya mərkəzi və ya qrupuna göndərilir.

Həm döyüş əməliyyatları başlanana qədər, həm də əməliyyatın gedisində müdafiənin dayanıqlığı və əməliyyatın uğurunun zərərvurmadan asılı olan düşmən obyekt və hədəflərini vaxtında üzə çıxartmaq və məhv etmək məqsədilə ümumqoşun birləşməsinin cavabdehlik zonalarındaki daha vacib rayonların monitörinqi keçirilməlidir.

Beləliklə, silahlı qüvvələrin tətbiqinə yeni baxışların inkişaf etdirilməsi, gələcək döyüş və əməliyyatlarda düşmənə zərərvurma üsulları bu sahədə tədqiqatların aktivləşdirilməsini tələb edir. Qoşunların naviqasiya, kəşfiyyat, idarəetmə və rabitə sistemlərinin integrasiyası üçün yeni üsulların axtarışına ehtiyac vardır.

# НӘRBİ NӘZӘRİYYƏ



İnkişaf etmiş dövlətlərin silahlı qüvvələrinin təcrübəsi KZS və KAS-in yaradılması istiqamətində lazımi tədbirlərin görülməsini və yaxın perspektivdə keçiriləcək hərbi əməliyyatların yeni formalarının tədqiqatlarına başlanmasını tələb edir.

## ƏDƏBİYYAT

1. Сетецентрический принцип - Сетецентрические войны. [https://ru.wikipedia.org/wiki/Сетецентрический\\_принцип](https://ru.wikipedia.org/wiki/Сетецентрический_принцип)
2. Канчуков С. Что же такое сетцентризм, и как к нему прийти. <http://www.iarex.ru/articles/44355.html>
3. Синявский, В.К. Влияние содержания и принципов “сетецентрической войны” на процессы управления войсками (силами). Наука и военная безопасность. №4, 2010
4. Савин, Л.В. Сетецентричная и сетевая война. Введение в концепцию. Москва, Евразийское движение, 2011
5. <http://www.vrazvedka.ru/> Борьба за информацию на основе информации
6. Mica R.Endsley, Daniel J.Garland, Situation awareness: analysis and measurement, Lawrence Erlbaum Associates, 2000
7. Аношкин, И.М. Применение технологий управления знаниями. Наука и военная безопасность. №2, 2014
8. Functional analysis of the next generation Common Operating Picture, Dennis K. Leedom, Ph.D. Evidence Based Research, Inc. 1595 Spring Hill Road, Suite 250 Vienna, Virginia 22182 - [http://www.dodcerp.org/events/8th\\_IC-CRTS/pdf/138.pdf](http://www.dodcerp.org/events/8th_IC-CRTS/pdf/138.pdf)

## РЕЗЮМЕ

**ЦЕНТРАЛИЗОВАННАЯ ИНФОРМАЦИОННАЯ СИСТЕМА УПРАВЛЕНИЯ  
Ф.АШУМОВ, Б.ГОЗАЛОВ**

В статье рассмотрены новые тенденции в развитии взглядов на применение вооруженных сил и на способы поражения противника. Также поднимается вопрос о необходимости поиска путей развития всех систем навигации, разведки, управления и связи войск. Кроме того подчёркивается необходимость создание разведовательно-поражающих, разведовательно-огневых систем для успешного ведения военных действий в ближайшей перспективе.



# HƏRBİ NƏZƏRİYYƏ

## SUMMARY

### SETESENTRIC INFORMATION EXECUTED SYSTEM

F. ASHUMOV, B. GOZALOV

In this article was described the new tendency in improving of views of using the armed forces and the ways of destroying the enemy. Furthermore, it was analyzed and highlighted the necessity of finding the new method of integration the navigation, the intelligence, command and communication systems of army. Moreover, it emphasized the necessity of creating the reconnoiter-destroyed and reconnoiter-fire systems during successfully conduct a military function in future perspective.

## XARİCİ ORDULARDA

### PUA “ŞİMŞƏK”

Sürətli uçan hədəf sistemi – “Şimşək” Türkiyə SQ-nin HHM birliklərinin təlim ettiyyaclarını ödəmək məqsədilə türk mühəndisləri tərəfindən yaradılmışdır.

Sifarişçilərin tələblərinə görə istehsal edilə bilən “Şimşək”, hava-hava, səth-hava, hava hədəflərinə qarşı istifadə edilən silah və raketlərlə təqibin təlim prosesində istifadə ediləcək. O, döyüş təyyarə və raketlərinin uçuş xarakterlərinə yaxın olan xüsusiyyətlərə malikdir.

PUA-nın taktiki-texniki xüsusiyyətləri: 60 dəqiqlik havada qalma; 10-4500 m aralığında şütümə; 100 km mənzili əhatətmə; xəritəni avtomatik tanıma; qabaqcıl texnologiya ilə kompozit materiallardan hazırlanma; xüsusi materialdan hazırlanan konteynerə malikolma; real zaman kəsimində uçuşu telemetrik qeydetmə və sonradan təhliletmə üçün təyin edilmiş şifrəli rəqəmsal qurğu.

Xüsusi imkanları: paraşütlə yerə və ya suya enə bilir; gəmi göyərtələrindən havaya qalxma özəlliyi var; xüsusi buraxma sistemi ilə havaya qalxmaqla hərbi standartlara uyğundur; xüsusi hazırlanmış “uçuşa nəzarət” və “avtopilot” sistemi sayəsində qalxma-enmə də daxil olmaqla, marşrut-istiqamət-sürət-rabitə üzrə komandaları özü yerinə yetirməklə avtonom uçma qabiliyyətinə malikdir; uçuş zamanı hazırlanmış program əsasında tapşırıq nöqtəsini və manevri dəyişdirmə imkanlarına malikdir; geridönmə və təcili enmə komandaları ilə əvvəlcədən təyin edilmiş geridönmə nöqtəsinə gələrək avtomatik enmə xüsusiyyəti var; çox möhkəm və mobil nəqliyyat və portativ yerə nəzarət stansiyası ilə tapşırığı planlaşdırmağa və nəzarət etməyə qadirdir.

Faydalı yükler: passiv radar iz artırıcısı, passiv termal iz, qeydetmə sistemi, əks-tədbir alma sistemi, iz dumani, həssas altimetri.



# HƏRBİ HAVA QÜVVƏLƏRİ HİSSƏLƏRİNİN (BİRLİKLƏRİNİN) ƏMƏLİYYAT İMKANLARI

Polkovnik Firuz QULAMOV



Qulamov Firuz İbrahim oğlu 1969-cu ildə Bakı şəhərində anadan olub. Dauqavpils Ali Hərbi Aviasiya Mühəndisləri Məktəbini (1992) bitirib. Beynəlxalq strateji kursların iştirakçısıdır. Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, o cümlədən SQ aviasiya uçuşları təhlükəsizliyi xidmətinin rəis müavini vəzifəsində xidmət edib.

Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında Döyüş və MTT kafedrasının Hava Qüvvələri silsiləsinin rəisi vəzifəsində xidmət edir.

**Açar sözlər:** əməliyyat imkanları, düşmənə vurulan ümumi zərər, hesablanmış atəş vahidi, HHM-i dəfetmə

**Ключевые слова:** оперативные возможности, общий урон наносимый противнику, расчетная огневая единица, преодоление ПВО

**Keywords:** operation opportunity, total damage to enemy, calculated fire unity, to remove air defence

**e-mail:** firuz.qulamov@bk.ru

HHQ hissələrinin (birliklərinin) əməliyyat imkanları dedikdə, onların konkret şəraitdə bir uçuşda, döyüş fəaliyyətləri dövründə, düşmən hava hücum vasitələrinin (HHV) kütləvi zərbəsini dəfetmə vaxtı və bir atəş dövründə, idarəolunan zenit-raket (İZR) dəstini sərfetmə periodunda HHQ və HHM üçün əməliyyat zamanı əldə edə biləcək nəticə başa düşülür.

Əməliyyat imkanları aviasiya, zenit-raket qoşunları (ZRQ), radiotexniki qoşunlar (RTQ), REM hissə və birləşmələrinin döyüş imkanlarından yaranır və onlarla düz asılılıqda olur. Əməliyyat imkanlarının hesablanması aşağıdakı göstəricilər əsasında aparılır:

- döyüş fəaliyyətlərinin gözlənilən nəticəsi;
- fəaliyyətlərin dərinliyi;
- döyüş tapşırığının yerinə yetirilməsinə, təkrar uçuşə hazırlıq və ya atəşə ayrılan zəruri vaxt;
- HHM-i dəfetmə ehtimalı;
- döyüş tapşırığını yerinə yetirmə qiyməti (iqtisadi səmərəliliyi).

Döyüş fəaliyyətlərinin gözlənilən nəticəsi əsas göstəricidir. Hər qoşun və aviasiya növü üçün onun öz məzmunu var:



## HƏRBİ NƏZƏRİYYƏ

- bombardmançı aviasiya (BA), hücumçu aviasiya (HA), ordu aviasiyası (OA), qırıcı aviasiya (QA) (onun yer hədəflərinə qarşı fəaliyyəti üçün cəlb edilməsi halında) üçün – müxtəlif tipli obyektlərə endirilən zərərin miqdarıdır;
  - QA üçün – hava döyüslərində məhv edilə biləcək hava hədəflərinin sayıdır;
  - kəşfiyyat aviasiyası (KA) üçün – əldə edilmiş kəşfiyyat məlumatlarının həcmi, etibarlılığı və təqdimetmə vaxtıdır;
  - hərbî nəqliyyat aviasiyası (HNA) üçün – desantlaşdırılan və daşınan qoşunların, maddi vasitələrin sayıdır;
  - ZRQ üçün onların məhv etdiyi düşmən HHV-nin riyazi gözləntisidir;
  - RTQ üçün radiolokasiya sahəsinin xassələri və radiolokasiya məlumatlarının vaxtlı-vaxtında verilməsi, onun keyfiyyəti və eyni vaxtda müşayiət edilən hədəflərin sayıdır;
  - REM hissələri üçün idarəetmə və radioelektron sistemlərinə maneələrin qoyulması nəticəsində öz tapşırığını yerinə yetirməyən düşmən HHV-nin sayı.
- HHQ zərbə aviasiyası hissələrinin (birliyinin) düşmənə endirdiyi ümumi zərər, onların tərkibinə daxil olan BA, HA, OA hissələri ilə zərər vurulan obyektlərin sayı ilə təyin edilir və belə hesablanır:

$$N_{\text{əm}} = \sum_k N_{\text{əm}^k} + \sum_l N_{\text{əm}^l} + \sum_m N_{\text{əm}^m}$$

burada  $N_{\text{əm}^k}$ ,  $N_{\text{əm}^l}$ ,  $N_{\text{əm}^m}$  BA, HA, OA ilə uyğun olaraq zərər vurulan eyni tipli hədəflərin sayıdır.

Nüvə müharibəsi şərtlərində düşmənə endirilən zərərin miqdarı tətbiq olunan döyük sursatlarının sayı və onların gücü ilə təyin edilir. Buna görə də HHQ hissələrinin (birliyinin) nüvə döyük sursatlarının tətbiqi üzrə imkanlarının əsas göstəricisi onları zərərvurma obyektlərinə çatdırmadır.

Onlar hər daşıyıcı-təyyarəyə asılan nüvə döyük sursatlarının aviabazada və birlikdə olan daşıyıcı təyyarələrin, həmçinin təyyarə aviabazalarının sayından asılıdır.

HHQ QA hissələri ilə (birliyi ilə) havada məhv edilən düşmən təyyarələrinin orta sayı ( $N_{\text{mts}}$ ) bu düsturla hesablanıa bilər:

$$N_{\text{mts}} = \sum_{i=1}^n \frac{N_{t^i} N_{dh^i}}{N_{\text{orta}^i}}$$

burada  $n$  – hava döyüsləri üçün planlaşdırılan aviabazaların sayı,  
 $N_{t^i}$  –  $i$  aviabazasında təyyarələrin sayı,

## HƏRBİ NƏZƏRİYYƏ



$N_{dh}^i - i$  aviabazasının döyüş hazırlığı əmsali,  
 $N_{orta}^i$  – bir hava hədəfinin məhv edilməsi üçün  $i$  aviabazası qırıcılarının orta döyüş naryadıdır.

ZRQ ilə məhv edilən düşmən HHV-nin riyazi gözləntisinin hesablanması hər HHM növü üçün sonradan nəticələrin toplanması ilə ardıcıl olaraq aparılır:

$$RG_{ZRQ} = K_{izrk} \ n_{izrk} + K_{izrk} \ n_{izrk} + K_{izrk} \ n_{izrk}$$

burada  $K_{izrk}$  –  $i$  tipli ZRK-nın döyüş effektivliyi əmsali,  
 $n_{izrk}$  –  $i$  tipli HHM vasitələrinin hesablanmış atəş vahididir.  
HHQ hissələrinin (birliyinin) yer obyektləri və hədəflərini məhv etmə üzrə imkanları “HHQ aviasiya növlərinin döyüş tətbiqi Təlimatı”nın “hazır həllər” cədvəlləri ilə təyin edilə bilər.

KA üçün – əldə edilmiş kəşfiyyat məlumatlarının həcmi HHQ hissələrində (birliyində) kəşfiyyat aviasiya bazalarının sayı, kəşfiyyat aviasiya bazalarında təyyarələrin sayı və bir kəşfiyyatçı-təyyarə ekipajının imkanları ilə təyin edilir.

Bir kəşfiyyatçı-təyyarə ekipajı bir uçuşa yerinə yetirə bilər:

- kəşfiyyat avadanlığından (foto, infraqırmızı, lazer, radiolokasiyalı və s.) istifadə edərək 2-3 obyektin və ya ərazinin bir-neçə sahəsinin şəklini çəkər;
- yeri, iş parametrləri və növünü təyin etməklə düşmənin işləyən RLS-ni aşkar edər;
- kəşfiyyat avadanlığının TTX-na uyğun olaraq obyektlərin çəkilişini aparar.

Kəşfiyyat məlumatlarının etibarlılığı və çatdırma vaxtları kəşfiyyatçı-təyyarənin növü və təchizatından, bazalaşma və hava kəşfiyyatının dərinliyindən, kəşfiyyat üsulu və məlumatlarının növündən, həmçinin kəşfiyyat məlumatlarını emal edən yerüstü orqanların texniki təchizatından asılıdır.

Hava, televiziya, lazer və infraqırmızı kəşfiyyatın aparılmasında kəşfiyyat məlumatları kəşfiyyatçı-təyyarədən birbaşa və real vaxt kəsimində yerüstü idarəetmə məntəqələrinə ötürülə bilər.

Desantlaşdırılan və daşınan qoşunların, həmçinin maddi vasitələrin miqdarı HNA ilə təyin edilir:

- bir təyyarədə yerləşmiş şəxsi heyətin sayı, döyüş texnikasının və maddi vasitələrin ağırlığı ilə;
- HNA-da olan təyyarələrin növləri və heyəti ilə.

Aviasiya hissələrinin ən əsas göstəricilərdən biri fəaliyyətlərin dərinliyidir. Fəaliyyətlərin dərinliyi – təyyarələrin verilmiş obyekti AZV ilə nişana almaqla tətbiqi (hava desantının atılması) və enmə aerodromuna qayıtması üçün cəbhə xəttindən uça biləcəkləri maksimal məsafədir.

Fəaliyyətlərin dərinliyi üzrə imkanlar uçuşların taktiki radiusundan (TR) və aviasiya bazasının cəbhə xəttindən uzaqlığından (L) asıldır.



## HƏRBİ NƏZƏRİYYƏ

Hər konkret hal üçün aviasiya hissəsi fəaliyyətlərinin dərinliyi (FD) göstərilmiş düsturla hesablanır:

$$F_D = R_T - L$$

Uçuşun taktiki radiusu təyyarənin növü, yanacaq ehtiyatı, asılmış zərərvurma vasitələri, qrupun tərkibi, uçuş rejimi və profilindən, həmçinin hava şəraitindən asılıdır və hər konkret hal üçün mühəndis-şurman hesablamalarına əsasən təyin edilir.

HHQ hissələrinin (birliyinin) fəaliyyət dərinliklərinə taktiki radiusu müxtəlif olan təyyarələrlə silahlanmış aviasiya hissələrinin maksimal fəaliyyət dərinliklərinin əhəmiyyətlər sahəsi kimi baxmaq olar.

HHQ hissələrində (birliyində) döyüş tapşırığının yerinə yetirilməsinə ayrılan vaxt döyüş sərəncamını yuxarı komandanlıqdan alma anından tapşırığın yerinə yetirilməsinə qədər olan müddətlə təyin edilir. O, qərarrın qəbul edilməsi, hissələrə tapşırıqların qoyulması, planlaşdırma, tapşırığın yerinə yetirilməsi üçün hissələrin hazırlığı, mühərriklərin işə salınması, təyyarənin yerlə sürülməsi, havalanma, döyüş tapşırığı rayonuna (zərbə hədəflərinə) uçuş və tapşırığın yerinə yetirilməsi vaxtlarının cəmindən alınır:

$$T_{DT} = T_{QER} + T_{TQ} + T_{PL} + T_{HAZ} + T_{HT} + T_{UC} + T_{TAP}$$

və ya (  $T_{DT} = T_{QER} + T_{TQ} + T_{HAZ} + T_{UC} + T_{QAY} + T_{ENiŞ}$  )

Hazırlıq, qalxma və döyüş tapşırığı rayonuna uçuş vaxtları bu parametrlər üzrə maksimal göstəricilərə malik hissələrə uyğun götürülür.

HHQ hissələrinin (birləşmə, birləşmənin) təkrar uçaşa hazırlıq vaxtı əvvəlki tapşırığı yerinə yetirdikdən sonra təyyarənin enmə anından ekipajların 1 №-li hazırlıq halını tutmaları ilə təyin edilir. Bu vaxt, təkrar uçaşa qərarın qəbulu, hissələrə (ekipajlara) tapşırığın qoyulması və hissələrin (ekipajların) uçaşa hazırlıq vaxtlarının cəmindən toplanır. İstənilən halda qərarın qəbuluna ayrılan zaman tapşırığın qoyulması və ekipajların uçaşa hazırlıq vaxtı, hissələrə (ekipajlara) onların əvvəl yerinə yetirmədikləri yeni tapşırıqların qoyulması halları istisna olmaqla, təyyarələrin uçaşa hazırlıq vaxtından çox olmamalıdır.

Aviasianın düşmən ərazisi üzərindəki bütün fəaliyyətləri onun HHM-in əks-təsirini dəf etməklə six bağlı olduğu üçün, döyüş fəaliyyətlərinə hazırlıq vaxtı hər ekipaj, qrup, hissə (birləşmə) və HHQ birliyilə tam olaraq düşmən HHM-ni dəfetmə ehtimalının hesabati aparılmalıdır.

HHM-in ekipaj, qrup və hissə ilə dəfetmə ehtimalı aşağıdakı düsturla təyin edilir:

$$\hat{U}_{HHM} = \prod_{i=1}^s Q_{i/i-1}$$

## HƏRBİ NƏZƏRİYYƏ



burada  $Q_{j/i-1} - (i-1)$  HHM vasitəsinin əks-təsirinin müvəffəqiyətlə dəfetmə şərtlərində hesablanmış  $i$  HHM vasitəsinin əks-təsirini dəfetmə ehtimalı,  $S - i$  HHM vasitəsinin fəaliyyət göstərən sahələrinin sayıdır.

Uzaqyuran raketlərlə silahlanmış təyyarələr üçün düşmən HHM-ni dəfetmə ehtimalı göstərilmiş düsturla hesablanır:

$$\ddot{U}_T = \ddot{U}_R \ddot{U}_{QR}$$

burada  $\ddot{U}_R$  – daşıyıcı təyyarənin raketburaxma həddinə çıxmasına qədər düşmən HHM-nin əks-təsirini dəfetmə ehtimalı,  $\ddot{U}_{QR}$  – qanadlı raketlərin düşmən HHM-nin əks-təsirini dəfetmə ehtimalıdır.

HHQ birliyinin düşmən HHM-nin əks-təsirini dəfetmə ehtimalını aşağıdakı düsturla hesablamaq olar:

$$\ddot{U}_{BrL} = N_{DE} / N_{ÜM}$$

burada  $N_{DE}$  – düşmən HHM-nin əks-təsirini dəf etmiş təyyarələrin sayı,  $N_{ÜM}$  – döyüş uçuşunda iştirak edən təyyarələrin ümumi sayı.

II Dünya müharibəsinin təcrübəsi və lokal münaqişələrin nəzəri təhqiqatlarına uyğun olaraq bütün aviasiya növlərinin döyüş fəaliyyətlərində qəbul oluna bilən itki səviyyəsi ilə HHM-i dəfetmə ehtimalı 0,95 - 0,97 % olmalıdır. Aviasiya hissələri belə itki ilə təyin olunmuş dövrədə döyüş qabiliyyətini itirməməklə gərgin döyüş fəaliyyətləri apara bilərlər. Ancaq HHM-in dəf edilməsinin belə ehtimalını təmin etmək üçün uçuş heyətinin döyüş uçuşunda taktiki fəndləri bacarıqla tətbiqindən başqa, ona əks-təsiri azaldan kompleks tədbirlərin həyata keçirilməsi lazımdır.

Buna görə də HHM-in əks-təsirinin dəfetmə ehtimalını təyin etdikdən sonra HHQ hissələrində (birləşmələri, bılıkları) son nəticədə vurulmuş təyyarələrin sayının riyazi gözləntisini “sıfıra” yaxınlaşdırıran tədbirlər nəzərdə tutulur. Bunda aviasiyanın uçuş zolağında HHM obyektlərinin susdurulması üçün ümumqoşun birliklərinin qüvvə və vasitələrinin ayrılmamasına qərar verən əməliyyatın rəhbərinin – ümumqoşun komandirinin böyük rolu var.

HHQ hissə və birliklərinin döyüş imkanları hesabatının aparılmasında hərbi-iqtisadi göstərici – döyüş tapşırığını yerinə yetirmə qiyməti istifadə olunur. Aviasiya hissələri üçün bu göstəricinin hesablanması çox mühümdür. Çünkü istənilən obyektə eyni şərtlərdə verilmiş zərərin vurulması üçün tətbiq olunan fərqli zərərvurma vasitələri effektivliyinin eyni olmaması üzündən tələb olunan təyyarə naryadları müxtəlif ola bilər.

Hərbi-iqtisadi göstərici üzrə hesabatın mənası – tələb edilən təyyarə naryadları və onların doldurulması variantının elə təyin olunmasıdır ki, tapşırığı yerinə yetirmə qiyməti ona uyğun olsun.



## HƏRBİ NƏZƏRİYYƏ

Aviabazanın döyüş tapşırığının yerinə yetirilmə qiyəməti verilən düsturla hesablanı bilər:

$$Q_{dtuy} = n_{ua} = \left( T_{u\zeta u} \times G_u + \sum_{i=1}^N n_{ids} Q_{ids} \right) + G_{nom}$$

burada  $n_{ua}$  – uçuş aparatlarının miqdari,  
 $T_{u\zeta ma}$  – döyüş tapşırığının yerinə yetirilməsinə lazım olan vaxt (saat),  
 $G_u$  – uçuş aparatının uçuş saatının qiyməti (şərti pul vahidi),  
 $n_{ids}$  – döyüş tapşırığını yerinə yetirərkən sərf olunan i tipli döyüş sursatının miqdarı (ədəd),  
 $Q_{ids}$  –  $i$  tipli zərərvurma vasitəsinin qiyməti (şərti pul vahidi),  
 $G_{nom}$  – döyüş tapşırığını yerinə yetirərkən zərərvurma vasitəsinin qiyməti (şərti pul vahidi).  
Döyüş tapşırığının həlli zamanı baş verə biləcək itkiləri bu düsturla hesablaşmaq olar:

$$G_{itk} = \sum_{j=1}^n n_{jua} Q_{jua}$$

burada  $n_{jua}$  – döyüş tapşırığının həlli zamanı itirilmiş uçuş aparatlarının sayı;  
 $Q_{jua}$  – uçuş aparatının qiymətidir.

### NƏTİCƏ

Ümumqoşun və HHQ birləşmə (hissələrin) komandirlərinin HHQ birliklərinin əməliyyat imkanları haqqında bilikləri mənimsəmələri, döyüş fəaliyyətləri və əməliyyatların planlaşdırılmasında əsaslandırılmış qərarların qəbulu zəruri şərtlərdir.

HHQ birləşmə və hissələrinin əməliyyat və döyüş imkanlarının maksimum reallaşdırılması ilk növbədə gələcək komandirlərin və onların qərargahlarının HHQ birləşmə və hissələrinin döyüş fəaliyyətlərinə hazırlıq və aparılması əsaslarını hansı səviyyədə mənimsəmələrindən asılıdır.

### ƏDƏBİYYAT

1. HHQ-nin aviasiya növlərinin döyüş tətbiqi üzrə təlimat, 1-ci kitab



2. HHQ-nin aviasiya növlərinin döyüş tətbiqi üzrə təlimat, 2-ci kitab
3. Электронный научный журнал - <http://www.mil.ru/info/1070/51205/index.shtml>
4. Основы организации и боевого применения ВВС иностранных государств

**РЕЗЮМЕ**  
**ОПЕРАТИВНЫЕ ВОЗМОЖНОСТИ ЧАСТЕЙ (СОЕДИНЕНИЙ) ВВС**  
**ПОЛКОВНИК Ф. ГУЛАМОВ**

В статье было изучено и предоставлены оперативные возможности частей (соединений) ВВС, которыми руководствоваться общевойсковые командиры при планировании боевых действий. Так же были показаны расчеты по определению оперативных возможностей авиационных частей.

**SUMMARY**  
**THE EVALUATION METHOD OF FIGHT POSSIBILITIES OF**  
**AIR FORCE UNITS AND SECTION**  
**COLONEL F. GULAMOV**

In the paper, it has been studied and mentioned the operative opportunities for Air Force units which given main point to the planning time of battle activities of land forces commander. Also it has been mentioned the calculation of operation opportunities Air Force units.



# STASİONAR NƏZARƏT MƏNTƏQƏLƏRİ ÜÇÜN YER SEÇİMİNİN OPTİMALLAŞDIRILMASI

Yaşar DURSUNOV, Vladik MEHDİYEV

H. ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİ

**Açar sözlər:** stasionar nəzarət məntəqəsi, post-patrol xidməti, optimal yer seçimi, riyazi modelləşdirmə, tam ədədli programlaşdırma, simpleks metodu


**Ключевые слова:** стационарный контрольный пункт, патрульно-постовая служба, определение оптимального места, математического моделирования, целочисленное программирования, метод симплексов

**Keywords:** hospital supervision choice of point of supervision, optimum place, mathematical modeling, complete number programming, simpleks method

*Optimal qərarların qəbul edilməsi məqsədilə operativ-taktiki məsələlərin elmi metodlarla araşdırılması hazırda da öz aktuallığı ilə seçilir. Bu gün istər hərbi sahədə, istərsə də digər fəaliyyət sahələrində məsələlərin riyazi modelləşdirmə və elmi metodlarla həllinə daha çox üstünlük verilir. Bu, mövcud variantlar içərisindən ən yaxşısını (optimalını) seçməyə imkan verir və daha düzgün qərarların qəbul edilməsinə xidmət edir.*

Məqalədə stasionar nəzarət məntəqələrinin optimal yerləşdirilməsi məsələsinə nəzər yetirilmişdir. O, 3 mərhələdən ibarətdir: məsələnin qoyuluşu; məsələnin riyazi modelinin tərtib edilməsi; modelin həlli.

Qərar dəyişənləri və parametrləri xammal kimi düşünsək, riyazi modeli bu xammalları hazır məhsula çevirən mexanizm kimi qiymətləndirmək olar. Bunu sxem şəklində aşağıdakı kimi göstərə bilərik:



SXEM 1. RİYAZİ MODELLƏRİN “GİRİŞ-ÇIXIŞ” ÇEVİRMƏ MƏRHƏLƏSİ

# HƏRBİ NƏZƏRİYYƏ



Gəlin məsələ ətrafında aydınlaşdırma aparaq.

## 1. Məsələnin qoyuluşu

Asayışı qorumaq məqsədilə hər hansı bir bölgədə yerləşən  $n$  sayda yaşayış məntəqələrinin bəzilərində stasionar nəzarət məntəqəsinin (SNM) yaradılması planlaşdırılır. Hər bir yaşayış məntəqəsindən ən çoxu  $\Delta t$  dəqiqəlik məsafədə ən azı bir SNM yaratmaq şərtilə minimal sayda nəzarət məntəqəsinin açılması tələb olunur. Yəni həm yaşayış məntəqələrində baş verən hadisəyə ən gec  $\Delta t$  zaman ərzində müdaxilə etmək mümkün olmalıdır, həm də açılan nəzarət məntəqələrinin ümumi sayı minimal olmalıdır.

Planlaşdırma zamanı ilkin verilənlər kimi, yaşayış məntəqələrinin sayı ( $n$ ), baş verən hadisələrə ən gec müdaxilə müddəti ( $\Delta t$ ) və hər bir yaşayış məntəqəsindən digər yaşayış məntəqələrinə nəqliyyat vasitəsilə getmək üçün lazımlı gələn zaman kəsimi ( $\Delta t_{ij}$ ,  $i = 1, 2, \dots, n$ ;  $j = 1, 2, \dots, n$ ) məlumudur:  $n = 6$  ədəd;  $\Delta t = 15$  dəqiqə;  $\Delta t_{ij}$ -lər isə cədvəl 1-dəki kimidir:

	1	2	3	4	5	6
1	0	12	30	20	45	34
2	12	0	35	26	33	10
3	30	35	0	14	30	22
4	20	26	14	0	15	20
5	45	33	30	15	0	12
6	34	10	22	20	12	0

CƏDVƏL 1.

## 2. Məsələnin riyazi modelinin tərtib edilməsi

Baxdigimiz məsələ tam ədədli xətti programlaşdırma məsələsi olduğundan bu məsələnin riyazi modeli də 4 əsas ünsürdən ibarətdir: qərar dəyişənlər; məqsəd funksiyası; məhdudiyyətlik şərtləri; mənfi olmama şərtləri.

Bu məsələdə hər bir yaşayış məntəqəsinə nəzərən yalnız iki hərəkət tərzi mövcuddur (ya nəzarət məntəqəsi açılır, ya da açılmır). Deməli, məsələ “0-1” tipli qərar dəyişənlər, həmçinin tam ədədli xətti programlaşdırma məsələsidir və mənfi olmama şərtlərini modelə daxil etməyə ehtiyac yoxdur.

Riyazi modelin qərar dəyişənlərini  $x_i$ ,  $i = 1, 2, \dots, 6$  ilə işarə etsək bu funksiya alınacaq:

$$x_i = \begin{cases} 1, & \text{əgər } i - ci \text{ yaşayış məntəqəsində SNM açılıbsa} \\ 0, & \text{əgər } i - ci \text{ yaşayış məntəqəsində SNM açılmayıbsa} \end{cases}$$

burada:  $i = 1, 2, \dots, 6$  – və sairdir.

Məqsədimizin açılacaq nəzarət məntəqələrinin ümumi sayının minimum ol-



## HƏRBİ NƏZƏRİYYƏ

masını istədiyimizi nəzərə alsaq, məqsəd funksiyasını aşağıdakı kimi ifadə edə bilərik:

$$z = \sum_{i=1}^6 x_i \rightarrow \min$$

Məsələnin şərtinə görə, hər yaşayış məntəqəsi üçün ən çoxu 15 dəqiqəlik məsafədə SNM açılmalıdır. Cədvəl 1-in 1-ci sətrində verilmiş məlumatlara nəzər salsaq görərik ki, 1-ci və 2-ci yaşayış məntəqələrindən birində nəzarət patrulu açıllarsa, o nəinki həmin məntəqəyə, eləcə də 15 dəqiqədən az vaxta çata biləcəyi digər yaşayış məntəqəsinə də nəzarət edə bilər. Deməli, 1-ci və 2-ci yaşayış məntəqələri üçün bir nəzarət məntəqəsinin yaradılması da kifayətdir. Bu şərt riyazi modelə aşağıdakı məhdudiyyətlik şərtinin daxil edilməsi ilə ödənilir:

$$x_1 + x_2 \geq 1$$

Eyni qaydada cədvəl 1-in digər sətirlərini nəzərdən keçirərək hər sətrə müvafiq məhdudiyyətlik şərtlərini tərtib edib, yer seçmə məsələsinin “0-1” tipli qərar dəyişənli və tam ədədli programlaşdırma modelini aşağıdakı şəkildə tərtib edə bilərik. Bununla da məsələnin riyazi modeli tərtib edilmiş oldu:

$$\begin{aligned} z &= x_1 + x_2 + x_3 + x_4 + x_5 + x_6 \rightarrow \min \\ x_1 + x_2 &\geq 1 \\ x_1 + x_2 + x_6 &\geq 1 \\ x_3 + x_4 &\geq 1 \\ x_3 + x_4 + x_5 &\geq 1 \\ x_4 + x_5 + x_6 &\geq 1 \\ x_2 + x_5 + x_6 &\geq 1 \\ x_i &= 0 \text{ və ya } 1, \quad i = 1, 2, \dots, 6. \end{aligned} \tag{1}$$


### 3. Məsələnin riyazi modelinin *Simpleks metodla* həlli

Xətti programlaşdırma məsələlərinin həllində geniş istifadə olunan *Simpleks metod* 1947-ci ildə **George Dantziq** tərəfindən təklif edilmişdir. Bu metodla dəyişənin, eləcə də məhdudiyyətlik şərtlərinin sayından asılı olmayaraq istənilən xətti programlaşdırma məsələsini həll etmək olur.

Simpleks metod əslində iterativ alqoritm olub, optimal həll tapılana qədər əməliyyatların ardıcılıqla təkrarlanmasından ibarət bir prosesdir. Bu metod üç addımdan ibarətdir: başlanğıc addımı, təkrar addımı, optimallıq testi.

Prosesin ümumi sxemi aşağıdakı kimidir:

# HƏRBİ NƏZƏRİYYƏ



SXEM 2. SİMPLİKS ALQORİTMİN ÜMUMİLƏŞMİŞ BLOK-SXEMİ

Xətti proqramlaşdırma məsələlərini Simpleks metodla həll etmək üçün əvvəlcə riyazi model standart quruluş adlanan şəklə göstirilir. Modelin standart quruluşda olması üçün aşağıdakı üç şərt ödənilməlidir: 1) məhdudiyyətlik şərtlərinin sağ tərəf qiymətləri müsbət sabit ədədlər olmalıdır; 2) məhdudiyyətlik şərtlərinin hamısı bərabərlik kimi ifadə edilməlidir; 3) bütün qərar dəyişənləri 0 olmalıdır.

(1) ilkin modelini Simpleks cədvəl vasitəsilə həll etmək üçün əvvəlcə onu standart quruluşda yazaq:

$$\begin{aligned}
 Z - x_1 - x_2 - x_3 - x_4 - x_5 - x_6 &= 0 \\
 x_1 + x_2 - e_1 + a_1 &= 1 \\
 x_1 + x_2 + x_6 - e_2 + a_2 &= 1 \\
 x_3 + x_4 - e_3 + a_3 &= 1 \tag{2} \\
 x_3 + x_4 + x_5 - e_4 + a_4 &= 1 \\
 x_4 + x_5 + x_6 - e_5 + a_5 &= 1 \\
 x_2 + x_5 + x_6 - e_6 + a_6 &= 1 \\
 x_i = 0 \text{ və ya } 1; e_i \text{ və } a_i \geq 0; i &= 1, 2, \dots, 6.
 \end{aligned}$$

burada,  $a_1, a_2, \dots, a_6$  süni dəyişənləri əslində heç bir məna kəsb etmir və başlangıç əsas həllin təşkili üçün istifadə olunur. Ona görə də bu dəyişənlərin sonradan bir daha əsas həllə girməməsi üçün oradan çıxarılması lazımdır. Buna “Böyük M metodu” adlanan üsuldan istifadə etməklə nail ola bilərik.



## HƏRBİ NƏZƏRİYYƏ

Böyük M metodu süni dəyişənlərin əsas həldən çıxarılmalarını təmin etmək üçün məqsəd funksiyasına böyük cərimələrin əlavə olunmasını nəzərdə tutan bir üsuldur. Bu məqsədlə hər bir süni  $a_1$  dəyişəni üçün minimallaşdırma məsələlərində məqsəd funksiyasına  $Ma_i$  hasili əlavə olunur, maksimallaşdırma məsələlərində çıxılır. Əmsaldakı  $M$  böyük bir ədədi göstərir.

Bu metodda əsas məntiq ondan ibarətdir ki, məqsəd funksiyasının qiyməti ilə tərs mütənasib əmsala malik hər hansı bir dəyişən, digər dəyişənlərin əmsallarından kiçik deyilsə, həmin dəyişən Simpleks metodun cari həlli mərhələsində mütləq nəzərdən keçirilir.

Göründüyü kimi, (2) modelinə  $a_1, a_2, \dots, a_6$  süni dəyişənləri daxildir. Ona görə də yeni məqsəd funksiyası və onun standart quruluşa gətirilmiş forması aşağıdakı kimi olur:

$$z - \sum_{i=1}^6 x_i - \sum_{i=1}^6 Ma_i = 0, \quad i = 1, 2, \dots, 6. \quad (3)$$

Yeni məqsəd funksiyasında  $a_1, a_2, \dots, a_6$  süni dəyişənlərinin qiymət alması məqsəddən uzaqlaşmaya səbəb olur.

Başlanğıc əsas həldə  $x_i, i = \overline{1, 6}$  həqiqi dəyişənlərin qeyri-əsas dəyişənlər,  $a_1, a_2, \dots, a_6$  əlavə dəyişənlərin isə əsas dəyişənlər olacağına görə, Qaus seçmə üsuluna uyğun quruluşu almaq üçün,  $a_i, i = \overline{1, 6}$  süni dəyişənlərinin məqsəd funksiyasındaki əmsalları 0-a çevriləlidir. Bunun üçün (3) məqsəd funksiyası ilə (2) sistemindəki məhdudiyyətlik şərtləri sətirlərinin  $M$ -lə hasil-lərinin tərəf-tərəf cəminə bərabər olan yeni məqsəd funksiyası sətrini tapmaq lazımdır.

Beləliklə, riyazi model standart quruluşda aşağıdakı kimi olur:

$$\begin{aligned} z + (2M - 1)x_1 + (3M - 1)x_2 + (2M - 1)x_3 + (3M - 1)x_4 + \\ + (3M - 1)x_5 + (3M - 1)x_6 - M \cdot \sum_{i=1}^6 e_i &= 6M \\ x_1 + x_2 - e_1 + a_1 &= 1 \\ x_1 + x_2 + x_6 - e_2 + a_2 &= 1 \\ x_3 + x_4 - e_3 + a_3 &= 1 \\ x_3 + x_4 + x_5 - e_4 + a_4 &= 1 \\ x_4 + x_5 + x_6 - e_5 + a_5 &= 1 \\ x_2 + x_5 + x_6 - e_6 + a_6 &= 1 \\ x_i = 0 \text{ və ya } 1; e_i \geq 0; a_i \geq 0; i &= 1, 2, \dots, 6. \end{aligned} \quad (4)$$

## HƏRBİ NƏZƏRİYYƏ



Bundan sonra məsələ Simpleks cədvəlindən istifadə etməklə həll oluna bilər. Başlanğıc addımın sonunda tapılan və əsas həlli əks etdirən simpleks cədvəl aşağıdakı kimi olacaq:

İt. N-si	ƏD	Tən. N-si	Həqiqi dəyişənlərin əmsalları							STQ
			$z$	$x_1$	$x_2$	$x_3$	$x_4$	$x_5$	$x_6$	
0	$z$	0	1	2M - 1	3M - 1	2M - 1	3M - 1	3M - 1	3M - 1	6M
	$a_1$	1	0	1	1	0	0	0	0	1
	$a_2$	2	0	1	1	0	0	0	1	1
	$a_3$	3	0	0	0	1	1	0	0	1
	$a_4$	4	0	0	0	1	1	1	0	1
	$a_5$	5	0	0	0	0	1	1	1	1
	$a_6$	6	0	0	1	0	0	1	1	1

CƏDVƏL 2.

Növbəti mərhələdə bu cədvəlin təyin etdiyi əsas həllin optimal həll olub-olmadığı yoxlanılır. Minimallaşdırma məsələlərində optimallıq üçün qeyri-əsas dəyişənlərin 0-cı sətirdəki əmsallarının “ $\leq 0$ ” olması şərti ödənməlidir. Cədvəl 3-dən göründüyü kimi, bu şərt ödənmir (çünki  $M$  kifayət qədər böyük ədəddir). Deməli, təkrar addıma (1-ci iterasiyaya) keçib, qonşu əsas həlli tapmaq lazımdır.

Bu həllin tapılmasının özü də üç mərhələdən ibarətdir:

- 1) əsasa daxil edilən dəyişənin müəyyən edilməsi;
- 2) əsasdan çıxarılan dəyişənin müəyyən edilməsi;
- 3) yeni əsas həllin tapılması.

Beləliklə, 1-ci iterasiya üçün yeni Simpleks cədvəli aşağıdakı kimi olacaq:

İt. N-si	ƏD	Tən. N-si	Həqiqi dəyişənlərin əmsalları							STQ
			$z$	$x_1$	$x_2$	$x_3$	$x_4$	$x_5$	$x_6$	
1	$z$	0	1	-M	0	2M - 1	3M - 1	3M - 1	0	3M+1
	$a_1$	1	0	0	0	0	0	0	-1	0
	$a_2$	2	0	1	1	0	0	0	1	1
	$a_3$	3	0	0	0	1	1	0	0	1
	$a_4$	4	0	0	0	1	1	1	0	1
	$a_5$	5	0	0	0	0	1	1	1	1
	$a_6$	6	0	-1	0	0	0	1	0	0

CƏDVƏL 3.



## HƏRBİ NƏZƏRİYYƏ

Cədvəl 3-dən göründüyü kimi, optimallıq testi yenə ödənmir. Çünkü  $x_3, x_4$  və  $x_5$ , qeyri-əsas dəyişənlərinin 0-cı sətirdəki əmsalları ( $2M-1, 3M-1, 3M-1$ ) “0” şərtini ödəmir. Deməli, növbəti (2-ci) iterasiyaya keçmək lazımdır.

Analoji qayda ilə 2-ci iterasiyada əsasa daxil edilən dəyişən qismində  $x_4$ , əsasdan çıxarılan dəyişən qismində isə  $a_4$  müəyyən edilir.

Nəticədə isə 2-ci iterasiya üçün yeni Simpleks cədvəli aşağıdakı (cədvəl 4) kimi olacaq:

İt. N-si	ƏD	Tən. N-si	Həqiqi dəyişənlərin əmsalları							STQ
			Z	$x_1$	$x_2$	$x_3$	$x_4$	$x_5$	$x_6$	
2	$z$	0	1	-M	0	-M	0	0	0	2
	$a_1$	1	0	0	0	0	0	0	-1	0
	$a_2$	2	0	1	1	0	0	0	1	1
	$a_3$	3	0	0	0	0	0	-1	0	0
	$a_4$	4	0	0	0	1	1	1	0	1
	$a_5$	5	0	0	0	-1	0	0	1	0
	$a_6$	6	0	-1	0	0	0	1	0	0


CƏDVƏL 4.

Cədvəl 4-də qeyri-əsas dəyişənlərin 0-cı sətirdəki əmsallarının hamısı “ $\leq 0$ ” şərtini ödədiyindən həll prosesi 2-ci iterasiyada başa çatmış olur.

Cədvəl 4-ə görə, məsələnin optimal həlli belədir:

$$\begin{aligned} x_1 = x_3 = x_5 = x_6 = 0; \quad &x_2 = 1; \quad x_4 = 1; \\ z = x_1 + x_2 + x_3 + x_4 + x_5 + x_6 = 2 \end{aligned}$$

Beləliklə, müəyyən etdik ki, bölgəyə nəzarəti həyata keçirmək üçün onun iki məntəqəsində (2-ci və 4-cü məntəqələrdə) nəzarət postu yaratmaq kifayətdir (optimaldır).



SXEM 3. YER SEÇİMİNİN OPTİMAL PLANI



## NƏTİCƏ

Fəaliyyət sahələrindən asılı olmayaraq qərar qəbuletmə prosesinin riyazi modelləşdirilməsi və onun əsasında optimallaşdırılması rasional qərarın qəbul edilməsinə xidmət edir.

Riyazi metodlarla həll edilən əsas problemlərdən biri hər hansı bir yaşayış məntəqəsində baş verə biləcək münaqişələrə vaxtında müdaxilə edərək qarşısının alınması məqsədilə post-patrol xidmətinin optimal tərkibinin müəyyən edilməsidir. Bu məqsədlə problemin tam ədədli xətti programlaşdırma modeli tərtib edilmiş və Simpleks metodu ilə həll olunmuşdur.

## ƏDƏBİYYAT

1. Dursunov. Y.P., Hacıyev. Z.İ., Hacıyeva Z.M. Xətti programlaşdırmanın bəzi əsas nəticələri. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Elmi əsərlər, XVII buraxılış, Bakı, 2008
2. Hacıyev Z., Hacıyeva Z. İdarəetmədə əməliyyatların tədqiqi. Bakı, AAHM, 2014
3. Kərimov S., Həbübüllayev S., İbrahimzadə T. İnformatika. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2002

## РЕЗЮМЕ

### ОПТИМИЗАЦИЯ ОПРЕДЕЛЕНИЯ МЕСТА ДЛЯ

### СТАЦИОНАРНОГО КОНТРОЛЬНОГО ПУНКТА

Я. ДУРСУНОВ, В. МЕХТИЕВ

Независимо от области деятельности методы математического моделирования и оптимизации служат принятию рационального решения при управлении.

Одной из задач, решаемых математическими методами является определение оптимального состава патрульно-постовой службы, целью которой является быстрое реагирование и предупреждение возможных нарушений общественного порядка. Для решения задачи моделирования данной проблемы использованы метод целочисленного программирования и метод симплексов.

## SUMMARY

### OPTIMIZATION OF THE DETERMINATION OF THE PLACE

### FOR STATIONARY CHECKING POINT

Y. DURSUNOV, V. MEHTIEV

Not depending on the fields of activities the methods of mathematical modeling and optimizing serves the receiving of rational decision.

One of the problems solved by the mathematical methods is the determining of post-patrol service that it prevents the conflicts which can be happenin any living accommation. In this purpose of the whole line of programmed modeling has been compiled and completed with the simplex method.



# İQLİM SİLAHLARI

Vüqar MUSTAFAYEV – AMEA-nın dissertanti

*Bəzən insanın təyinatının əvvəlcə Yer kürəsini yaşınamaz hala saldıqdan sonra öz nəslini məhv etmək olduğunu düşünürəm.*

Fransız alimi Jan-Batist de Lamark (1744-1829)

**Açar sözlər:** iqlim silahı, ozon qatı, "HAARP", "Sura", Tesla.

**Ключевые слова:** климатическое оружие, озоновый слой, "HAARP", "Сура", Тесла.

**Keywords:** climatic weapon, ozone layer, "HAARP", "Sura", Tesla.

**e-mail:** mustafa\_vuqar@mail.ru

Nə qədər təəssüf doğursa da, insanlığın inkişaf tarixi – bir-birindən qorxunc müharibələr tarixidir. Statistik göstəricilərə görə, dünyada 1900-1938-ci illər arasında 24 müharibə, 1946-1979-cu illəri əhatə edən dövrdə isə 130 müharibə olmuşdur. Napoleon dövrü müharibələrdə 3,7 mln, I Dünya müharibəsində təxminən 10 mln, II Dünya müharibəsində 55 mln-a yaxın adam həlak olmuş, XX əsrə baş verən müharibələrdə isə bu rəqəm 100 mln-dan çox olmuşdur. Ümumiyyətlə, dünya yaranandan bəri müharibələrdə nə qədər insanın məhv olduğunu isə hesablamaq heç mümkün də deyil. İnsan Yer üzündə yeganə canlıdır ki, hansısa gizli zövq və ya bədxahlıqla heç bir ehtiyac olmadan özünəbənzər canlıların axırına çıxmaga çalışır. Məhz buna görə də nəsildən-nəslə yeni-yeni silah növləri icad etməyə davam edir.

Bu gün planetimizdə partlama gücü Xirosima və Naqasakiyə atılan bombalardan milyonlarla dəfə yüksək və dünyani canlı yaşamayan səhraya çevirməyə qadir olan nüvə silahları var. Nə Xirosima, nə də Naqasaki insanlığa ibrət dərsi olmamışdır. Günümüzdə baş verə biləcək nüvə müharibəsi isə birbaşa intihar deməkdir və bu müharibənin geofiziki və ekoloji nəticələri bilavasitə nüvə silahının tətbiqindən heç də az qorxunc olmayıacaq. Çünkü insanlar hətta ən dərin və ən etibarlı yeraltı sığınacaqlarda gizlənsələr də, bunun xeyri olmayıacaq. Sadəcə bir misal söylənənlərə nöqtə qoymağa kifayət edər – yuqoslaviyalı mütəxəssislərin hesablamalarına görə, bombardman nəticəsində ətraf mühitə dəyən zərər Xirosimaya dəyən zərərin 10 qatına bərabərdir.

**Yeni fiziki prinsiplərə əsaslanan silahlar haqqında ümumi məlumat.** Hələ qədim zamanlarda o dövrün ağıllı adamları fikir vermişlər ki, elə vaxtlar olur ki, dinc həyatı, yاشamı heç nə pozmur və buna insan yardım etdiyi kimi, təbiət də yardım edir. Ancaq elə dövrlər də olur ki, həm təbiət dünyası, həm insanlar həyəcana gəlirlər: təbii fəlakətlər, subasmalar və ya quraqlıqlar, zəlzələlər və ya vulkan püskürmələri, zərərverici həşaratların kütləvi hücumları, heyvanlar və insanlar arasında kütləvi xəstəliklər bütöv ölkələri kö-

# SİLAH VƏ TEXNIKA



kündən sarsıdır. Belə hallarda hər şeylə maraqlanan müşahidəçinin gözləri öndə canlı orqanizmlə onu əhatə edən ətraf mühit arasında olan əlaqə canlanır.

Dünya və insanlar dəyişir, hər şey inkişafdadır, ən azından insanlıq buna doğru can atır. Bu proses 1000 illərdir ki davam edir, bu dəyişiklik və inkişafla birlikdə qoşa addımlar atan elm də burası öz payını əlavə edir. İnkişaf edən sahələrdən biri də yeni nəsil və yeni fiziki prinsiplərə əsaslanan silahlar hazırlayan hərbi sahədir. Bir çox ölkələrdə ənənəvi silahlарın inkişafı ilə birlikdə qeyri-ənənəvi, yəni yeni fiziki prinsiplərə əsaslanan silahlara (YFPÖS) daha çox diqqət ayıırlar. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq qısaca da olsa YFPÖS barədə məlumat verək.

**Şüa (şüa və sürətləndirici) silahı** (SS) – yüksək enerjili lazerlərdən, elektromaqnit şüalanmadan istifadəyə əsaslanan istiqamətləndirilən enerji silahı növüdür. SS-in məhvətmə effekti, əsasən hədəfə lazer şüası ilə zərbə-impuls və termomexaniki təsirlə müəyyən olunur. Bu silahın əsas növlərindən biri lazer döyüş topudur. Bu perspektivli döyüş lazer topu kiçik ölçülü artilleriya mərmilərini, kiçik ölçülü bomba və raketləri (təyyarə, helikopter və digər uçan aparatları və s.) yandırmaq üçün icad edilmişdir.

**Infrasəs silahı** – bu, məhvətmə təsiri 16 Hs-dən az olan aşağı tezlikli elastiki dalğaları insana qarşı şüalandıraraq məhvətmə gücünə malik silahdır. Səs generatoru – döyüş səs topudur. Adətən, onu tırtılı ağır zirehli texnikanın üzərinə quraşdırırlar. Bu silah qulaqla eşidilməyən səs dalğaları ilə “atəş açır”. Mütəxəssislərin fikrincə, ən təhlükəli hədd 6-dan 10 Hs-ə qədər olan aralıqdır. Kiçik intensivlikli səslər ürəkbulanma və qulaqlarda cingilti yaradır. İnsanın görmə qabiliyyəti zəifləyir, bədən temperaturu yüksəlir, möhkəm qorxu hissi yaranır. Orta intensivlikli səs həzm orqanlarının işini pozur, beyini məhv edir, iflic və ümumi süstlüklə, həmçinin korluq yaradır. Güclü infrasəs ürəyi dayandırıra bilir. Müəyyən nizamlamadan sonra səs döyüş topu səslə təsir topu insanların daxili orqanlarını belə dağıtmaga qadirdir.

**Geofiziki silah** – hərbi və siyasi məqsədlərlə sünü yolla təbiət hadisə və proseslərinin məhvədici xüsusiyyətlərindən istifadəyə əsaslanmışdır. Bu proseslərin hansı mühitdə baş verməsindən asılı olaraq, atmosfer, litosfer, hidrosfer, biosfer və ozon silahı kimi növlərə bölünürlər.

**Atmosfer (hava) silahı** – bu silah geofiziki silahın ən çox araşdırılmış növüdür. Bu silahın məhvədici məziyyətlərini sayası olsaq, burası ayrı-ayrı bölgələrin, həmçinin bütün kainatın həyatı asılı olan müxtəlif atmosfer prosesləri və onunla bağlı olan hava və iqlim şərtlərini söyləmək olar. Bu gün bir çox aktiv reagentlərin, məsələn, yodlu gümüşün və digər maddələrin buludlara səpilməsinin böyük ərazilərdə aramsız yağışlar yağıdırmağa səbəb olduğu təyin edilmişdir. Digər tərəfdən, propan, karbon qazı, yodlu qurğuşun dumanının dağılmamasını təmin edir. Bu maddələrin tozlandırılması yerüstü generatorlar, təyyarələr və raketlərə quraşdırılan bort qurğuları vasitəsilə həyata keçirilir.

**Litosfer silahı** – litosferin, yəni yer qabığı və mantıyanın üst qatını ehtiva edən Yerin “bərk” xarici qatının enerjisindən istifadəyə əsaslanmışdır. Bu zaman məhvədici amil zəlzələlər, vulkan püskürmələri, coğrafi yerdəyişmələr kimi fəlakətli hadisələr baş verir.



## SİLAH VƏ TEXNİKA

Ayrılan enerjinin mənbəyi isə tektonik-təhlükəli zonalardakı gərginlik olur.

**Hidrosfer silahı** hərbi məqsədlərlə hidrosfer enerjisindən istifadəyə əsaslanmışdır. Hidrosfer – bərk yer qabığı (litosfer) ilə atmosfer arasında yerləşən, Yerin kəsik-kəsik olan sulu qişasıdır. O özlüyündə okean, dəniz və yerüstü suları ehtiva edir. Hərbi məqsədlərlə hidrosfer enerjisindən istifadə hidroressurs (okean, dəniz, çay, göllər) və hidroqurğulara nəinki nüvə partlayışları ilə, hətta adı, lakin böyük atımlı partlayıcılarla təsir etməklə mümkündür. Hidrosfer silahının məhvədici faktorları güclü dalğalar və subasmalardır.

**Biosfer silahı (ekoloji)** biosferin fəlakətli şəkildə dəyişilməsinə əsaslanmışdır. Biosfer atmosferin bir hissəsini, hidrosferi və litosferin yuxarı hissəsini əhatə edir. Bunlar da, biliyimiz kimi, cism və enerji silsilərinin mürəkkəb biokimyəvi yerdəyişməsinə görə bir-biri ilə əlaqəlidir. Hal-hazırda elə kimyəvi və bioloji vasitələr var ki, onları tətbiq etməklə geniş ərazilərdə bitki örtüyünü, torpağın məhsuldar və münbit olan üst qatını, ərzaq ehtiyatlarını və s. məhv etmək olar.

Məsələn, Vyetnam müharibəsi ona gətirib çıxardı ki, böyük ərazilərdə aşınma və tor-



**ŞƏKİL 1. SÜNİ QURAQLIQ NƏTİCƏSİNDE  
CADAR-CADAR OLMUŞ TORPAQ**

paqların turşuluq dərəcəsi artı, bəzi bitkilər və torpaqda yaşayan yararlı mikroorganizmlər tamamilə yox oldu. Ölkə ərazisində yaşayan 150 quş növündən ancaq 18 növ qaldı, suda-quruda yaşayanların və həşəratların, demək olar ki, hamısı və çaylarda olan bir çox balıq növləri məhv oldu.

**Genetik və ya bioloji silah** – məhvədici gücü dəfələrlə yüksək olan və bütün canlılar üçün ən qorxulu və müasir sayılan silah növüdür. Bütün dünyada bioloji, kimyəvi və bakterioloji silahların yaradılması, istifadəsi və tətbiqi Beynəlxalq Konvensiya ilə qadağan olunmasına baxmayaraq, bəzi dövlətlər bu istiqamətdə hələ də işlər aparırlar. Bu silahların hansı gücə qadir olduğunu isə geniş oxucu kütləsi və mütəxəssislər üçün açıq mənbələrdən əldə etdiyimiz bir neçə faktla söyləyə bilərik: "... bioloji silahların imkanları arasında xüsusişə təhlükəli "genetik silah"dır. Bu silah insan irqi və böyük xalqların dərisinin rəngi və bir sıra potensial əlamətlərindən asılı olaraq düşmənin canlı qüvvəsini məqsədyönlü və effektiv məhv etməyə qadirdir." [1.56-57]

Genetik silahın hazırlanması haqqında ilk dəfə keçən əsrin 80-ci illərinin ortalarında danışılmağa başlandı. CAR-da ancaq qaradərililəri məhv edən maddələrin hazırlanması və



sınaqları rəsmi şəkildə həyata keçirilirdi. Bu maddələr qaradərililərin orqanizminə düşər-kən müəyyən genləri işə salırdı ki, bu da ağır xəstəliklərə yol açır və ya ölümə gətirib çıxarırdı... “2002-ci ilin noyabr ayı. Çin Xalq Respublikasında atipik pnevmoniya epidemiyası baş qaldırır. Minlərlə insanda xəstəlik əlamətləri demək olar ki, eynidir – titrəmə, öskürək və yüksək hərarət. Bütün xəstələrə eyni diaqnoz qoyulur: ağciyərin iltihabı. Lakin mövcud tibbi preparatların heç birinin köməyi dəymir. Buna görə də bir çox insanı xilas etmək olmurdu. Bir aydan sonra xəstəlik bütün dünyani ağuşuna almışdı və heç kim bu yeni virusun haradan çıxdığını və nə olduğunu anlaya bilmirdi.

Ciddi araşdırmalardan sonra çinli mütəxəssislər elan etdilər: bu xəstəliyə tutulanların demək olar ki, 100%-i etnik çinlilərdir. Ölən 813 nəfərdən 770 nəfəri çinlidir. Bu da kimsə məhz çinliləri hədəf götürən yeni tipli genetik silahın sinaqlarını keçirməsi deməkdir.” [2]

**Radiotezlikli silah** – məhvədici təsiri insana elektromaqnit şüalanması verən silah növüdür. Buna görə, qısa lüləli topa bənzər çox yüksək tezlikli cihaz hazırlanmışdır. Araşdırırmalar göstərdi ki, hətta aşağı intensivlikli şüalanmadada belə orqanizmdə müxtəlif dəyişiklik və pozuntular baş verir. Məsələn, radiotezlikli şüalanmanın ürək ritminin işinə təsiri, onun dayanmasına səbəb olduğu belə təyin edilmişdir. Ancaq mikrodalğalı qurğulardan istifadənin ən böyük effektinin düşmənin radioelektron şəbəkələrinə təsiri olduğu güman edilir. Operator güclü maqnetronu işə salmaqla hətta 150 km uzaqlıqda belə istənilən elektron sistemin işini poza bilər. Bu, aeroportları, raketlərin start mövqelərini, idarəetmə mərkəzi və məntəqələrini, naviqasiya sistemlərini iflic etməyə, qoşunları və silahları idarəetmə sistemlərini sıradan çıxarmağa imkan verir.

Məqalədə sadalanan silah növlərinin bu gün heç gündəmdən düşməyən və “İqlim silahları” adı altında tanıdlan növlərindən söhbət açılır. İqlim silahları Yerin qazlı qışasında gedən proseslərə birbaşa təsiretmə vasitələrindən istifadəyə əsaslanır. Bu, çox güclü enerji ilə birbaşa təbiətə təsir etməklə bu və ya digər dövlətin ərazisində tufanlar, qum firtinaları, leysan xarakterli güclü və uzunmüddətli yağışlar, sellər yaratmaqla rəqib və ya düşmən dövlətin kənd təsərrüfatına, iqtisadiyyatına, kommunikasiyalarına böyük ziyan və zərbələr vurmaq deməkdir. Bu silahları, adətən, meteoroloji, iqlim, ozon və maqnitosfer silahı kimi növlərə böülürlər.

**Meteoroloji silah** daha çox öyrənilən və təcrübədən keçirilərək tətbiq edilən silahdır. Digər iqlim silahlarından fərqli olaraq meteoroloji silahın tətbiqi lokal və qısamüddətlidir. Leysan, ağır texnikanın hərəkətini çətinləşdirmək üçün daşqınların törədilməsi və geniş ərazilərin su altında qalması, habelə döyüş meydanında sərrast nişanalmayı asanlaşdırmaq üçün həmin bölgənin üzərində olan buludların dağılıması meteoroloji silahın tətbiq olunmasının bariz nümunəsidir. Bir neçə kilometrlik ərazidə buludları dağıtmak, çoxlu yağıntı və sel gətirmək üçün yüz kiloqrama yaxın yodlu gümüş və yodlu qurğuşun dağılıması bəs edir. Hərəkətdə olan topa buludlara isə, adətən, bir neçə kiloqram yodlu gümüş istənilən nəticəni verir.

Meteoroloji silahın digər tətbiq sahəsi, döyüş əməliyyatları rayonunda havanın şəffaflı-



## SİLAH VƏ TEKNİKA

ğının dəyişdirilməsidir. Belə ki, pis hava şəraitindən çox vaxt qüvvələrin gizli toplanılması və ya digərinə gözləmədiyi istiqamətdən qəfləti zərbə vurmaq üçün istifadə edilir. Üksəksərrast silah üçün əsas maneə tüstü, duman və yağıntıdır. “**Səhrada tufan**” əməliyyatı (Fars körfəzi, 1990-1991-ci illər) zamanı buludluluq səviyyəsinin düzgün qiymətləndirilməməsi lazerlə istiqamətlənən aviasiya bombalarının gözlənilən effektivliyini 90%-dən 41-60%-ə qədər aşağı salmış, “bir hədəf-bir bomba” prinsipi yerinə bir hədəfə 3-4 sursat sərf edilmişdi.

Hava şəffaflığının xüsusi əhəmiyyəti KQS tətbiqi zamanı daha aydın nəzərə çarpır: nəzərdə tutulan hədəf rayonunda pis hava şəraiti qorunub saxlanıllarsa, nüvə partlayışı zamanı güclü işiq şüalanması 40-60% azaldıla bilər. Beləliklə, duman yaranan vasitələrdən istifadə gələcəkdə müdafiə məqsədləri tədbirlərdən biri ola bilər. Meteoroloji silah texnologiyalarından mülki məqsədlərlə də geniş istifadə etmək (dolu əleyhinə, olimpiya və ya futbol oyunları zamanı “buludların qovulması” və s.) olar.

Son 50 ildə ətraf mühitə təsir etmək müxtəlif mexanizmlər və onların kompleks halda tətbiq effektləri işlənilib hazırlanmışdır. Belə təsir vasitələrdən biri də iqlim silahıdır.

**Iqlim silahı** rəqib və ya düşmən ölkənin ərazisində hava proseslərinin pozulması üçün təyin edilmişdir. Bu silahın tətbiqi nəticəsində temperatur rejimi dəyişir, qasırğa və küleklər yaranır, yağıntıların miqdarı artır və bir sıra təbiət hadisələri baş verir.

Iqlim silahının tətbiqedilmə məqsədi – düşmənin kənd təsərrüfatına zərbə vurmaq, məhsul istehsalını azaltmaq, əhalinin ərzaq məhsulları ilə təminatını çətinləşdirmək, iqtisadi proqramların həllini pozmaq və ya ləngitmək, bunların nəticəsində də rəqib və ya düşmən ölkəyə qarşı müharibə başlamadan siyasi və iqtisadi böhrana səbəb olmaqdır. Futuristlərin (futurizm – XX əsrin əvvəlində incəsənət və ədəbiyyatda: realizmi inkar edən və köhnə incəsənət ənənə və üsullarını dağıtmalı olan yeni bir üslub yaratmağa çalışan formalist cərəyanı) düşüncələrinin görə, gələcəkdə münbət ərazilər uğrunda aparılan genişmiş yaşlı müharibələrdə iqlim silahı aparıcı rol oynayacaq.

Iqlim müxtəlif təsir vasitələrinin hazırlanması “soyuq müharibə” illərində daha intensiv aparılmış və keçən əsrin 70-ci illərində ABŞ-da bu silahdan Sovet İttifaqına qarşı tətbiq etmək strategiyasına ciddi yanaşılmışdır.

1975-ci il üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırladığı “Dünya əhalisinin ərzaq istehsalı və iqlimə münasibətdə potensial meyillərinin nəticələri” adlı məruzəsi bu baxımdan bir göstəricidir. Məruzədə Sovet İttifaqı, Çin və bir sıra “zəif inkişaf etmiş” ölkələrin iqliminin süni surətdə dəyişdirilməsinin ABŞ-a bölgədə heç bir zaman əldə edə bilmədiyi hakimiyyət üstünlüyü verəcəyindən bəhs edilir.

Iqlim silahının sınaqdan keçirildiyi ilk poliqon Hind-Çin olmuşdur. Vyvetnam müharibəsində (1965-1973) “Popoye” (İspanaq) əməliyyatının gedişində ABŞ ətraf mühitə təsir edən silahı geniş spektrdə sınaqdan keçirdi. Əməliyyatın məqsədi Vyvetnamın “Xo Si Min cığırı” keçən hissəsində yağıntıların miqdarını artırmaq idi. Amerikalılar təyyarələrdən bir sıra kimyəvi maddələr (quru buz və yodlu gümüş) tozlandırmaqla böyük miqdarda ya-

# SİLAH VƏ TEXNIKA



ğıntı yarada bildilər. Nəticədə yollar yuyuldu və su altında qaldı, partizanların kommunikasiyaları isə dağıldı. Ancaq onu da qeyd etmək lazımdır ki, bu effekt qısa müddətli, xərc-lər isə olduqca böyük idi.

Bu və ya oxşar hadisələr onlarladır və keçən əsrдə baş vermişdir. Müasir dövrdə – XXI əsrдə isə buna bariz nümunə kimi, keçmiş Yuqoslaviyaya NATO qoşunlarının hücumundan öncə keçirilən bir əməliyyatı misal göstərmək olar. Belqradin “*Politika*” qəzeti o dövrdə yazdı: “*Aprelin 5-i axşamtərəfi Nis şəhəri üzərini buludlar örtməşdi. Biz gözləyirdik ki, bir az sonra yağış yağacaq. Birdən təyyarə səsi gəldi və səma bir anda qırmızı rəngə boyandı, buludlar dağılmağa və uzaqlaşmağa başladı, göyün üzü açıldı. O gecə Nis şəhərini bombaladılar. O biri gün axşam eyni ssenari Neqotin və Praxov şəhərləri üzərində təkrar olundu. [3] və ya “...Yuqoslaviyanın Nis, Neqotin və Praxov şəhərlərinin bombardman edilməsindən əvvəl havada qara buludlar bir-birini qovur, yağış yağacağı gözənlənilirdi. Lakin bombardmani asanlaşdırmaq üçün buludlara bəzi reagentləri səpələməklə göy üzünün süni surətdə açılmasını və yağışın yağmamasını təmin etdilər.” [4]*”

Bu əməliyyat çoxmərhələli və diqqətlə planlaşdırılmış bir əməliyyat olaraq, çox ciddi məxfilik şəraitində keçirildiyindən, hələ bu gün də o məxfilik pərdəsi əməliyyatın üzərində götürülməmişdir. Əməliyyatın birinci mərhələsində bitkiləri kütləvi surətdə məhv-etmə vasitələri tətbiq edildi ki, bunun da bir ucu heyvanlara və bilavasitə əhalinin sağlamlığına məhvədici təsirlə six bağlı idi. İkinci mərhələdə hava şərtlərinin dəyişdirilməsi nəzərdə tutulmuşdu. HHQ və MKİ-nin rəsmi məlumatlarına görə, 1963-1972-ci illər ərzində ABŞ tərəfindən Hind-Çində 2658 dəfə süni yağıntı əməliyyatı keçirilmişdi. Üçüncü mərhələdə litosfer və hidrosferdə dəyişikliklər edilmiş, böyük yanğınlar törədilmişdi.

İqlim silahının texnologiyası müxtəlifdir. Ancaq əsasları – həmoakustik dalğaların yaradılması, atmosferin ion tərkibinin dəyişilməsi, atmosfer və hidrosferə xüsusi kimyəvi vasitələrin atılmasıdır. Məsələn, yağıntının miqdarının azaldılmasına hövzələrdə su səthinin üzərinə buxarlanmanın qarşısını alan və topa buludların yaranmasına imkan verməyən substansiya yaymaqla nail olunur. Bu baxımdan Rusiya və Ukraynanın Avropa hissəsi xüsusilə hissiyatlıdır. Belə ki, bu ərazilərə daxil olan istiliyin dördüncü hissəsini Atlantik okeanının şimal hissəsinin kiçik bir bölgəsinə düşən istiliklə müqayisə etmək olar. Bu bölgədə buludlu hava ilə təsiretmə formalasdırılması və ya onların susuzlaşdırılması uzunmüddətli quraqlıqlara gətirib çıxara bilər.


Atmosferin yuxarı qatlarında günəş şüalarını udan (bunu etməklə Yer səthində hava temperaturunu aşağı salırlar) maddələrin yayılması və ya Yerin şüalandığı istiliyin udulması, temperaturun qlobal surətdə dəyişilməsini həyata keçirməyə imkan verəcəkdir. Orta illik temperaturun orta en dərəcəsi bölgəsində  $1^{\circ}$  azalması faciəvi olacaqdır. Belə ki, əsas taxıl istehsalı məhz bu bölgənin payına düşür.  $4 - 5^{\circ}$  azalma ekvator bölgəsi istisna olmaqla, bütün okean səthinin tədricən buzlaşmasına gətirib çıxaracaq. Atmosfer quruluğu o qədər əhəmiyyətli olacaq ki, buzlaşmayan ərazilərdə dənli bitkilərin yetişdirilməsindən heç söhbət belə gedə bilməz. Gələcəkdə atmosfer temperaturunun aşağı düşməsinə kimyəvi birləşmələr yaymaqla istixana effektinə qarşı vasitə kimi istifadə ediləcəyi və belə layihələrin



## SİLAH VƏ TEXNİKA

hazırlanacağı da istisna deyil.

**Ozon silahı** – bu, düşmən və ya rəqib ərazilərində seçilən rayon üzərində ozon qatını dağlıdan vasitələr dəstidir. Daha geniş desək, ozon silahı 10 km-dən 50 km-ə qədər məsafədə yayılan və 20-25 km-də maksimum sıxlıqda olan, aşağı və yuxarıya doğru kəskin surətdə azalan ekranedici ozon təbəqəsinin dağılmışına əsaslanır. Ozon (atomlu oksigen) mikroorqanizmləri məhv edən, zəhərli və ən güclü oksidləşdiricilərdən biridir. Onun parçalanması bəzi qazlı qatışıqlar olduqda daha da sürətlənir, xüsusilə brom, fтор və onların birləşmələri. Təbii ki, bu birləşmələr özbaşına səmaya qalxa bilməz və insan övladı bu və ya digər kimyəvi qatışıqları səmaya raket, təyyarə və digər vasitələrə qaldırır.



**ŞƏKL 2. İONOSFERİN ŞEKLİ**

Əmələ gələn ozon deşiklərinən dalğalarının uzunluğu 3 mkm-ə yaxın ultrabənövşəyi sərt günəş şüalanması keçir. Bunun da təsiri nəticəsində kənd təsərrüfatının – heyvan və bitkilərin məhsuldarlığı kəskin surətdə aşağı düşür. Daha sonra isə ozon təbəqəsindəki proseslərin pozulması orta temperaturun aşağı düşməsi və nəmişliyin yüksəlməsinə səbəb olacaqdır. Düşmən ərazisinin üzərində ozon qatının qismən parçalanması və qoruyucu ozon təbəqəsində süni "ozon dəliyinin" yaranması yer kürəsinin planlaşdırılan rayonunda böyük dozada sərt ultrabənövşəyi və kosmik mənşəli digər şüalanmaların təsiri hesabına əhalinin, heyvanlar və bitki aləminin məhvini gətirib çıxara bilər.


Bəzi elmi və ictimai xadimlər, təşkilatlar "HAARP"-in dağıdıcı məqsədlərlə istifadə ediləcəyini bəyan edirlər. Onlar təsdiq edirlər ki, "HAARP" sadalanan məqsədlər üçün istifadə oluna bilər. **Mojarovski Q.S.:** "HAARP elə istifadə oluna bilər ki, seçilmiş rayonda su və hava naviqasiyası tam pozula, radiorabitə və radiolokasiya bloklana, kosmik gəmilərin, təyyarə və yerüstü sistemlərin bort elektronikası sıradan çıxarılıla, istənilən ra-

# SİLAH VƏ TEXNIKA



yonda bütün növ silahlanma və texnikanın istifadəsi dayandırıla bilər. Geofiziki silahın integral sistemləri istənilən elektrik, neft və qaz şəbəkələrində böyük miqyashlı qəzalar törməyə qadirdir.” [5]

**Maqnitosfer (ionosfer) silahı.** Maqnitosfer – Yerin maqnit sahəsinin mövcudluğu, yer və yerətrafi məkandakı qaynaqlarla şərtlənir. Onu əsas (Yer nüvəsinin xarici təbəqəsində gedən mexaniki-elektromaqnit proseslərlə şərtlənən), anomal (Yer qabığının dağ sükurlarının maqnitlaşması ilə əlaqədar olaraq) və Yerin xarici maqnit sahəsi (yerə yaxın məkanda yerləşən və Yerin mantiyasında induksiya edən elektrik cərəyanları ilə şərtlənən) kimi növlərə ayıırlar. Yerin maqnit sahəsi yerin üç radiusuna yaxın məsafəyə qədər təxminən oxşardır və Yerin maqnit qütblərində  $7A/m$  ( $0,70 E$ ), maqnit ekvatorunda isə  $33,4 A/m$  ( $0,42 E$ ) təşkil edir. Planetə yaxın məkanda maqnit sahəsi maqnitosferi əmələ gətirir. Onun fiziki xassələrini maqnit sahəsi və kosmik mənşəli yüksəlmiş zərrəciklər axınının qarşılıqlı əlaqəsi təyin edir.



ŞƏKİL 3. KOSMİK FƏZANIN QATLARI

Yerin maqnitosferi gündüz vaxtı 8-14 yer radiusuna qədər uzanır, gecə vaxtı isə bir az da uzundur və bir neçə yüz radiusa bərabər Yerin maqnit quyuğunu əmələ gətirir. Maqnitosferdə radiasiya qurşaqları (Van Allen qurşaqları adlandırılan) – maqnitosferin daxili linda planetin özünün saxladığı böyük kinetik enerjiyə malik yüksək zərrəciklər yerləşir. Radiasiya qurşaqlarında zərrəciklər maqnit sahəsinin təsiri altında mürəkkəb trayektoriya üzrə Şimal qütbündən Cənub qütbünə və geriyə hərəkət edir. Van Allen qurşağı “Explorer-1” ABŞ peyki tərəfindən 1958-ci ildə aşkarlanmışdır. Əvvəlcə iki Van Allen qurşağı (aşağı və xarici) var idi. Aşağı Van Allen qurşağı 7 min km-ə yaxın yüksəklikdə yerləşir və protonların hərəkət intensivliyi saniyədə hər  $sm^{-2}$ -ə  $30 MeV$  enerji ilə 20 min zərrəcik, ən çox halda isə saniyədə hər  $sm^{-2}$ -ə  $1 MeV$  elektron enerji üçün 100 min zərrəcik təşkil edir. Xarici qurşaq isə 51,5 min km yüksəklikdə yerləşir və zərrəciklərin orta enerjisi demək olar ki,  $1 MeV$ -dir. Qurşaqlarda zərrəciklərin hərəkət axınının sıxlığı günəşin aktivliyi və günün vaxtından asılıdır.



## SİLAH VƏ TEKNİKA

Atmosfer sahələrində şüalanmanın təsiri altında havanın ionlaşması getdiyindən maqnitosferin xarici və ionosferin yuxarı sərhədi üst-üstə düşür. Bundan başqa, ozon qatı da ionosferin bir hissəsidir. İonosfer və maqnitosferə təsir etməklə düşmənin canlı qüvvə və texnikasını məhv etmək, rabitə əlaqəsini pozmaq, küləyin və hava fəlakətləri hadisələrinin istiqamətini dəyişmək olar.

### TARİX

1914-cü ildə **Nikola Tesla** jurnalistlərin “ölüm şuları” adını verdikləri “Elektrik enerjisiనi ötürmə qurğusu”na patent aldı. Tesla təsdiq edirdi ki, onun kəşfindən düşmən təyyarələrini məhv etmək üçün istifadə etmək olar. Onun bu iddiası yoxlanılmadı və **Nikola Tesla**nın kəşfi tam 80 il yaddan çıxdı. Lakin 1994-cü ildə HAARP qurğusunun tikintisinə başlananda bu böyük alimin kəşfi yenidən gündəmə gəldi.

“**Arqus**” layihəsi (1958-ci il) yüksəkliklərdə nüvə partlayışları radiosiqnallarının ötürləməsi və heomaqnit sahəsinə təsirini öyrənmək məqsədilə aparılırdı. 1958-ci ilin avqust-sentyabr aylarında ABŞ HHQ-si Atlantik okeanın 480 km cənubunda Van Alen qurşağının aşağı hissəsində 3 atom bombası partlayışı həyata keçirdi. Daha sonra isə Sakit okeanda Conston adasının 160 kilometrliyində 2 hidrogen bombası partladıldı. Partlayışların nəticələri gözlənilməz oldu, yəni bütün Yer kürəsini əhatə edən yeni (daxili) radiasiya qurşağı yarandı. “**Arqus**” layihəsi çərçivəsində telekommunikasiyalara maqnit qasırğasının təsirini aradan qaldırmaq üçün “telekommunikasiya qalxanı” yaratmaq planlaşdırılmışdı. Bu qalxan da ionosferin 3 km yüksəkliyində yaradılmalı və hər biri 2-4 sm uzunluğunda (ümumi çəkisi 16 kq) 350 mln. mis iynədən ibarət olmalı idi. Bu iynələrlə bir-birindən 100 m aralı olmaqla qalınlığı 10, eni 40 km olan qurşaq yaratmaq nəzərdə tutulmuşdu. Həmin plan Beynəlxalq Astronavtlar Birliyi tərəfindən kəskin tənqid edildi və bununla da planın icrası dayandırıldı.

“**Starfish**” layihəsi (1962-ci il) Van Alen qurşağının forma və intensivliyini dəyişdi. Bu layihə çərçivəsində 60 km yüksəklikdə 1 tonluq və bir neçə yüz km yüksəklikdə 1 meqatonluq iki partlayış həyata keçirildi. Birinci partlayış 9 iyul 1962-ci ildə baş tutdu. 19 iyulda isə NASA 400 km-dən 1600 km-ə qədər uzunluğu olan yeni yüksəklik qurşağının yarandığını və onun Van Alenin aşağı qurşağının davamı olduğunu elan etdi. Bu qurşaq “**Arqus**” layihəsinin yaratdığı qurşaqdan daha geniş idi. Belə bir eksperimenti 1962-ci ildə Sovet İttifaqında da keçirdilər və bununla da Yer səthindən 7 və 13 min km-də 3 yeni radiasiya qurşağı yaradılmış oldu. Aşağı Van Alen qurşağında elektron axını 1962-ci ildə dəyişdi və bir daha əvvəlki vəziyyətinə qayıtmadı.

Peyk günəş elektrik stansiyaları – “Günəş enerjisi” layihəsi ABŞ Konqresinə 1968-ci ildə təklif edildi. Layihədə 40 min km yüksəklikdə – geostasionar orbitdə günəş şularını udan və günəş batareyalarından (Manxetten adası böyüklükdə) istifadə etməklə mikrodalğalı şuların köməyi lə Yerdəki qəbulədici antenə ötürən 60 ədəd peyk yerləşdirmək təklif olunurdu. Layihə həm tamamilə fantastik, iqtisadi baxımdan qeyri-məqsədyönlü, həm də Tesla ideyasının inkişafını ehtiva edirdi. Bu, simsiz ötürmə xətti idi. Ancaq dəyişən

## SİLAH VƏ TEXNIKA



və inkişaf edən qəbulədici antenlər qovşağı nə heyvanların, nə də insanların, bir sözlə, heç bir canlının yaşaması mümkün olmayan təxminən  $145 \text{ km}^2$  ərazi idi. Peyk elektrostansiyaları orbitə 30 il ərzində çıxarılmalıdır. Layihə 500-800 mlrd. dollar (1968-ci ilin qiymətləndirməsinə görə) dəyərində qiymətləndirilirdi və ABŞ-in enerji tələbatının 10%-ni təmin etməliydi. Layihənin qiyməti Enerji Nazirliyinin bütün bütçəsindən 2-3 dəfə böyük, enerjinin layihə dəyəri isə ənənəvi enerji mənbələrinə daha yaxın idi.

Peyk elektrostansiyalarının hərbi rolü isə yalnız 1978-ci ildən (layihə müəllifinin məhz Pentaqon olduğunu heç kim etiraz etməsə də) müzakirə edilməyə başladı. Peyk elektrostansiyaları düşmən raketlərini məhv etmək üçün təyin edilən lazer və elektron şüalanma silahı ilə təchiz edilməli, antenə yox, hədəfə tuşlanmış mikrodalğalı şüa yanacaq materiallarını alovlandırmalı idi. İdarəedilən mikrodalğalı şüalar enerji təchizatından asılı olmayaraq, istənilən bölgədə döyüş fəaliyyətlərini təmin edəcəkdi. Peyk platformalarından gəmilərlə əlaqə saxlanması və düşmənə radiomanə yaradılması planlaşdırılmışdı.

Ümumiyyətlə, “Günəş enerjisi” layihəsinin hərbi əlavəsi bir çoxlarına universal silah kimi görünürdü. Çoxsaylı tənqidçiləri olmasına baxmayaraq, layihə ABŞ prezidenti **C.Karter** tərəfindən təsdiq edildi. Lakin hədsiz dərəcədə yüksək qiymətinə görə ABŞ Konqresi peyk elektrostansiyaları layihəsini təsdiq etmədi.

İonosferdə yeni eksperiment mərhələsi 1975-ci ildə “**Saturn-5**” raketinin yerdən təxminən 300 km yüksəklikdə yanması ilə başlandı. Raketin partlaması “ionosfer deşiyi” yaratdı: min kilometrlərlə ərazi üzərində elektronların sayı 60% azaldı, Atlantik okeanı üzərində telekommunikasiyalar pozuldu, atmosferdə 6300A dalğa uzunluğunda işıqlanma müşahidə olundu. Bu fenomen hal partlayış və oksigenlə ionosfer ionlarından yaranan qazlar arasındaki reaksiya nəticəsində baş vermişdi.

1981-ci ildə kosmik gəmi 5 səth rəsədxanası şəbəkəsi üzərində uçaraq öz orbit manevr-ləşməsi sistemindən (OMS) atmosferə qaz vurdu. Beləliklə, Milston (Konnektikut), Areibo (Puerto-Riko), Robertalem (Kvebek), Kvayneylem (Marşal adaları) və Xobart (Tasmaniya) üzərində ionosfer deşiyi yaradılmasına səy göstərildi.

Lokal plazma toplanmasını pozmaq üçün kosmik gəminin OMS qazlarından güclü istifadəyə 1985-ci ildə başlanıldı. Belə ki, OMS-in 47 saniyə yanması 29 iyun 1985-ci ildə ən böyük və ən uzunmürlü ionosfer deşiyi əmələ gətirdi. 68 km yüksəklikdə 830 kq işlənmiş qazın Konnektikut üzərində 6 saniyə ionosferə buraxılması isə 1985-ci ilin avqustunda 400 min  $\text{km}^2$ -dən çox ərazini əhatə edən sahədə şimal şəfəqi yaratdı.

1968-ci ildə günümüzə qədər Alyaska ştatında Ferbanks şəhərindən 50 km məsafədə NASA ilə müqavilə əsasında “*Poker Flet*” tədqiqat mərkəzi işləyir. Yalnız 1994-cü ildə burada “qlobal iqlim dəyişiklikləri ilə assosiasiya edən atmosferdəki kimyəvi reaksiyaları başa düşmək üçün” müxtəlif kimyəvi məhlullar yüklənmiş 250 raket buraxılışı həyata keçirilmişdir.

1980-ci ildə **Brayan Vilans** “Vaterlo layihəsi” zamanı şimal şəfəqini dağıtmalı onun müvəqqəti dayanmasına nail oldu. 1983-cü ildə Kanada üzərində 2 “**Blek Brant-X2**” və “**Hayk Orion**” raketи buraxıldı. Atmosferin çox yuxarı qatlarında raketlərdən barium bu-



## SİLAH VƏ TEKNİKA

raxaraq süni buludlar yaratdılar. Bu buludlar hətta Nyu-Mexikodakı “Los-Alamos”da belə müşahidə edildi. “Poker Flet”dən “kosmik havanı öyrənmək” (başqa sözlə, ionosferə təz-iyiq) və işıqlanan buludlar yaratmaq üçün raketlər buraxıldı. Trimetilalümin 69-151 km yüksəkliyə qaldıraraq atmosferin yuxarı qatlarına səpələdir. Bu buludlar da 2-20 iyul 1997-ci ildə geniş ərazilər üzərində müşahidə edildi.

### HEMOAKUSTİK DALĞALAR

Yerin yuxarı atmosferində 10-100 kilometrlərə çatan böyük amplitudalı dalğalar var. Onların interferensiyası (səs, işıq və s. dalğalarını bir-biri üzərinə düşdükdə qarşılıqlı təsir göstərməsi) məkan dövrü daha az olan mürəkkəb kvaziperiodik tərkib yaradır. Ehtimal edilir ki, onlar fotodissosiasiya reaksiyasının atmosferdəki akustik-cazibə dalğalarını “yellətməsi” nəticəsində yaranır. Belə ki, atomlu oksigen yaranmasının qaydan silsiləsi nəticəsində atmosferdə ultrabənövşəyi kvant enerjisini bərabər enerji alır. Bu silsilə təxminən 100 km yüksəklikdə atmosferin isinməsini təmin edir.

60-ci illərdə mütxəssislərə belə gəlirdi ki, plazmadakı nataraz proseslər idarəolunan isilik-nüvə sintezinə açar ola bilər. Belə ki, səs nataraz mühitdən keçərkən onda enerjini azad edirdi. Tezliklə laboratoriya şəraitində sınaq aparmağın mümkünşüzlüyü aydın oldu. Belə ki, tarazlıq mühitindən yüksək dərəcədə sapma lazımlı gəlirdi və bu zaman kim-yəvi reaksiyanın partlayış rejiminə keçməsi yolverilməz idi. Bu baxımdan Yer atmosferinin bəzi qatları şərtlərə tam cavab verir.

Hemoakustik dalğalar qaz mühitində səs maksimal (qeyri-xətti) güclənmə həddinə çatanda yaranır və mühitin qeyri-taraz xarakteri bilavasitə kimyəvi reaksiyalarla təmin edilir. Təbii hemoakustik dalğalarda tədarük edilmiş enerji olduqca böyükdür. Bu zaman isə müəyyən yüksəklikdə səpilmiş kimyəvi katalizatorların köməyilə onu asanlıqla buraxmaq olar. Digər üsul – yerüstü qızdırıcı stendlərin köməyi ilə ionosferdə daxili cazibə dalğalarının qızışdırılmasıdır. Təbii ki, əlində ionosfer dəyişkənliliyinə hər iki təsir üsulunun olması – həm radioqızdırıcı stend, həm də raket və stratostatlardan modulların köməyilə buraxılan kimyəvi reagentlər çox məntiqlidir. Bununla da yaradılan dalğalar təbii kataklizmlər – qasırğalı küləklərdən hava temperaturunun kəskin yüksəlməsinə qədər fəlakətlər yaratmaqla atmosferin aşağı qatlarına ötürülə bilir.

### YERÜSTÜ QIZDIRICI STENDLƏR

Hərbi-tədqiqat programlarının ardınca ABŞ-ın “HAARP” programının-avroral sahədə (avroral cərəyan – Yerin maqnit sahəsi xətti boyu “əsən”, planetimizin qütb en dairəsində şimal şəfəqi yaranan və günəş küləyindən yüksəlmiş zərrəciklər axını) yüksək tezlikli aktivlik tədqiqatları programını yaratması da təbiidir. Dünyada “HAARP”dan başqa 6 belə yerüstü stend var. Bunlardan Tromse (Norveç), Cikamarka (Peru), Sura (Nijni Novgorod, Rusiya) və Apatitu şəhərindəki qurğu (Murmansk vilayəti, Rusiya), Xarkov yaxınlığında anten (Ukrayna) və Düşənbədəki radioanten (Tacikistan) göstərmək olar. Onlardan da yalnız ikisi “HAARP” kimi, Tromsedəki stend və Sura ötürücidür, qalanları passivdir və



əsasən, radioastronomik tədqiqatlar üçün təyin edilmişdir. "HAARP"ı digər stansiya və qurğulardan fərqləndirən bu gün onun 1 QVt təşkil edən (planlaşdırılan 3,6 QVt-dır) gücü və şimal maqnit qütbünə yaxınlığıdır.

## "HAARP"

"...Layihə yeni silah texnologiyaları yaratmaq məqsədilə hazırlanan elmi-araşdırma programıdır..." [6. 10] "HAARP" dünya ictimaiyyətinə radiorabitənin daha yaxşı işləməsi yollarını axtaran elmi-tədqiqat programı kimi təqdim edilir. Ancaq onun hərbi yönü də var ki, bu da programın əsasını təşkil edir.

1974-cü ildə elektromaqnit ötürməsi yolu ilə Plettsvillə (Kolorado), Aresibo (Puerto-Riko) və Armideyldə (Avstraliya, Yeni Cənubi Uelsdə) bir sıra sınaqlar keçirildi. 80-ci illərdə "Atlantik Rıçfild" şirkətinin əməkdaşı **Bernard C. Istlund** "Yer atmosferi, ionosfer və ya maqnitosfer qatlarını dəyişən cihaz və metodu" patentini aldı. 1993-cü ildə ABŞ HHQ və HDQ-nin müstərək yaratdıqları "HAARP" programı məhz bu patentə əsaslanır. Anten sahəsi və programın elmi bazası Alyaskadakı Qakon şəhəri yaxınlığında yerləşir. İstismara 1998-ci ildə verilsə də, anten sahəsində tikinti işləri hələ də sona çatdırılmamışdır və bu gün də davam edir.



**ŞƏKİL 4. ALYASKADAKI "HAARP" STANSİYASI**

Program "komunikasiya və müşahidə sistemlərinə təsir edə bilən ionosfer proseslərini anlamaq, simulyasiyaya nəzarət etmək" adı altında hazırlanmışdır. "HAARP" sistemi ionosferə istiqamətlənmiş 3,6 HVt gücündə yüksəktezlikli radioenerji şüası yaradır. Bu şúa ilə:

– sualtı qayıqların

kommunikasiyaları üçün son dərəcə aşağı tezlikli dalğalar yaradılır;

- təbii ionosfer proseslərini eyniləşdirmək məqsədilə müşahidə texnikasını və ona nəzarəti inkişaf etdirmək üçün geofiziki testlər keçirmək olur;
- Müdafiə Nazirliyinin istifadəsi üçün ionosfer proseslərinin triqger effektlərini tədqiq etmək məqsədilə yüksək tezlikli enerjini fokuslaşdırmaq üçün ionosfer linsaları yaratmaq olur;
- radiodalgalara nəzarət etmək üçün infraqırmızı və digər optik emissiyaların (emissiya bərk və ya maye cisimlərin boşluğuna yaxud qazaoxşar mühitə elektron, ion buraxması) elektron gücləndirilməsində təbliğat məqsədilə istifadə edilir;



## SİLAH VƏ TEKNİKA

- əksedən-udan radio dalğaları nəzarətdə saxlamaq və ionlaşması uzadılmış geomaqnit sahəsi yaratmaq olur;
- radiodalğalarla yayılmasına təsir etmək üçün ionosfer texnologiyalarının potensial hərbi əlavələri ilə həmsərhəd olan çəp istilik şüalarından istifadə etmək olar. [7]
- bütün dünyada aktiv və ya qeyri-aktiv olmaqla hərbi və ya ticari təyinatlı rabitə sistemlərini tam dağıtmaq və ya zədələmək mümkündür;
- istənilən ölkənin və ya geniş coğrafi ərazilər üzərində hava şərtlərinə tam nəzarət etmək olar;
- istiqamətləndirilmiş “ölüm şüası” texnologiyasından istifadə etməklə çox böyük məsafələrdə istənilən hədəfi məhv etmək olar;
- gözəl görünməyən şüanı böyük sərrastlıqla ayrı-ayrı insanlara tuşlamaqla xərçəng və digər ölümçül xəstəliklər yaratmaq məqsədilə istifadə oluna bilər. Ən əsası da odur ki, “qurban” şüanın ona tuşlandıqından tam xəbərsiz olacaq və heç nə hiss etməyəcək.
- “HAARP”dan psixotron silah qismində istifadə oluna bilər.
- bir yaşayış məntəqəsinin əhalisini yatızdırma və ya elə emosional həyəcanlanma vəziyyətinə gətirə bilər ki, onlar bir-birinə qarşı güc, zor tətbiq etməyə başlayarlar.
- radioveriliş şüası birbaşa insanın beyninə elə yönəldilir ki, belə radioverilişin aparıcısının özünü necə təqdim etməsindən asılı olaraq insan Allahın səsini və ya hansısa müqəddəsin səsini eşitdiyini düşünəcək və s. [8]
- “HAARP” antenlərinin hazırlanması üçün alınan patentlərdən birində havanın açıq-aydın idarə olunması (ekoloji sistemə zərbə vurulması və ya onun tamamilə dağıdılması) imkanlarından bəhs edilir. “HAARP-ın şüalandırıldığı enerji qlobal miqyasda havanı idarə etmək üçün istifadə oluna bilər”. [9]

Bütün bu sadalanınlar rəsmi qaydada bəyan edilən məqsədlərdir. Ancaq “HAARP” layihəsi ideyası hələ “Ulduz mühəribələri” dövründə yaranmışdı. O zaman Sovet İttifaqının raketlərini məhv etmək üçün qızdırılmış güclü plazma şəbəkəsi yaratmaq planlaşdırılmış, bura şimal qütbündən ən qısa yolu mövcudluğu isə onun Alyaskada yerləşdirilməsinə səbəb olmuşdu. “HAARP” in yaradılması Vaşinqtonun 1972-ci il RƏM haqqında müqavilənin “təkmilləşdirilməsi” haqqında bəyanatı ilə üst-üstə düşdü. Lakin bu “təkmilləşdirilmə” 2001-ci il dekabr ayının 13-də ABŞ-in birtərəfli qaydada müqavilədən çıxması və “HAARP” programına ayrılan maliyyə vəsaitinin artırılması ilə nəticələndi.

Hərbi meteoroloq, ehtiyatda olan II dərəcəli kapitan *Nikolay Karavayevin* dediklərindən: “...HAARP” gücü və təyinatı nə qədər gizlədilsə də müasir və çox güclü silahdır. Bu güc hava və iqlimə sünü təsiretmə sahəsində müəyyən nəticələr əldə etmiş mülki təşkilatların nailiyyətləri əsasında bazalaşır. Uzaq gələcək üçün nəzərdə tutulan ideyalar da var. Məsələn, Yerə yaxın kosmik məkana çıxarılan güclü lazerlərin köməyilə yüksək təzyiqə malik nəhəng zona yaratmaq. Qasırğa əleyhinə təsir (atmosfer buludlardan təmizləndikdən sonra və təsir zonasına qonşu sahələrdən qızdırılmış hava kütlələrinin daxil olması təhrik edilir) əhali və qoşunların ruh düşkünlüyünə, həmçinin məhsulun itirilməsinə gətirib çıxır... ” [10]

## SİLAH VƏ TEXNIKA



“HAARP”ın digər, rəsmi qaydada elan edilməmiş tətbiq sahəsi akustik-cazibə dalğalarının gücləndirilməsidir. “HAARP”ın anten sahəsi 62.390 şimal en dairəsi, 145.150 cənub uzunluq dairəsində yerləşir və özündə 2,8-10 MHz tezliklərində radiosiqnalları ötürmək üçün fazalasdırılmış anten-ötürücünü ehtiva edir. Gələcəkdə anten 33 akr (təxminən 134 min m<sup>2</sup>) ərazini əhatə edəcək və 180 ədəd ayrı-ayrı antenlərdən (düzbucaklı olmaqla 12-15 formatında yerləşdirilmiş) ibarət olacaqdır. Hər qurğu özlüyündə iki cüt kəsişən dipol anteni (biri 2,8-8,3 MHz “aşağı” diapazon tezliyində, digəri isə 7-10 MHz “yuxarı” diapazon tezliyində) birləşdirir.

Hər anten termocütlü təmin edilmişdir. Bütün massiv isə “böyük heyvanların zədələnmələrinin qarşısını almaq üçün” hasarlanmışdır. Anten sahəsində isə 30 ötürücü kompleksi (transmitter) yerləşdiriləcəkdir və onların hər biri ümumi gücü 3,6 HVt-a çatan 6 cüt 10 kVt-lıq kiçik transmitterdən ibarət olacaqdır. Bütün kompleksi elektrik enerjisi ilə 2500 kVt-lıq 6 ədəd generator təmin edir. Yaradıcı mütəxəssislərin rəsmi bəyanatına görə, ionosferə çatan radiodalğanın gücü hər sm<sup>-2</sup>-ə 3 mkVt təşkil edəcəkdir.

“HAARP” lap başlangıçıda raket əleyhinə müdafiə sistemi kimi nəzərdə tutulmuşdu. Ancaq bu layihənin insan beyninə təsir üçün nəzərdə tutulan tezlikləri generasiya edən böyük gücə malik radioşüalanma yaratma təşəbbüsleri ilə six bağlılığı da şübhəsizdir. [11]

Tromsedəki (Norveç) digər qızdırıcı stend “EISCAT” subpolyar məkanda yerləşir və gücünə görə “HAARP”dan zəif olsa da ondan əvvəl yaradılmışdır. Müqayisə üçün demək lazımdır ki, “HAARP”ın (Alyaska) gücü – 3600 kVt-a qədərdir, “EISCAT”ın (Norveç) gücü – 1200 kVt, “SPEAR”ın (Norveç, Lonqyir, əvvəllər Böyük Britaniyaya aid idi) gücü – 288 kVt təşkil edir. “Sura” kompleksi isə hal-hazırda Yerə yaxın məkanda baş verən prosesləri öyrənmək üçün təyin edilmiş böyük komplekslərdən biridir və ya Amerikanın “HAARP” və Avropanın “EISCAT” komplekslərindən geri qalır.

Demək olar ki, elə bu vaxtlarda *Zbignev Bzejinski “İki əsrin hüdudunda”* adlı kitabında bunları yazmışdı: *“Texnologiya böyük dövlətlərin liderlərinə gizli müharibələrin aparılma metodlarını verəcəkdir. Hansı ki, bunun üçün nə xüsusi qoşunlar, nə də texnologiyalar tələb edilir... havaya təsiretmə texnologiyaları uzunmüddətli quraqlıqlar və ya qasırğalar... yarada bilirlər...”*

Son zamanlar “HAARP”la bağlı qalxan iddiyalardan və mütəxəssislər tərəfindən qeyd-şərtisiz təsdiqini tapan məsələlərdən biri də bu kompleksdən psixotron silah qismində istifadə olunması imkanıdır. İnsanlar qrupuna yönəldilmiş müəyyən ardıcılılığı olan modulyasiyaya (bir tondan başqaşına keçmə, ton sırasını dəyişdirmə) malik müəyyən tezlikli elektromaqnit şüalanması onların hamisinin əhvali-ruhiyyəsini eynitipli dəyişməklə onlarda eyni emosiyalar yaratmağa qadirdir. Alımlar eksperimentlərlə sübut etmişlər ki, insanlarda xoşbəxtlik, ağrı-acı, qorxu və s. emosiyaları programlaşdırımaq, sonra isə istiqamətləndirilmiş güclü elektromaqnit şüalanması ilə məsafədən və gizlin olmaqla insan kütləsini idarə etmək olar.

**“İqlim müharibələri”** kitabının müəllifi və “HAARP”ın bağlanması hərakatının aktiv üzvlərindən olan amerikalı alim *Cerri Smit* “... Amerika cəmiyyətinin HAARP haqqında




## SİLAH VƏ TEXNİKA

*az məlumatlı olduğunu göstərir. Axi bu obyekt yalnız sualtı qayıqlarla əlaqə üçün yaradılmışdır. Onun şüaları nəinki okeanın dərinliklərinə çata bilir, hətta beynimizin ən dərin güşəsinə belə daxil olmağa qadirdir. Düşmən tərəfin yeraltı bazalarını şüalandırmaylə yoxlayan və dərinliklərdə üzən sualtı qayıqlarla rabitə əlaqəsi yaranarakən hansı tezlik dalğalarından istifadə edirsə, insan beyninə təsir zamanı da demək olar ki, eyni prosedurlar keçirilir.*” Geosiyasi problemlər Akademiyasının vitse-prezidenti, hərb elmləri doktoru **Konstantin Sivkov** da demək olar ki eyni fikirdədir: “...şüüra təsir silahını hazırlayan mütəxəssislər elektrik impulslarına, müəyyən ritmlə biotoklara tabe olan insan beyninin açıq xüsusiyyətlərini – insanın əsəb sistemini çıxdan hesaba almışlar. Alfa, betta, qamma ritmlər daha çox məşhurdurlar və onlar elmi cəhətdən hərtərəfli öyrənilmişdir. Həmin ritmlərin dəyişdirilməsi insanın əhvali-ruhiyyəsinin dəyişməsinə təsir edir. Məsələn, müəyyən ritmlər insanda təlaş, vahimə yarada bilir.” [12]

### “SURA”

Keçmiş Sovet İttifaqında ionosferin öyrənilməsinə hələ 1950-ci illərdə başlanmışdı. Belə bir stansiyanın tikintisi 1950-ci ildə Xarkov Politexnik İnstitutunun radiotexnika fakültəsinin bazasında – Zmiev şəhəri yaxınlığında baş tutdu. Layihənin rəhbəri görkəmli Ukrayna alimi, radiofizik **Semyon Yakovlevič Braude** idi. 4 ildən sonra, yəni 1954-cü il iyun ayının 30-da günəş tutulması zamanı stansiyanın ilk sınağı keçirildi. Həmin hadisə zamanı alımlar ionosferdə elektron toplanması titrəyişlərini tədqiq etdilər. Sonralar isə Zmiev stansiyasında bir çox tədqiqatlara start verildi. Ionosferin öyrənilməsi üçün nəzərdə tutulan bu nəhəng radar və “boşqablar” yerli sakinləri təbii ki, qorxudurdu. Bildiyimiz kimi, qorxu da həmişə müxtəlif şayiə və mif yaranmasına gətirib çıxarıır. Həmin dövrə stansiyanın altında məxfi şəhərciyin olması və s. şayıələri tez-tez eşitmək olurdu və bu dedi-qoduların ardi-arası kəsilmirdi.



ŞƏKİL 5. “SURA” STANSİYASINDA ANTEN SAHƏSİNİN GÖRÜNÜŞÜ

Təbii ki, bütün bunnlar yerli sakinlərin qorxularından yaranan və xülyadan başqa bir şey deyildi. Ancaq yada salsaq ki, “soyuq müharibə” və “silahlanma yarışı”nın ən qızğın çağlarında həm Sovet İttifaqı, həm də ABŞ yeni silah növləri axtarışında idi, onda ehtimal etmək olar ki, ionosferin öyrə-



**ŞƏKİL 6. "SURA" STANSİYASININ  
İDARƏETMƏ MƏRKƏZİ**


olar. Hal-hazırda həmin stansiyanın maliyyələşməsi demək olar ki, dayandırılmışdır. Ancaq hərdən Ukrayna ərazisi üzərində kosmik plazma parametrlərini ölçmək və yerə yaxın kosmik məkanda tədqiqatlar aparmaq üçün istifadə edilir.

Qızdırıcı "Sura" stendinin tikintisinə 70-ci illərin sonunda başlanılmış və 1981-ci ildə istismara verilmişdir. Əvvəllər "Sura" layihəsi Təhsil Nazirliyi yox, Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilirdi. Bu da Yer ionosferini aşaşdırmaq və atmosferə birbaşa təsir etmək üsulları ilə hərbçilərin xüsusi maraqlandıqlarını növbəti dəfə sübut edir. Bu gün isə maliyyələşmə "İnteqrasiya" programı (N 199/2001 layihəsi) çərçivəsində dövlət tərəfindən həyata keçirilir. 80-ci illərin əvvəllərində alımlar atmosferə səni təsirlə bağlı ciddi

nilməsi adı altında Zmiev stansiyası da elə əvvəlcədən iqlim silahı qismində nəzərdə tutulubmuş ki, bu fikir o qədər də xülya sayılmaz. Əgər nəzərdə saxlasaq ki, Sovet İttifaqında belə yerlər, adətən, "məxfi obyekt" sayılır və uyğun şəkildə qorunurdu, onda yaranan xülya və miflərin "həqiqiliyini" asanlıqla söyləmək

nəticələr əldə etmişdilər. Ionosfer cərəyanlarının modulyasiyası zamanı aşağı tezlikli şüalanma effektinin yaranması məhz həmin illərdə kəşf edilmişdi. Sonralar bu hadisə sınaq stendinin əsasını qoyan alimin adı ilə **Getmansev** effekti adlandırılmışdı.

Radiofizika elmi-tədqiqat institutu tə-



**ŞƏKİL 7. İONOSFERİN ÖYRƏNİLMƏSİ ÜÇÜN TƏYİN  
EDİLMİŞ ZMİEV STANSİYASI**



## SİLAH VƏ TEXNİKA

rəfindən Rusiya EA-sı institutlarının müştərək tədqiqat aparmaları üçün “Sura-Kollektiv İstifadə Mərkəzi” layihəsi hazırlanmışdır. Tədqiqatların elmi istiqamətləri bunlardır:

- yüksək mezopauzalarda (75-90 km) turbulentliyi və bu hadisə ilə bağlı atmosfer proseslərini araşdırmaq;
- 55-120 km yüksəkliklərdə atmosfer parametrlərini, həmçinin 60-300 km yüksəkliklərdə ionosferin parametr və dinamikasını rezonanslı yayma metodu ilə müxtəlif tərkibli süni dövrlərdə araşdırmaq;
- üst atmosferdə dinamik proseslərin tədqiqi, neytral qaz komponentlərinin konvektiv hərəkəti və idarə edilən akustik-cazibə dalgaları mənbəyi süni induksiyasının köməyi ilə atmosfer proseslərindəki dalğa qarışığıqlarına təsir etmək;
- süni turbulentlik yaratma qanuna uyğunluğu və müxtəlif diapazonlarda (QD (qısa dalgə), HYT (hədsiz yüksək tezlik), optik işıqlanma) ionosfer plazmasının süni elektromaqnit şüalanmasına güclü radio-dalğalarla təsirinin; turbulentliyin təbii qızışma proseslərinin modelləşdirilməsi və Yer atmosferin enerjili zərrəciklər axınının soxulması zamanı ionosferin elektromaqnit şüalanmasının yaradılmasını araşdırmaq (bu, “Sura”dan atmosferə süni təsir üçün istifadə edildiyini söyləməyə kifayətdir.);
- dekametr-desimetr diapazonlarında radiodalğaların uzaq transitionosferdə radioşüalanmasının yayılmasını müşahidə etmək, radiodalğaların yayılmasını proqnozlaşdırma və idarəetmə cihazları, metodlar hazırlamaq.

“Sura” radio kompleksi Nijeqorod vilayətinin Vasilsursk şəhərində yerləşir. Onun əsasını 3 ədəd qısadalgalı 4-25 MHz diapazon tezliyinə malik olan və hər biri 250 kW gücündə PKV-250 radioötürücüsü, 4.3-9.5 MHz zolaq tezliyi və orta tezlikdə 26 dB gücləndirmə əmsalında  $300 \times 300 \text{ m}^2$  ölçüsüylə 3 bölmeli qəbuledici-ötürücü PPADD anteni təşkil edir.



**ŞƏKİL 8. ATMOSFER HADİSƏSİ – BURULĞAN (İQLİM SİLAHININ TƏTBİQİ İLƏ YARADILDIĞI DA İDDİA EDİLİR)**

“HAARP” və “Sura” qurğuları arasında gücü və yerləşməsinə görə əsas fərqlər sadalananlardır: “HAARP” şimal şəfəqi bölgəsində yerləşir “Sura” isə orta zolaqda, “HAARP”的in gücü bu gün “Sura”dan artıqdır, ancaq hər iki qurğu bu gün istismar edilir və onların qarşılıarı

# SİLAH VƏ TEXNIKA



na qoyulan tapşırıqlar da demək olar ki, eynidir: radiodalğaların yayılmasını, akustik-cazibə dalğalarının və ionosfer linzalarının yaranmasını araşdırmaq.

ABŞ KİV-i Rusiyani “Sura”dan qasırğa yaratmaq və onların trayektoriyasını dəyişmək üçün istifadə etməklə günahlandırır, Rusiya məmurları isə “HAARP”ın geofiziki silah olması ilə bağlı xəbərdarlıqlar etdiklərini xatırladırlar. Rusiya Dövlət Dumasında “HAARP”ın Rusiya üçün təşkil etdiyi təhlükənin müzakirəsi planlaşdırılsa da, hələ ki, baş tutmamışdır. Bu gün iştirakçı ölkələr arasında iqlim və meteoroloji eksperimentləri məhdudlaşdırın bir neçə beynəlxalq müqavilə var. Bu müqavilələrdən başqa təbiətə hərbi və ya digər düşmən təsirini qadağan edən (müddəti olmayan və 5 oktyabr 1978-ci ildə qüvvəyə minən) və problemi daha tam əks etdirən konvensiya mövcuddur. Konvensiyanın istənilən iştirakçısının istəyi ilə (cəmi 4 dövlət) bu və ya digər hadisənin təbii hadisə və ya texniki tipli olmasına şübhə yaranan zaman məsləhətçi ekspert komitəsi çağırıla bilər.

“Sura” və “HAARP” stansiyalarından iqlim silahı qismində istifadə haqqında “Sura” kompleksinin əməkdaşı, *Saveli Qraç* bəyan etmişdir ki, “...alımların ionosferə ötürüdükləri enerji çox zəifdir; onun köməyilə bu və ya digər təbiət fəlakətləri törətmək qeyri-mümkündür”. Onun sözlərinə görə, “HAARP” alımlarının ionosferi qızdırılmaları ilə bağlı ən güclü təcrübə atmosferdə ildirim çaxmazdan qabaqkı təbii vəziyyətdən də zəif olan hala gətirib çıxara bilər.

Nijni Novgoroddakı Radiofizika elmi-araşdırmalar institutunun professoru, fizika-riyaziyyat elmləri doktoru, “Sura” elmi kompleksinin əməkdaşı professor *Saveli Qraçın* verdiyi müsahibədə bunu aydın görürük: – *Deyək ki, “Sura” yağış yağdırı bilmir; ancaq amerikalıların nə qədər uzaq getdikləri haqda nə bilirik? Ola bilsin ki, onlar artıq vulkanlara da təsir edərək “püskürməyə təhrik” edirlər...*” “*Fizikanın qanunları amerikalılar üçün də, bizim üçün də eynidir. Biz nəzəriyyəni onlardan yaxşı başa düşürük. Ona görə də nəyin mümkün olduğunu, nəyin isə mümkün olmadığını proqnozlaşdırı bilirik. Nəyin mümkün olduğunu aydınlaşdırmaq məqsədilə bu sahədə intensiv araşdırmalara davam etmək lazımdır. Biz bu işdə geri qalmamalı və uydurmalara inanmamalıyıq. “HAARP” bizim kompleksdən tam 10 dəfə güclüdür; lakin qlobal effektlərə nail olmaq üçün onun gücündən belə milyonlarla dəfə böyük olan güc lazımdır.*” [13]

Iqlim silahının varlığı məsələsi də əsassız deyil. Belə ki, Stokholm Sülh Problemləri Araşdırma İnstitutunun mütəxəssisləri ABŞ, Çin, Yaponiya, İsrail və Braziliyanın iqlim silahı hazırlıqlarında aktiv işlər apardıqlarını söyləyirlər. Ancaq bu informasiya çox məxfi saxlanılır və son illərdə baş verən təbii fəlakətlərində məhz iqlim silahının tətbiqi ilə baş verdiyini sübut etmək mümkün deyil.

“ABŞ mütəxəssislərinin fikrincə illik orta temperaturun cəmi  $1^{\circ}$  qaldırılması SSRİ-də məhsuldarlığı yarıba-yarı aşağı salacaqdır.”... bunun ardınca isə “...quraqlıq – yanğınlar – qeyri məhsuldarlıq – mal-qaranın məhv edilməsi – taxıl bazarının itirilməsi – iqtisadi və siyasi asılılıq – aclıq – qiymətlərin artımı – cəmiyyətin parçalanması...” baş verəcəkdir. [14. 7]

Iqlim silahının yaradılması realdır, lakin onun tətbiqi üçün olduqca böyük resurslar la-



## SİLAH VƏ TEKNİKA

zimdır. Hələ biz havanın formalaşma qanunları haqqında az bilirik və ona görə də belə silahı idarəetmə problemləri olacaqdır. İqlim silahının tətbiqindən sonra onun nəticələri təcavüzkarə və ya onun müttəfiqlərinə zərbə vura, bitərəf dövlətlərə ziyan verə bilər. İstənilən halda alınan nəticəni söyləmək problemləri olacaqdır. “... İş ondadır ki, yeni silahın sınaqları üçün bir neçə an ərzində və bir neçə vəziyyətdə hər molekulu qarsalamaq dünya üçün qəbuledilməzdür. Və dünyada çox az mütəxəssis və alim bilir ki, ABŞ hərbçiləri “HAARP” vasitəsilə nələr edə bilirlər...” [6.167]

Azərbaycan müstəqilliyinə qovuşandan sonra hər bir sahəyə fikir verildiyi kimi, təhlükəsizliyə, milli maraqların qorunmasına, planetimizdə baş verən qlobal hadisə və fəlakətlərə də xüsusi diqqət ayrılmaga başladı. *Ümummilli Lider Heydər Əliyevin* beynəlxalq qurumlarda, mötbəər təşkilatlarda və yüksək tribunalarda “*Dünyamızı qoruyaq!*” çağırışı da cavabsız qalmadı. Ölkə prezidentinin, Milli Məclisin müvafiq fərman və qərarları, məktəb şagirdləri və əlaqədar təşkilatların yaşıllıqlar salması, təbiətin qorunması və s. tədbirlər hərbi sahədən də yan keçməmişdir. Bu məsələlər Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli 1029 - IIIQR nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi Doktrina”sında da öz əksini tapmışdır: “... yeni bio və nanotexnologiyaların sürətli inkişafı və yayılması terrorçu qüvvələr üçün bioloji müharibələri aparmaq və ya bioterror aktlarını törətmək imkanları yaradır. Bu tendensiya digər mühüm texnologiyalara, ilk növbədə destruktiv məqsədlərə yönəldilə bilən, dövlətlərin, bütövlükdə beynəlxalq birliyin maraqlarına böyük ziyan vurmağa qadir informasiya texnologiyalarına da aiddir...” və ya “Qlobal inkişafın müasir mərhələsi çoxistiqamətli, qarşılıqlı ziddiyyətli və eyni zamanda, cari və gələcək silahlı münaqişələrin xarakterini əsaslı surətdə dəyişdirən, bir-birini tamamlayan aşağıdakı meyillərin mövcudluğu ilə xarakterizə olunur:

- geoməkanın genişliyi, mürəkkəbliyi, qeyri-sabit dinamikası, informasiya amilinin və texnoloji inkişafın durmadan artan əhəmiyyəti;
- ən yeni silahlı mübarizə vasitələrinin meydana gəlməsi, vahid informasiya məkanının formalaşması və “döyüş meydanı” anlayışının tədricən “döyüş məkanı” anlayışı ilə əvəz edilməsi;
- müharibə aparmağın keyfiyyətcə fərqli fəlsəfəsinin meydana gəlməsi, yəni say, təşkilati və texnoloji baxımdan olduqca üstün düşmənə qarşı qeyri-dövlət struktur şəbəkələrinin asimetrik hərbi fəaliyyəti.” [15. 3- 4]

İqlim silahı ola bilərmi və ya hazırlamaq mümkünür? Bu, nəzəri cəhətdən mümkünür. Qlobal miqyasda, bir neçə min kilometr ərazidə iqlimə təsir etmək üçün sadəcə olaraq böyük resurslar lazımdır. Atmosfer hadisələri mexanizmini tam anlamadığımız və bu hadisələrin bizə nəyə başa gələcəyini bilmədiyimiz üçün gözlənilməz nəticələr ala bilərik. Gəlin, təbiəti və insanlığı qoruyaq!

### ƏDƏBİYYAT

1. Симонова А.Е. Международно-правовые аспекты борьбы с биотерроризмом (Мос-

# SİLAH VƏ TEKNİKA



ковский университет МВД РФ, кандидатская диссертация) Москва, 2007

2. [http://www.zyorna.ru/our\\_publications/генетическое-оружие](http://www.zyorna.ru/our_publications/генетическое-оружие)
3. <http://www.liveinternet.ru/users/3801740/post156819855>
4. <http://ruslife.org.ua>
5. [http://siac.com.ua/index.php?option=com\\_content&task=view&id=1075&Itemid=59](http://siac.com.ua/index.php?option=com_content&task=view&id=1075&Itemid=59)
6. Nick Begich and Jeane Manning. Angels don't play this HAARP. Advances in Tesla technology, 1997
7. [http://www.chelemendik.sk/\\_808757116.html](http://www.chelemendik.sk/_808757116.html)
8. <http://staretz.narod.ru/Articles/88.htm>
9. [http://www.fosar-bludorf.com/archiv/schum\\_eng.htm](http://www.fosar-bludorf.com/archiv/schum_eng.htm)
10. [http://kitzber-16.at.ua/publ/probuzhdenie\\_voina/rezulstat\\_ispytanija\\_klimatichesko-go\\_oruzhija\\_2010/13-1-0-289](http://kitzber-16.at.ua/publ/probuzhdenie_voina/rezulstat_ispytanija_klimatichesko-go_oruzhija_2010/13-1-0-289)
11. Круглов А. Выброс плазмы, Совершенно секретно, № 06/335, 19 февраль 2015
12. <http://vsr.mil.by/2011/07/14/neobyavlenaya-vojna/>
13. <http://ss-op.ru/reviews/view/46>
14. Правдивцев В.Л. Тайные технологии. Биосферное и геосферное оружие. Москва, "БИНОМ", 2012
15. "Azərbaycan" qəzeti, 17 iyun 2010-cu il

**РЕЗЮМЕ  
КЛИМАТИЧЕСКОЕ ОРУЖИЕ  
В. МУСТАФАЕВ**

Как видно от имени “Климатическое оружие” есть оружие обладающий силой влияния на климат. Эта тема на мировом уровне не сходит с повседневного обсуждения и всегда актуальна. Не признавая призывы человечества о защите природы, до сих пор проводимые некоторыми государствами страшные учения, ураганы, цунами, землетрясения, дождь, сель, возможности создания засухи во многих передовых государствах создало тревогу. Надо сегодня встать на защиту планеты, чтобы не стыдиться смотреть в лицо будущим поколениям.

**SUMMARY  
CLIMATIC WEAPON  
V. MUSTAFAYEV**

As can be seen from the name “climate weapons” – there is a weapon with the power to influence the climate. And this theme in the global level has been on the daily discussions and always current. Not recognizing the humanity calls for the Protection of Nature, still held by some States of the terrible doctrine, hurricanes, tsunamis, earthquakes, rain, rural, the possibility of establishing in all the drought has created fear. It is Necessary today to get up on protection of the planet to not to be ashamed of to peer into person of the future generation.



## MƏLUMAT

### ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (97, 98, 2003, 2007) Azərbaycan dilində, Times New Roman şrifti ilə yığılmalıdır. Məqaləyə cədvəllər, qrafiklər, diaqramlar, fotolar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrəlməli, istinad mənbələri göstərilməlidir.

Məqale 6-8 səhifədən az olmamalı, axırda yazıldığı dildən başqa 40-50 sözdən ibarət rus və ingilis dillərində nəticə (rezüme, summary) yazılımalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırda istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat götürilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkunc mötərizənin içərisində [1] və ya [1.119] verilməlidir. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqalənin sonunda yazılın ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dilde göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

#### NÜMUNƏ:

- Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976
- Sadiqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafi. Bakı, 2005

**Səhifənin ölçüləri:** vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 30 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

**Məqalənin əvvəlində aşağıdakılard göstərilməlidir:**

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatın adı, şəhər, ölkə, e-mail (şrift – 14);
- açar sözlər (üç dildə – Azərbaycan, rus, ingilis).

Şəkil, foto, qrafik və diaqramlar aq-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər\*.jpg formatında verilməli, mətnin çap variantı ilə birləşdə elektron variantı diskdə təqdim edilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

Lisenziya: № 002559

Yığılmağa verilmişdir: 10.09.2016

Çapa imzalanmışdır: 20.10.2016

Şərti çap vərəqi: 9,8

Fiziki çap vərəqi: 7+0,125

Kağız formatı: 70×108 //<sub>16</sub>

İndeksi: 0317

Tirajı: 4372

Sifariş: 538

Jurnal

Azərbaycan Respublikası

Müdafiə Nazirliyi

“Hərbi nəşriyyat”ında

ofset üsulu ilə

çap edilib.

Lisenziya: № 022042

Verilmə tarixi: 04.06.1999

Nömrəyə cavabdeh: Vüqar MUSTAFAYEV

Korrektor: Minaxanım HAQVERDİYEVA-SÜLEYMANOVA

## HƏRBİ TEXNOLOGİYALAR



### “GEZGİN”

Asanlıqla əldə daşınması mümkün olan elektro-optik sensor sistemli “Gezgin”i tez bir zamanda fəaliyyətə hazırlamaq mümkündür. Operativ sistemə və möhkəm quruluşlu konstruksiyaya malikdir. Cihaz müasir və dəqiqliz məsafəölçmə üstünlüyünə və lazer tuşlayıcıya sahibdir. “Gezgin”in cəhəti müəyyənləşdirmə özəlliyi və GPS əlaqələndiricisi var. Bir çox yerlərdə, o cümlədən xüsusi təyinatlı qüvvələrdə və təhlükəsizlik qurumlarında geniş istifadə olunan bu cihaz sərhəd xəttinə nəzarət, kəşfiyyat və qarşı tərəfdə mövcud şəraiti izləmək məqsədilə tətbiq olunur. Əsas xüsusiyyətləri kimi görüntünü tənzimləmə və yaxşılaşdırmanı, hədəfin koordinatlarını vaxt üzrə dəqiqliz hesablayıb avtomatik emalını qeyd etmək olar. Enerji mənbəyi, yəni batareyası asanlıqla dəyişdirilə bilir. Müşahidə borucuğunda işıq sızdırmayan göz rezini var. Saxlanma temperaturu -40 dərəcə ilə +65 dərəcə aralığındadır. Cihaz -32 dərəcə ilə +50 dərəcə arasında normal fəaliyyət göstərir.

Ağırlığı 1,8 kq-dir. Tam doldurulmuş batareya ilə cihazın işləmə müddəti 5 saatdır. En, uzunluq, hündürlük ölçüləri mütənasib olaraq belədir: 175 mm, 185 mm, 95 mm. Termik kamerasının uzun dalğa üzrə 640X 480 bolometr səviyyəsində effekt yaranan ötürüçü-qəbuledicisi var. Cihaz görüntünü 2,5 dəfə optik böyütmə imkanına malikdir və 5 km uzaqlıqda, 5 m yaxındakı hədəfləri rahat şəkildə incələməyə imkan verir. Standart aksesuarlar dəstində batareyalar, batareya doldurucu, daşınma və nəql edilmə futlyarı daxildir. Cihaz üçün, həmçinin əllə tənzimlənən üçayaq, xarici video kabeli, xarici adapter nəzərdə tutulur.

## HƏRBİ TEXNOLOGİYALAR


### “ENGEREK”

Aselsan şirkəti tərəfindən istehsal edilən “Engerek” lazer hədəf müəyyənləşdirmə və məsafə təyinətmə cihazı yüngül çəkisi və kiçik ölçüsü ilə özündə böyük imkanları birləşdirir. Daşınması çox rahat olan cihaz istənilən yerdə üçayaq üzərində quraşdırılmaqla istifadə edilə bilər. “Engerek” qurulduğu nöqtədən gözə zərərsiz lazer şüaları ötürür ki, bu da 5 km-ə qədər zirehli hədəfləri və 10 km-ə qədər məsa fədə yerləşmiş tikililəri müəyyənləşdirir. Olduqca həssas indikatora malik cihaz hədəfdən qayıdan lazer şüaları vasitəsilə hədəfi analiz etməklə, onun haqqında avtomatik mövqə və koordinatların məlumat bazasını yaradır.



Bazada toplanılmış məlumatlar GPS əlaqələndiricisi vasitəsilə hədəfin məhv edilməsi üçün aidiyyatı üzrə xaric olunur. Cihaz, həmçinin 300-20000 metr aralığında məsafə təyinətmə üstünlüyünü malikdir və daxili rəqəmsal fotoaparət, kompas, eləcə də mailliğin ölçən cihaz ilə təchiz olunmuşdur. Görüntünü 10 dəfə böyütmə xüsusiyyətinə malik cihazın aksessuarsız çəkisi 6 kq-a yaxındır. Standart aksessuarlar dəstində əllə tənzimlənən üçayaq, doldurula bilən batarya, adapter, futlyar, optik təmizləmə dəsti daxildir. Cihaz üçün əlavə olaraq termal kamerası və rəqəmsal bücaqölçən mövcuddur. Səxlanma temperaturu -40 dərəcə ilə +70 dərəcə aralığındadır. Cihaz -32 dərəcə ilə +52 dərəcə arasında olan temperaturda normal fəaliyyət göstərir.

## MİLLİ QƏHRƏMANLARIMIZ



**Qorxmaz Abış oğlu EYVAZOV**

**01.04.1967-10.02.1994**

**Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-1984-cü illərdə burada orta təhsil almışdır. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən çavuş kursunu bitirmiştir.**

1987-ci ildə hərbi xidmətini başa vuran Qorxmaz Vətənə dönür. 1992-ci ilin martında isə Laçın rayon polis idarəsində işə qəbul edilir. Qorxmaz Eyvazovun ilk döyüşləri də elə doğma yurddan başlayır. Qızartı dağı uğrunda gedən əməliyyatlar zamanı onun qoçaqlığı sayəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci ildə erməni işgalçları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçirlər. Qorxmaz bu döyüsdə qolundan yaralanır, lakin silahı yerə qoymur. Sağalan kimi yenidən yoldaşlarının yanına qayıdır. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlər zamanı xeyli erməni silahlısını məhv edən Qorxmaz Eyvazov qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 sayılı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

**“HƏRBİ BİLİK”  
AZƏRBAYCAN RESPUBLİKASI  
MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI  
İKİ AYDA BİR DƏFƏ ÇIXIR**

Ünvanımız: Şəfaət Mehtiyev küçəsi 146, tel: 538-04-47  
e-mail: herbibilik@mail.ru.



### **“AĞILLI” DƏBİLQƏ**

Hərbi dəbilqələrin təkmilləşdirilməsi zəminində atılan ilk addımlardan biri dəbil-qəyə danışq qurğusunun quraşdırılması olmuşdur. XXI əsrin başlangıcına qədər mütəxəssislər yalnız başı qoruyan radiolu dəbilqə yox, yüksək texnologiyalarla hazırlamış bir dəbilqə görəcəklərini ümid edirdilər. Onların fikrincə, belə bir dəbilqənin imkanları bir neçə qurğu və onları idarə edən operatorların imkanları ilə müqayisə oluna biləcəkdi. Bu hipotezin nə qədər düz olduğunu isə zaman göstərdi.

Buna ən bariz nümunə isə ABŞ-in F-35 qırıcı təyyarələrinin pilotları üçün İngiltərə mütəxəssislərinin hazırladıqları “Tanrı gözü” dəbilqəsidir. Dəbilqəyə quraşdırılmış gəcəgörmə qurğusu zaman baxımından bu gün hec də heyrət doğurucu deyil. Qalan şeylər isə doğrudan da fantastik görünür. Dəbilqənin üzlüyü pilota lazım olan bütün informasiyani (məsələn, cihazların göstəricilərini və ya ətraf mühit haqqında məlumatları) qəbul etmək üçün monitor rolu oynayır. Bəzi cihazların funksiyalarının dəbilqə üzlüyünə “keçirilməsi” nə görə, təyyarənin cihazlar lövhəsi də xeyli sadələşdirilmişdir. “Tanrı gözü” pilotun göz hərəkətlərinə çox həssaslıqla reaksiya verir və gözün bir anlıq hərəkəti ilə hədəfi “tuta” və təyyarənin bortunda olan istənilən silahla ona zərbə endirə bilir. Bura 1,5 km məsafədə hədəfin miqyasını dəyişmə qabiliyyəti və pilotun görüntüsü bucağının genişləndirilməsini də əlavə etsək ilk baxışdan fantastik görünən bir dəbilqədən danışlığını düşünmək olar. Ancaq qərb dövlətlərinin aviasiyasında bu yenilikdən tezliklə istifadə etmək niyyətində deyillər. Belə ki, dəbilqə nümunəsi hələ də testlərdən keçirilir. Hərbi rəhbərlik isə yeni dəbilqəni həddən bahalı saydıqından dəbilqənin daha ucuz varianti üzərində iş aparır.